

TEST: 3025#01#Y14#01QIYABI

Test	3025#01#Y14#01Qiyabi
Fənn	3025 - İqtisadi risklərin qiymətləndirilməsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	50
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Mütəmadi risklər nədir? (Çəki: 1)

- ☒ Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.
- ☐ Qiymətləndirmə obyektini ilə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- ☐ Hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
- ☐ Dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- ☐ Hamısı səhvdir

Sual: Qeyri-mütəmadi risk nədir? (Çəki: 1)

- ☒ Qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
 - ☐ Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər
 - ☐ Hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
 - ☐ Dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
 - ☐ Hamısı səhvdir
-

Sual: Statik risk nədir? (Çəki: 1)

- ☒ hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
 - ☐ qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
 - ☐ gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər
 - ☐ dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
 - ☐ Hamısı səhvdir
-

Sual: Dinamik risk nədir? (Çəki: 1)

- ☒ dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır
 - ☐ hesablanması və sığorta təşkilatlarının üzərinə keşirilməsi mümkün olan riskdir
 - ☐ qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
 - ☐ gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər
 - ☐ hamısı səhvdir
-

Sual: Sistemli risk KQQM-nin β əmsalı ilə ölçülür və aşağıdakılardan hansılar ona aiddir? (Çəki: 1)

- ☒ hamısı düzdür
 - ☐ qiymətli kağızlar bazarında uçot dərəcəsi
 - ☐ inflyasiya, dövlət siyasətində dəyişiklik kimi makroiqtisadi
 - ☐ siyasi səbəblərə əsasən əmələ gələn kənarlaşmalarla bağlıdır
 - ☐ qiymətləndirmə üzrə biliklər biri-biri ilə üzbü əlaqəli olduğu kimi
-

Sual: Müəssisənin maliyyə vəziyyətinə əsaslı təsir göstərən amillər hansılardır? (Çəki: 1)

- ☒ hamısı düzdür
 - ☐ gəlirlərin və xərclərin səviyyəsi,
 - ☐ bazarda rəqabət, idarəetmə səriştəsi,
 - ☐ maliyyə riski, likvidlik göstəriciləri,
 - ☐ borcların və öhdəliklərin kəmiyyəti iqtisadi fəaliyyətə təsir göstərir.
-

Sual: KQQM düsturu üzrə diskont dərəcəsinin hesablanması zamanı aşağıdakılardan hansından istifadə olunur? (Çəki: 1)

- ☒ hamısı düzdür

- ☐ riskdən təmizlənmiş gəlir normasını (R_f), β əmsalını,
- ☐ bazar mükafatını ($R_m - R_f$) müəyyən etmək,
- ☐ KQQM üçün diskont dərəcəsini hesablamaq
- ☐ riskin əlavə amillərini nəzərə almaq lazımdır.

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Risk göstəricilərinə hansılar aiddir? (Çəki: 1)

- ☒ hamısı düzdür
- ☐ maliyyə riskləri
- ☐ inkişaf meyillərinin təhlili və maliyyə əmsallarının müqayisəli təhlili,
- ☐ sahəvi risklər,
- ☐ ümumi iqtisadi vəziyyətin dəyişməsinin təsiri daxildir.

Sual: MMŞ-də daha çox tətbiq olunan risk amillərinin hansılardır? (Çəki: 1)

- ☒ hamısı düzdür
- ☐ siyasi
- ☐ təsərrüfat
- ☐ maliyyə
- ☐ iqtisadi

Sual: Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr üçün investisiya riski amilləri hansılar aiddir? (Çəki: 1)

- ☒ hamısı düzdür
- ☐ Qiymətlərin tənzimlənməsi
- ☐ Milli şərtlər üçün üstünlüklər
- ☐ Borclar problemi
- ☐ Milli valyuta məzənnəsi

Sual: Maliyyə axınlarının diskontlaşdırılması hansı mərhələlərə aparılmalıdır ? (Çəki: 1)

- ☒ hamısı düzdür
- ☐ diskontlaşdırma dövrünün seçilməsi və əsaslandırılması,
- ☐ seçilmiş dövrə görə maliyyə axınları göstəricilərinin hesablanması və əsaslandırılması
- ☐ diskont dərəcələrinin hesablanması və əsaslandırılması
- ☐ xalis cari dəyərin hesablanmasıdır.

Sual: Diskontlaşdırmanın bütün gedişi üçün nə rəhbər tutulur ? (Çəki: 1)

- ☐ hamısı səhvdir
- ☐ diskont dərəcəsinin hesablanması
- ☐ diskont dərəcəsinin əsaslandırılması
- ☐ hesablamaların ölkə reallıqlarına uyğunlaşdırılması
- ☒ diskont dərəcəsinin hesablanması və əsaslandırılması, hesablamaların ölkə reallıqlarına uyğunlaşdırılması

Sual: Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr üçün investisiya riski amillərinə hansı aid deyil? (Çəki: 1)

- ☒ Pul axınlarının diskontlaşdırılması
- ☐ Qiymətlərin tənzimlənməsi
- ☐ Milli şərtlər üçün üstünlüklər
- ☐ Borclar problemi
- ☐ Milli valyuta məzənnəsi

Sual: Yüksək investisiya riski amilləri hansı aid deyil? (Çəki: 1)

- ☒ Dövlətin idarəetmədə iştirakı
- ☐ Milli şərtlər üçün üstünlüklər
- ☐ İnflyasiyanın səviyyəsi
- ☐ Borclar problemi
- ☐ Milli valyuta məzənnəsi

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağı investisiya riski amilləri hansı aid deyil? (Çəki: 1)

- ☒ Borclar problemi
- ☐ Xarici investorlara münasibət
- ☐ Kapital və ticarət məhdudiyyəti
- ☐ Qiymətlərin tənzimlənməsi
- ☐ Dövlətin idarəetmədə iştirakı

Sual: İtkilərin yaranması və mənfəətin əldə olunmaması ehtimalı- (Çəki: 1)

- ☐ müflisləşmədir
- ☒ riskdir
- ☐ tədiyyə qabiliyyətli olmamaqdır
- ☐ qeyri peşəkarlıqdır

☐ sadalananların hamısı

Sual: Gəlirlilik nə qədər yüksəkdirsə bir qayda olaraq – (Çəki: 1)

- ☒ əməliyyat riski yüksəkdir
 - ☐ əməliyyat riski aşağıdır
 - ☐ gəlirliliklə riskin heç bir əlaqəsi yoxdur
 - ☐ kommersiya riski bir o qədər yüksəkdir
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Riskin endogen amilləri formalaşdırır - (Çəki: 1)

- ☒ müəssisənin fəaliyyətinin mikromühitini;
 - ☐ müəssisənin fəaliyyətinin makromühitini;
 - ☐ ölkədə siyasi vəziyyəti;
 - ☐ müəssisələrarası münasibət ;
 - ☐ iqtisadiyyatın dövlət tənzimlənməsi;
-

Sual: Qeyri-müəyyənliyin ekzogen amilidir - (Çəki: 1)

- ☐ əsas istehsal fondlarının köhnəlməsi
 - ☐ inflyasiya
 - ☒ inkişafın regional və sahəvi xüsusiyyətləri
 - ☐ möhtəkirlik
 - ☐ kapital qoyuluşunun azalması
-

Sual: Riskin şüurlu olaraq investorun üzərində saxlanması nədir? (Çəki: 1)

- ☐ riskdən kənarlaşma
 - ☒ riskin saxlanması
 - ☐ riskin ötürülməsi
 - ☐ limitləşdirmə
 - ☐ diversifikasiya
-

Sual: Məhsulun reallaşdırılması ilə bağlı riskdir - (Çəki: 1)

- ☒ kommersiya riski
 - ☐ istehsal riski
 - ☐ maliyyə riski
 - ☐ investisiya riski
 - ☐ faiz riski
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə riski yaranır - (Çəki: 1)

- ☐ istehsal fəaliyyəti prosesində
 - ☒ banklarla müəssisələr arasındakı münasibətlərdə
 - ☐ xammal və materialların tədarükü prosesində.
 - ☐ məhsul satışı prosesində
 - ☐ sadalananların heç birində
-

Sual: Həm müsbət və həm də mənfi nəticələrin alınması imkanları verən riskdir – (Çəki: 1)

- ☒ möhtəkirlik riski
 - ☐ xalis risk
 - ☐ sadə risk
 - ☐ sistemətik risk
 - ☐ təsadüfi risk
-

Sual: Faiz riski - (Çəki: 1)

- ☐ müəssisə tərəfindən əsas borcun və faizin ödənilməməsi təhlükəsidir
 - ☐ valyuta məzənnəsinin dəyişməsi təhlükəsidir
 - ☒ kreditin dəyərinin artması ilə bağlı itki təhlükəsidir
 - ☐ kreditin dəyərinin azalması ilə bağlı riskdir
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Kredit riskinin aşağı salınması metodudur - (Çəki: 1)

- ☐ vergilərdən yayınma
 - ☐ müəssisənin tədiyyə qabiliyyətinin müntəzəm qiymətləndirilməsi
 - ☒ müxtəlif valyutalarda kreditlərin alınması
 - ☐ sığortalama
 - ☐ diversifikasiya
-

Sual: Riskin qiymətləndirilməsinin mütəxəssislərin sorğusuna sadalanan metodudur - (Çəki: 1)

- ☒ ekspert
 - ☐ statistik
 - ☐ hesablama – analitik
 - ☐ dinamik
 - ☐ ierarxik
-

Sual: Qeyri – sistemətik investisiya riskidir - (Çəki: 1)

- ☒ likvidlik riski
- ☐ bazar qiymətlərinin düşməsi riski
- ☐ inflyasiya riski
- ☐ kommersiya

☐ istehsal riski

Sual: Təsadüfi kəmiyyətin ehtimallarının bölüşdürülməsi mərkəzidir - (Çəki: 1)

- ☒ təsadüfi kəmiyyətin riyazi gözləməsi
 - ☐ gəlirliliyin orta kvadratik kənarlaşması
 - ☐ variasiya əmsalı
 - ☐ diversifikasiya əmsalı
 - ☐ dispersiya əmsalı
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı gəlirlilik vahidinə düşən riski ölçməyə imkan verir? (Çəki: 1)

- ☐ dispersiya
 - ☐ gəlirliliyin orta kvadratik kənarlaşması
 - ☒ variasiya əmsalı
 - ☐ diversifikasiya əmsalı
 - ☐ sadalananların hamısı
-

Sual: Hansı halda diversifikasiya portfelin ümumi riskinin daha aşağı salınmasına imkan verir (Çəki: 1)

- ☒ qiymətli kağızların gəlirliliyi mənfi korelyasiya olunmuşdursa
 - ☐ qiymətli kağızların gəlirliliyi müsbət korelyasiya olunmuşdursa
 - ☐ qiymətli kağızların gəlirliliyi sərbəst təsadüfi kəmiyyətlərlə ifadə olunursa
 - ☐ qiymətli kağızların gəlirliliyi sabit kəmiyyətlərlə ifadə olunursa
 - ☐ heç bir variant doğru deyil
-

Sual: Diversifikasiya səbəb olur - (Çəki: 1)

- ☒ qeyri-sistematik risklərin azalmasına
 - ☐ qeyri-sistematik risklərin ortalaşmasına
 - ☐ qeyri-sistematik risklərin artmasına
 - ☐ sistematik risklərin artmasına
 - ☐ sistematik risklərin azalmasına
-

Sual: Risk – menecment - (Çəki: 1)

- ☐ riskin qiymətləndirilməsi sistemidir
- ☒ riskin idarə olunması sistemidir

- ☐ konkret şəraitdə yaşamaq konsepsiyasıdır
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir variant doğru deyil

Sual: Risk – menecmentin obyektlərinə aiddir - (Çəki: 1)

- ☐ maliyyə resursları
- ☒ riskli kapital qoyuluşları
- ☐ idarəetmə prosesinin texnologiyası
- ☐ istehsal resursları
- ☐ bütün variantlar doğrudur

Sual: Riskin aşağı salınması metodlarına aiddir - (Çəki: 1)

- ☐ riskdən kənarlaşmaq
- ☐ diversifikasiya
- ☐ özünüsığortalama
- ☐ limitləşdirmə
- ☒ sadələşdirmənin hamısı

Sual: İnvestisiya risklərinin yaranması mənbəyidir - (Çəki: 1)

- ☐ faiz dərəcələrinin azalması
- ☒ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi
- ☐ mübadilə məzənnəsinin təəddüdləri
- ☐ istehsalın azalması
- ☐ istehsalın artması

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Regionun investisiya riski nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ ölkədə hüquqi tənzimləmənin səviyyəsi
- ☐ özəlləşdirmə proseslərinin inkişaf dərəcəsi ilə
- ☒ investisiyanın yaxud ona görə gəlirin itirilməsi ehtimalı ilə
- ☐ investisiya bazarının inkişafı ilə
- ☐ investisiya bazarının aktivlik dərəcəsi ilə

Sual: Riskin diversifikasiyası nədir? (Çəki: 1)

- ☐ obyektiv amillər nəticəsində riskin yüksəlməsi
- ☐ investisiyalarda miqyasının artması ilə riskin yüksəlməsi

- ☐ əlavə zəmanətlərin verilməsi ilə riskin azalması
 - ☒ müxtəlif maliyyə aktivlərinin bir investisiya portfelində birləşdirilməsi hesabına riskin azalması
 - ☐ riskin qiymətləndirilməsi proseduru
-

Sual: Martovitsa portfel nəzəriyyəsinə görə investisiya qərarlarının səmərəliliyinin qiymətləndirilməsi meyarları hansılardır? (Çəki: 1)

- ☐ gözlənilən gəlirlilik və portfelin ölçüsü
 - ☐ gözlənilən gəlirlilik və gəlirliliyin standart kənarlaşması
 - ☒ gözlənilən gəlirlilik və aktivlər portfelinin diversifikasiyası dərəcəsi
 - ☐ risk dərəcəsi və inflasiyanın sürəti
 - ☐ riskin azalması və gəlirliliyin standart kənarlaşması
-

Sual: Hansı portfel səmərəlidir? (Çəki: 1)

- ☐ mövcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan
 - ☐ mövcud kəmiyyət üçün minimum gəlirlilik riskinə malik olan
 - ☐ minimal risk və maksimum gəlirliyə malik olan
 - ☐ riskli və risksiz investisiyaların reallaşdırılması ilə bağlı olan
 - ☒ "mövcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan" və minimal risk və maksimum gəlirliyə malik olan
-

Sual: Risk nədir? (Çəki: 1)

- ☐ sosial-iqtisadi mühitdə gərginliyin monetar yolla nizamlanması prosesi
 - ☐ investisiya xərclərinin gəlirliliyinin aşağı səviyyəsi
 - ☒ mənfi nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
 - ☐ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
 - ☐ portfel riskinə görə mükafatı müəyyən edən əmsal
-

Sual: Risk dərəcəsinin aşağı salınması təmin olunmur – (Çəki: 1)

- ☐ layihənin layihə iştirakçıları arasında bölgüsü
 - ☐ sığorta
 - ☐ gözlənilməz xərclər halında vəsaitlərin ehtiyatlaşdırılması
 - ☒ güc ehtiyatlarının mövcudluğu
 - ☐ mənfi nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
-

Sual: Risk göstəricini seçin – (Çəki: 1)

- ☐ güclərdən istifadə əmsalı
 - ☐ bazar tələbinə uyğun satış həcmi
 - ☒ zərərsizlik nöqtəsinin hesablanması əsasını təşkil etdiyi təhlükəsizlik diapozonunun səviyyəsi
 - ☐ portfel riskinə görə mükafatı müəyyən edən əmsal
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Qeyri-müəyyənlik şəraitində layihənin dayanıqlılığının və səmərəliliyinin qiymətləndirilməsində aşağıdakı metoddan istifadə olunur – (Çəki: 1)

- ☐ dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
- ☐ zərərsizlik səviyyəsinin hesablanması
- ☒ qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
- ☐ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
- ☐ daxili gəlir normasının iriləşdirilmiş qiymətləndirilməsi

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı risk katastrofiklidir (Çəki: 1)

- ☒ kapitalın itkisi riski
- ☐ mənfəətin itkisi riski
- ☐ satış bazarının itkisi riski
- ☐ inflyasiyanın artması riski
- ☐ sahibkarın müflisləşməsi riski

Sual: Layihənin dayanıqlığı şərtidir? (Çəki: 1)

- ☐ maliyyə resurslarının qənaətbəxş kəmiyyəti
- ☐ sığorta ehtiyatlarının olması
- ☒ hesablama dövrünün hər bir addımında pul axınının məcmu saldosunun müsbət olması
- ☐ dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
- ☐ zərərsizlik səviyyəsinin hesablanması

Sual: İnvestisiyanın sığortalanması nədir? (Çəki: 1)

- ☐ risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- ☒ investisiyalaşdırma zamanı risklərin idarə olunması metodlarından biri
- ☐ həssaslığın təhlili metodunun növü
- ☐ qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
- ☐ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi

Sual: Həssaslığın təhlili nədir? (Çəki: 1)

- ☐ layihənin səmərəsizliyinə gətirən göstəricilər hesablanması metodu
- ☒ ayrı-ayrı parametrlərin layihənin yekun göstəricilərinə təsirinin ölçülməsi ilə bağlı risklərin qiymətləndirilməsi metodu
- ☐ qeyri-müəyyənləklə xarakterizə olunan şəraiti əks etdirən diaqram
- ☐ risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri

☐ həssaslığın təhlili metodunun növü

Sual: İnflyasiya nədir? (Çəki: 1)

- ☒ qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi
 - ☐ qeyri-müəyyənliklə xarakterizə olunan şəraiti əks etdirən dioqram
 - ☐ risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
 - ☐ dayıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
 - ☐ portfel riskinə görə mükafatı müəyyən edən əmsal
-

Sual: Qeyri-müəyyənlik nədir? (Çəki: 1)

- ☐ cari aktivləri reallaşdırmalara cari qısa müddətli öhdəlikləri vaxtında yerinə yetirmək qabiliyyəti
 - ☐ layihəyə görə real pul vəsaitlərinin daxil olması və çıxışı
 - ☐ investisiya layihələrinin reallaşması və yeri barədə informasiyaların qeyri-səhih olması
 - ☒ hesabat dövründə istifadə edilən investisiya, layihələrinin reallaşmasının daxili və xarici şərtləri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
 - ☐ layihənin maliyyə mənbələri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
-

Sual: İnvestisiya fəaliyyətinin riski dedikdə başa düşülür (Çəki: 1)

- ☐ investisiya layihəsinin pul axınlarının strukturunun elə təminatı nəzərdə tutulur ki, burada hesabatın hər bir dövründə işlərin davamı üçün kifayət qədər pul olur
 - ☐ qeyri-müəyyənlik şəraitində maliyyə borclarının silinməsi imkanları
 - ☒ layihə iştirakçıları üçün mənfi nəticələr yaranan şəraitin yaranması imkanları
 - ☐ bütün variantlar doğrudur
 - ☐ bütün variantlar yanlışdır
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Daşınmaz əmlak bazarına xas olan riskləri hansı qruplara bölmək olar? (Çəki: 1)

- ☐ sistemativ risklər
- ☐ qeyri-sistemativ risklər
- ☐ təsadüfi risklər
- ☒ sadalananların hamısı
- ☐ sadalananların heç biri

Sual: Sistemativ risklər hansı amillərlə müəyyən edilir? (Çəki: 1)

- ☐ aktivlərin aşağı likvidliyi
 - ☐ vergi qanunvericiliyinin qeyri-sabitliyi
 - ☐ daşınmaz əmlak bazarında rəqabət səviyyəsinin dəyişməsi
 - ☐ kapital bazarında faiz dərəcələrinin dəyişməsi
 - ☒ sadalananların hamısı
-

Sual: Daşınmaz əmlak bazarında risklərin yaranma mənbəyi hansıdır? (Çəki: 1)

- ☐ obyektin yerləşdiyi ərazi
 - ☐ kreditlərin verilməsi şərtləri
 - ☐ aşınma, köhnəlmə və dağılma
 - ☒ sadalananların hamısı
 - ☐ sadalananların heç biri
-

Sual: Aşağıdakılardan hansı “kommersiya fəaliyyəti” anlayışının mahiyyətini tam əks etdirir? (Çəki: 1)

- ☐ resursların əmtəələrə çevrilməsinə yönəldilən fəaliyyət
 - ☒ əsasən mənfəətin əldə olunmasında yönəldilən fəaliyyət
 - ☐ məhsul buraxılışının artırılmasına yönəldilən fəaliyyət
 - ☐ sərbəst bazar subyektlərinin mənfəətin əldə olunmasına
 - ☐ bütün variantlar doğrudur
-

Sual: İnvestisiyanın həcminə nə təsir göstərir (Çəki: 1)

- ☐ xüsusi kapitalın nəzərdə tutulan həcmi
 - ☐ faiz dərəcəsi nəzərdə tutulan həcmi
 - ☐ inflyasiyanı nəzərdə tutulan səviyyəsi
 - ☒ göstərilən xalis mənfəət norması
 - ☐ bora kapitalının gözlənilən həcmi
-

Sual: Resurs qoyuluşu və mənfəətin əldə olunması prosesləri necə olmalıdır? (Çəki: 1)

- ☐ ardıcıl
 - ☒ paralel
 - ☐ diskret
 - ☐ interval
 - ☐ bütün variantlar doğrudur
-

Sual: İnvestisiya fəaliyyəti obyektlərinin istifadəçiləri ola bilməz (Çəki: 1)

- ☐ dövlət və bələdiyyə orqanları
 - ☐ investorlar
 - ☒ kreditorlar
 - ☐ beynəlxalq təşkilatlar
 - ☐ fiziki və hüquqi şəxslər
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Portfel investisiyaları nədir? (Çəki: 1)

- ☐ müəssisənin səhmdar kapitalının 10%-indən azını təşkil edən investisiyalar
- ☐ layihələri portfeldə gəzdirilən investisiyalar
- ☐ qiymətli kağızların alışına yönəldilən investisiyalar
- ☒ müəssisələrin layihələri qrupuna qoyulan kapital
- ☐ istehsalın genişləndirilməsinə investisiyalar

Sual: Layihənin həyat tsikli fazası deyil – (Çəki: 1)

- ☐ investisiyaqabağı
- ☐ istismar
- ☐ investisiya
- ☒ likvid
- ☐ doğru variant yoxdur

Sual: Qarşılıqlı əlaqələrinə görə layihənin tipi deyil – (Çəki: 1)

- ☐ alternativ
- ☐ müstəqil
- ☐ sinergetik
- ☐ əvəzedici
- ☒ tamamlayıcı

Sual: Hansı layihələr alternativ layihələr adlanır? (Çəki: 1)

- ☐ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa
- ☐ bir layihənin qəbulu digərinin rentabelliyini azaldırsa
- ☒ bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- ☐ bir layihənin qəbulu digərinin rentabelliyini artırırsa
- ☐ eyni məqsəd üçün nəzərdə tutulan iki layihə

Sual: Hanı layihələr müstəqil layihələrdir? (Çəki: 1)

- ☐ eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- ☒ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa
- ☐ bir layihənin qəbulu digərinin rentabelliyini azaldırsa
- ☐ bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- ☐ rentabelliyin artımı xərc və gəlirlərdə öz əksini tapan layihələr

Sual: Hansı layihələr əvəzedici layihələrdir? (Çəki: 1)

- ☒ bir layihənin rentabelliği digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə
 - ☐ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliğində öz əksini tapmırsa
 - ☐ bir layihənin qəbulu digərini rentabəlsiz edirsə
 - ☐ bir layihənin qəbulu digərinin rentabelliğini artırır
 - ☐ eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
-

Sual: Hansı layihələr sinergetik layihələr adlanır? (Çəki: 1)

- ☒ bir layihənin qəbulu digərinin rentabelliğini artırır
 - ☐ bir layihənin qəbulu digərini rentabəlsiz edirsə
 - ☐ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliğində öz əksini tapmırsa
 - ☐ bir layihənin rentabelliği digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə
 - ☐ eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı müəssisənin inkişafı yanaşmalarına aid deyil? (Çəki: 1)

- ☐ differensiallaşdırma
 - ☐ investisiya taktikası
 - ☒ xərclər üzrə liderlik
 - ☐ investisiya strategiyası
 - ☐ gəlirlər üzrə liderlik
-

Sual: İnvestisiya fəaliyyətində investorun hərəkət ardıcılığına aid deyil – (Çəki: 1)

- ☐ investisiya obyektinin seçilməsi yaxud yaradılması
 - ☐ investisiya obyektinin istismarı və ləğv edilməsi
 - ☐ əlavə zəruri qoyuluşların edilməsi
 - ☒ texniki və texnoloji yardım göstərilməsi
 - ☐ xarici investisiyanın cəlb olunması
-

Sual: İnvestisiya prosesi dedikdə aşağıdakılardan hansı başa düşülür? (Çəki: 1)

- ☐ layihənin təşəbbüskarının və investorun qarşılıqlı fəaliyyəti
 - ☐ fiziki, pul və qeyri-maddi aktivlərə qoyuluşlar
 - ☒ istehlakdan ayrılmış vəsaitlərin müəyyən məqsədlə qoyuluşu
 - ☐ qoyuluşların həyata keçirilməsi üzrə investorun hərəkətləri ardıcılığı
 - ☐ bütün variantlar doğrudur
-

Sual: İnvestisiya bazarı nədən ibarətdir? (Çəki: 1)

- ☐ pul və fond bazarlarından
- ☐ daşınmaz əmlak və elmi-texniki yenilikləri bazarından
- ☐ sənaye obyektləri, səhmlər, depozitlər və lisenziyalarından
- ☒ real investisiyalaşdırma obyektləri, maliyyə investisiyalaşdırma obyektləri və innovasion investisiya obyektləri bazarından
- ☐ qiymətli kağızlar və kredit bazarından

Sual: Aşağıdakı aktivlərdən hansı maliyyə investisiyalarına aiddir? (Çəki: 1)

- ☐ lisenziyalar, patentlər
- ☐ hazır məhsul
- ☒ adi səhmlər, istiqrazlar, əmanət və depozit sertifikatları
- ☐ əmtəə nişanları
- ☐ qurğular

Sual: Aşağıdakılardan hansı intellektual investisiya deyil? (Çəki: 1)

- ☐ elmi işləmələrə investisiyalar
- ☐ kadrların hazırlanmasına investisiyalar
- ☐ sosial sferaya investisiyalar
- ☒ tikinti-quraşdırma işlərinə investisiyalar
- ☐ təcrübi – konstruktor işlərinə investisiyalar

Sual: Aşağıdakılardan hansı investisiya bazarına aid deyil? (Çəki: 1)

- ☐ heç biri
- ☒ sənaye obyektləri, səhmlər, depozitlər və lisenziyalar
- ☐ real investisiyalaşdırma obyektləri
- ☐ maliyyə investisiyalaşdırma obyektləri
- ☐ innovasion investisiya obyektləri bazarından

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya nədir? (Çəki: 1)

- ☐ daşınma əmlakın alışı
- ☐ layihələrin reallaşdırılmasına pul vəsaitlərinin qoyuluşu
- ☐ maşın və avadanlıqların alışı
- ☒ kapitalın sonradan artırılması məqsədilə qoyuluşu
- ☐ fond bazarında əməliyyat

Sual: Aşağıdakılardan hansı investisiyanın mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ istehsal proqramının müəyyən edilməsi üçün bazarın marketinqi
 - ☐ müəssisənin istehsal gücünün müəyyən edilməsi
 - ☐ mövcud istehsalın modernləşdirilməsinə kapital qoyuluşu
 - ☒ mənfəət əldə etmək və sosial effektdə nail olmaq məqsədilə vəsait qoyuluşu
 - ☐ pul vəsaitlərinin qoyuluşu ilə bağlı əməliyyat
-

Sual: Birbaşa investisiyalar nədir? (Çəki: 1)

- ☐ səhmlərin 10%-dən çoxuna nəzarət edən investor tərəfindən qoyulan investisiya
 - ☐ səhmlərin 10%-dən azına malik investorun səhmlərin alışına vəsait qoyuluşu
 - ☐ ticarət kreditləri
 - ☐ istehsal prosesinə qoyulan investisiyalar
 - ☒ real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar
-

Sual: Portfel investisiyaları nədir? (Çəki: 1)

- ☐ istehsalın yenidən qurulmasına investisiyalar
 - ☒ layihələr qrupuna kapital qoyuluşu
 - ☐ borc vəsaitlərinin müəssisənin səhmdar kapitalına qoyuluşu
 - ☐ d) müəssisənin səhmdar kapitalının 10%-dən çox miqdarda səhmlərin alışı
 - ☐ ticarət kreditlərə
-

Sual: Portfel investisiyaları harada həyata keçirilir? (Çəki: 1)

- ☐ əsaslı tikinti sferasında
 - ☒ maliyyə kapitalının tədavülü sferasında
 - ☐ innovasiya sferasında
 - ☐ istehsal sferasında
 - ☐ əmtəə tədavülü sferasında
-

Sual: Pul aktivlərinə investisiyaların tərkibinə daxil edilmir. (Çəki: 1)

- ☐ qiymətli kağızların alışı
 - ☐ digər firmaların işində hüququnun alınması
 - ☒ dövriyyə vəsaitlərinin alışı
 - ☐ portfel investisiyaları
 - ☐ birbaşa investisiyalar
-

Sual: Kapital qoyuluşlarına aiddir (Çəki: 1)

- ☒ əsas və dövriyyə fonduna investisiyalar
 - ☐ istehsalın yenidən qurulmasına investisiyalar
 - ☐ qiymətli kağızlara investisiyalar
 - ☐ istehsal güclərinin artırılmasına investisiyalar
 - ☐ bütün variantlar doğrudur
-

Ad	0403
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiyanın hansı növü qeyri-maddi aktivlərə daxil edilir? (Çəki: 1)

- ☐ kəşflər, ixtiralar
- ☐ kadrların hazırlanması
- ☐ lisenziyaların alınması
- ☒ bank kreditləri
- ☐ ticarət nişanları

Sual: Qoyuluşların hansı növü qeyri-maliyyə aktivlərinə investisiyaların tərkibinə daxil deyil? (Çəki: 1)

- ☐ əsas kapitalla investisiyalar
- ☐ qeyri-maddi investisiyalar
- ☒ digər hüquqi şəxslərin qiymətli kağızlarına qoyuluşlar
- ☐ əsas fondların əsaslı təmirinə qoyuluşlar
- ☐ torpaq resurslarının alınmasına investisiyalar

Sual: Reinvestisiya nədir? (Çəki: 1)

- ☐ ilkin yaxur netto- investisiyalar
- ☐ ilkin investisiyalar + mənfəət və amortizasiya ayırmaları
- ☒ vergilərin və faizlərin ödənilməsindən sonra müəssisənin sərəncamında qalan sərbəst pul vəsaitləri
- ☐ əsas kapitalla investisiyalar
- ☐ əsas fondların əsaslı təmirinə qoyuluşlar

Sual: Şirkətin kapital qoyuluşlarının həyata keçirilməsi ilə bağlı xərcləri necə adlanır? (Çəki: 1)

- ☒ uzun müddətli xərclər
- ☐ cari xərclər
- ☐ dəyişən xərclər
- ☐ sabit xərclər
- ☐ alternativ xərclər

Sual: Kapitalın təkrar istehsal strukturu nədir? (Çəki: 1)

- ☐ xüsusi və borc vəsaitlərinin nisbəti
- ☐ investisiyalarda aktiv və passiv hissələrin nisbəti
- ☒ yeni tikinti və yenidənqurmanın nisbəti
- ☐ borc və cəlb olunmuş vəsaitlərin nisbəti

☐ real və nominal dərəcələrin nisbəti

Sual: Kapital qoyuluşlarının təkrar istehsal strukturu xərcərin nəyə olan nisbətidir? (Çəki: 1)

- ☐ əsas fondların aktiv və passiv hissəsinə
 - ☒ yeni tikinti, əsas fondların texniki cəhətdən yenidən qurulması xərclərinə
 - ☐ real, maliyyə və intellektual investisiyalar
 - ☐ birbaşa və portfel investisiyalarına
 - ☐ istehsal və tədavül xərclərinə
-

Sual: İnnovasiya nədir? (Çəki: 1)

- ☐ elmi işləmələrin aparılması hüquqi
 - ☐ patent
 - ☐ ticarət nişanı
 - ☒ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı investisiya növü
 - ☐ təcrübi-konstruktor işləri
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı innovasiyanın mahiyyətinə uyğundur? (Çəki: 1)

- ☐ uzunmüddətli kapital qoyuluşları
 - ☐ qısamüddətli kapital qoyuluşları
 - ☒ elmi-texniki tərəqqi ilə bağlı kapital qoyuluşu
 - ☐ istehsalın yenidən qurulmasına kapital qoyuluşu
 - ☐ dövriyyə vəsaitlərinin artırılmasına kapital qoyuluşu
-

Sual: İnvestisiya fəaliyyətinin makrosəviyyədə idarə olunması dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ investisiya layihəsinin idarə olunması
 - ☒ investisiya bazırının vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması
 - ☐ layihənin maliyyə təminatlılığının müəyyən edilməsi
 - ☐ layihənin maliyyə dayanıqlığının müəyyən edilməsi
 - ☐ investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
-

Sual: İnvestisiya bazarı nədir? (Çəki: 1)

- ☐ real investisiyalaşdırma obyektləri bazarı
- ☐ maliyyə investisiyalaşdırılması alətləri bazarı

- ☒ real investisiyalaşdırma obyektləri bazarı və maliyyə investisiyalaşdırılması alətləri bazarı
- ☐ maddi və qeyri-maddi aktivlər bazarı
- ☐ texnoloji biliklər bazarı
-

Sual: Real investisiyalaşdırma obyektləri bazarına daxil deyil: (Çəki: 1)

- ☐ kapital qoyuluşları bazarı
- ☐ daşınmaz əmlak bazarı
- ☐ maddi və qeyri-maddi aktivlər bazarı
- ☐ texnoloji biliklər bazarı
- ☒ özəlləşdirilmiş obyektlər bazarı
-

Sual: Hansı maliyyə investisiyalaşdırması alətləri bazarıdır? (Çəki: 1)

- ☐ pul bazarı
- ☐ əmtəə bazarı
- ☒ fond və pul bazarları
- ☐ özəlləşdirilmiş obyektlər bazarı
- ☐ fond bazarı
-

Sual: İnvestisiya bazarının vəziyyətini xarakterizə edir. (Çəki: 1)

- ☐ kapitalın qiyməti
- ☐ inhisar və rəqabət
- ☒ tələb və təklif
- ☐ bank faiz dərəcələri
- ☐ nominal və real dərəcələr
-

Sual: İnvestisiya bazarının aktivliyini xarakterizə edir? (Çəki: 1)

- ☐ bazar tələbi
- ☐ bazar təklifi
- ☒ bazar konyukturası
- ☐ bazar rəqəti
- ☐ bazarın tutumu
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya bazarının konyukturasının öyrənilməsi əhatə edir. (Çəki: 1)

- ☐ bazar tutumunun təhlilini

- ☐ müəssisənin xüsusi kapitalının payının müəyyən edilməsini
 - ☒ bazar konyukturasının proqnozlaşdırılmasını
 - ☐ cari aktivliyin müşahidə edilməsini (monitorinqini)
 - ☐ borc kapitalının payının müəyyən edilməsini
-

Sual: İnvestisiya bazarının konyukturasının proqnozlaşdırılması əhatə edir – (Çəki: 1)

- ☒ investisiya bazrının inkişafına təsir göstərən amillərin tədqiqini
 - ☐ retrorespektiv göstəricilərin təhlilini
 - ☐ daha yüksək investisiya marağına səbəb olan sahələrin aşkar edilməsi
 - ☐ maliyyələşdirmə mənbələrinin aşkar edilməsi
 - ☐ layihənin investisiya cəlbediciliyinin aşkar edilməsi
-

Sual: Mövcud şirkətin investisiya cəlbediciliyinin qiymətləndirilməsi – (Çəki: 1)

- ☐ həyat tsiklinin təhlili və firmanın olduğu mərhələnin aşkar edilməsidir
 - ☐ investisiya bazarının konyuktura göstəricilərinin monitorinqdir
 - ☒ mənfəət norması və məğbul risk dərəcəsi əsasında aparılır
 - ☐ investisiya bazarının konyukturasının proqnozlaşdırılmasıdır
 - ☐ retrospektiv göstəricilərin təhlilidi.
-

Sual: Şirkət səviyyəsində investisiya fəaliyyətinin meyarıdır (Çəki: 1)

- ☐ investisiya strategiyasının reallaşdırılmasının səmərəli yolunun təmin edilməsi
 - ☐ yüksək iqtisadi inkişaf tempinin təmin edilməsi
 - ☒ gəlirlərin maksimumlaşdırılmasının təmin edilməsi
 - ☐ şirkətin investisiya cəlbediciliyinin qiymətləndirilməsi
 - ☐ investisiya bazarının konyuktura göstəricilərinin monitorinqi
-

Sual: Ölkənin investisiya mühiti – (Çəki: 1)

- ☒ ölkədə investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir
 - ☐ ölkənin regionlarının investisiya potensiallarının məcmusunu xarakterizə edən göstəricidir
 - ☐ ölkənin qızıl ehtiyatının kəmiyyətidir.
 - ☐ investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqidir.
 - ☐ investisiya bazarının aktivliyi dərəcəsidir
-

Sual: İnvestisiya mühitinin yaxşılaşdırılması nəti təmin edir? (Çəki: 1)

- ☐ siyasi sabitliyi
 - ☐ maliyyə sabitliyini
 - ☒ iqtisadi artım şəratinin təmin edilməsini
 - ☐ daxili istehsalçıların maraqlarının müdafiəsini
 - ☐ ölkənin tədiyyə balansının yaxşılaşdırılmasını
-

Sual: İnvestisiya layihəsinin əsas məqsədidir – (Çəki: 1)

- ☐ məhsul buraxılışı həcmnin artırılması
- ☐ resurs istehlakı xərclərinin azaldılması

- ☐ layihənin texniki səmərəliliyinin təmin edilməsi
- ☒ mənfəətin maksimumlaşdırılması
- ☐ investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqi

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsi – (Çəki: 1)

- ☐ təşkilat – hüquqi və maliyyə sənədləri sistemidir
 - ☒ qoyulan məqsədlərə nail olunmasını təmin edən tədbirlər kompleksidir
 - ☐ investisiya riskini azaldan sənəddir
 - ☐ daxili istehlakçıların müdafiəsi üzrə tədbirlər kompleksidir
 - ☐ investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir
-

Sual: İnvestisiya layihəsinin işlənməsi prosesi əhatə edir (Çəki: 1)

- ☐ layihənin investisiya konsepsiyalarının axtarışını
 - ☐ texniki – iqtisadi göstəricilərin maliyyə qiymətləndirilməsini
 - ☒ investisiyaqabağı, investisiya və istismar fazalarını
 - ☐ ləğvetmə fazasını
 - ☐ maliyyələşdirmə sxeminin işlənməsini
-

Sual: İnvestisiyaqabağı faza ibarətdir – (Çəki: 1)

- ☒ investisiya konsepsiyalarının (biznes-ideyaların) axtarışından
 - ☐ layihənin texniki – iqtisadi əsaslandırılmasından
 - ☐ layihənin yerinə yetirilməsi sifarişindən
 - ☐ biznes – planın işlənməsindən
 - ☐ layihənin maliyyələşdirilməsindən
-

Sual: İnvestisiyaqabağı fazada baş verir – (Çəki: 1)

- ☐ əsas avadanlığın hərəkətə gətirilməsi
 - ☐ müəssisənin aktivlərinin yaradılması
 - ☐ xammal və avadanlıq göndərənlərin seçilməsi
 - ☐ avadanlığın alınması
 - ☒ investisiya layihəsinin biznes – planının işlənməsi
-

Sual: İnvestisiya layihəsinin biznes-planı daha az kimi maraqlarına toxunur? (Çəki: 1)

- ☐ investorların
- ☐ sahibkarların

- ☒ müəssisənin heyətinin
- ☐ kreditorların
- ☐ dövlət təşkilatlarının

Sual: İnvestisiya layihəsi ilə biznes-planın uyğunluğu necədir? (Çəki: 1)

- ☐ investisiya layihəsi daha genişdir
- ☐ investisiya layihəsi daha məhduddur
- ☐ hər ikisi eynidir
- ☒ biznes-plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir
- ☐ biznes plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir

Sual: Biznes-planın bölmələrindən olan istehsal planı işlənilməlidir (Çəki: 1)

- ☐ müstəsna hallarda
- ☒ istisnasız olaraq həmişə
- ☐ yalnız ilkin texniki-iqtisadi əsaslandırma mərhələsində
- ☐ yalnız yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
- ☐ bütün variantlar mümkündür

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsi planlaşdırmanın hansı növünə aid edilir? (Çəki: 1)

- ☐ operativ planlaşdırmaya
- ☐ cari planlaşdırmaya
- ☒ uzunmüddətli planlaşdırmaya
- ☐ iqtisadi planlaşdırmaya
- ☐ sosial planlaşdırmaya

Sual: İnvestisiya layihəsinin təyinatına uyğun deyil – (Çəki: 1)

- ☐ məhsul satışı bazarının perspektivlərinin öyrənilməsi
- ☐ məhsul istehsalı ilə bağlı xərclərin qiymətləndirilməsi
- ☐ layihənin reallaşdırılmasında olan problemlərin aşkar edilməsi
- ☒ marketing, istehsal və maliyyə strategiyası
- ☐ layihənin reallaşdırılması qrafikinə izlənilməsi

Sual: İstehsal potensialı nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☒ istehsal gücü ilə
- ☐ avadanlıq, bina və qurğuların tərkibi və aşınması ilə

- ☐ iqtisadi kadrların olması ilə
 - ☐ qeyri-maddi aktivlərin olması ilə
 - ☐ məhsul satışı bazarın perspektivinin öyrənilməsi ilə
-

Sual: İnvestisiya layihəsinin iqtisadi əhatəsinə aid deyil – (Çəki: 1)

- ☐ inflyasiyanın və qiymətlərinin dəyişməsi proqnozu
 - ☐ valyuta məzənnəsinin dəyişməsi
 - ☐ vergiyə cəlb etmə sistemi haqqında məlumat
 - ☐ investisiya güzəştləri
 - ☒ layihənin dəyəri
-

Sual: Layihənin investisiya fazasında baş verir – (Çəki: 1)

- ☐ marketing tədqiqatı
 - ☐ məhsul istehsalı
 - ☐ biznes-planın işlənilməsi
 - ☐ layihənin ilkin texniki-iqtisadi əsaslandırılması
 - ☒ tikinti
-

Sual: Layihənin investisiya fazası əhatə etmir – (Çəki: 1)

- ☐ layihə - axtarış işlərini
 - ☐ tikinti –quraşdırma işlərini
 - ☒ layihənin idarə olunması və məsləhət xidmətləri aspektlərini
 - ☐ kadrların hazırlanması
 - ☐ buraxılış – nizamlama işlərini
-

Sual: Tikinti mərhələsində hansı işlər yerinə yetirilir? (Çəki: 1)

- ☐ sahənin seçilməsi və ondan istifadə aktının alınması
 - ☐ investisiya memorandumunun alınması
 - ☒ qrafikə uyğun olaraq tikinti-quraşdırma və buraxılış – nizamlama işlərinin yerinə yetirilməsi
 - ☐ məhsul istehsalı
 - ☐ bütün variantlar doğrudur
-

Sual: İstismar fazasında nə baş verir? (Çəki: 1)

- ☐ avadanlığın tədarükü
 - ☐ tikinti
 - ☐ əsas avadanlığın hərəkətə gətirilməsi
 - ☒ məhsul istehsalı
 - ☐ bütün variantlar doğrudur
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	7
Maksimal faiz	7

Sual: İnvestisiya layihəsinin idarə olunmasıdır (yanlış variantı seçin) (Çəki: 1)

- ☒ layihənin reallaşdırılmasının müasir metodlarının tətbiqi
- ☐ layihənin həyata keçirilməsi müddətində insan resurslarının idarə olunması
- ☐ layihənin həyata keçirilməsi müddətində maliyyə resurslarının idarə olunması
- ☐ güc və obyektlərin hərəkətə fətilməsi tapşırığının yerinə yetirilməsi
- ☐ pul vəsaitlərinin mənimsənilməsi üzrə tapşırığının yerinə yetirilməsi

Sual: Layihənin həyat tsiklidir (fazalarıdır) – (Çəki: 1)

- ☒ ideya, texniki-iqtisadi əsaslandırma, tikinti və istismar
- ☐ layihə - smeta sənədlərinin hazırlanması
- ☐ tikinti, istismar və ləğvetmə
- ☐ ideya, tikinti və ləğvetmə
- ☐ bütün varianatlar doğrudur

Sual: Layihənin planı nədir? (Çəki: 1)

- ☒ layihə məqsədlərinin həyata keçirilməsi üzrə tədbirlərin siyahısı
- ☐ icra sənədlərinin hazırlanması
- ☐ maliyyələşdirmə sxeminin hazırlanması
- ☐ layihənin resurs təminatı
- ☐ layihənin idarə olunmasının təşkilat formaları

Sual: Layihənin idarə olunmasının təşkilati formaları nədən asılıdır? (Çəki: 1)

- ☒ layihələşdirmə fazalarından
- ☐ reallaşdırma mərhələlərindən
- ☐ layihə iştirakçılarının məsuliyyət bölgüsündən
- ☐ maliyyələşdirmə sxemindən
- ☐ layihənin resurs təminatından

Sual: Layihənin texniki – iqtisadi əsaslandırılması nə deməkdir? (Çəki: 1)

- ☐ layihənin strateji qərarlarının seçilməsi
- ☐ hesablamalar sistemi
- ☐ maliyyələşdirmə sxeminin və mənbələrinin seçilməsi
- ☒ investisiyaqabağı mərhələdə qəbul edilən qərarların dəqiqləşdirilməsi
- ☐ layihəyə investisiya qoyuluşunun səmərəliliyinin əsaslandırılması

Sual: Layihənin ekspertizası – (Çəki: 1)

- ☒ layihənin bütün aspektlərinin geniş təhlilini təmin edir
- ☐ layihənin reallaşdırılması nəticələrinin iqtisadi təhlilini təmin edir.
- ☐ layihənin ayrı-ayrı hissələri haqqında rəydir
- ☐ istehsal planıdır

☐ marketing, maliyyə və strateji təhlildir

Sual: Layihənin səmərəliliyi nə ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ kapitalaşdırma əmsalının uçuotu ilə
 - ☐ xərc və nəticələrin nisbəti
 - ☒ kommersiya, büdcə və ictimai səmərəlilik göstəriciləri sistemi
 - ☐ sosial səmərəlilik göstəriciləri
 - ☐ büdcə səmərəliliyi göstəriciləri
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Layihənin ömür müddəti nədir? (Çəki: 1)

- ☐ əsas avadanlığın orta çəkili xidmət müddəti
 - ☐ əsas fondların normativ xidmət müddəti
 - ☐ tikinti müddəti
 - ☒ qoyulmuş kapitalın ödənilməsi müddətinin və investorun tələblərinin uçuotu ilə hesablama dövrü
 - ☐ bütün varinatlar doğrudur
-

Sual: İnvestisiya layihəsinin ekoloji göstəricilərinə aid edilmir – (Çəki: 1)

- ☐ ətraf mühitin çirklənməsi səviyyəsi
 - ☐ istehsalın inkişafının ekoloji nəticələri
 - ☒ işçilərin sayı
 - ☐ radiasiya səviyyəsi
 - ☐ doğru variant yoxdur
-

Sual: İnvestisiya layihəsinin sosial göstəricilərinə aid edilmir – (Çəki: 1)

- ☐ müəssisənin işçilərinin gəlirləri
 - ☐ işsizlərin sayı
 - ☒ məhsul satışının həcmi
 - ☐ istehlak səbəti
 - ☐ texniki təhlükəsizliyin təşkili səviyyəsi
-

Sual: Əgər investisiya layihəsi ayrıca bir ölkənin iqtisadi, sosial və ekoloji vəziyyətinə təsir göstərsə, 0 – (Çəki: 1)

- ☐ qlobal layihədir
- ☒ irimiqyaslı layihədir

- ☐ regional layihədir
- ☐ yerli (lokal) layihədir
- ☐ dövlət layihəsidir

Sual: Aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ investisiyanın həcmi artarkən gəlirlilik azalır
- ☐ investisiyanın həcmi azalarkən gəlirlilik azalır
- ☐ investisiyanın gəlirliyi həcmi bazar faiz dərəcəsi ilə müəyyən edilir
- ☒ investisiyanın həcmi onun gəlirliliyinə öz əksini tapmır
- ☐ investisiyanın gəlirliliyi müəssisənin malik olduğu vəsaitlərin miqdarı ilə müəyyən edilir

Sual: İnvestisiyaların həcmnin həddi nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ firmanın malik olduğu vəsaitlərin miqdarı ilə
- ☒ investisiyanın gəlirliliyinin bazar faiz dərəcəsi ilə müqayisə olunmadığı vəziyyətlə
- ☐ firma rəhbərliyinin qərarı ilə
- ☐ borc kapitalının miqdarı ilə
- ☐ inflyasiyanın tempi ilə

Sual: Layihənin investisiya cəlbediciliyi nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ mənfəətin proqnozlaşdırılan həcmi ilə
- ☐ kapital vahidinə proqnozlaşdırılan mənfəətin kəmiyyəti ilə
- ☒ xalis cari dəyərin (NPV) kəmiyyəti ilə
- ☐ firma üçün məqbul müddətdə investisiyanın ödənilməsi ilə
- ☐ mənfəətin ayırmalar və sosial ödənişlərlə

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Layihənin səmərəliliyi nədən asılıdır? (Çəki: 1)

- ☒ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- ☐ əmlak vergisinin dərəcəsindən
- ☐ layihənin sahəvi məsubiyyətindən
- ☐ maliyyələşdirmə mənbələrindən
- ☐ pul axınlarının məcmu saldosundan

Sual: Pul axını nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsul buraxılışı həcmindən

- ☐ maliyyə fəaliyyəti göstəricilərindən
 - ☒ əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan
 - ☐ kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
 - ☐ xarici kapital qoyuluşlarından
-

Sual: Pul axını nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ müsbət balansla
 - ☐ istehsal fəaliyyətinin effekti (zərəri) ilə
 - ☒ pul daxilolmalarının və xərcərinin saldosu ilə
 - ☐ maliyyə fəaliyyəti göstəriciləri ilə
 - ☐ obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə
-

Sual: Transfert ödənişləri nəyi əks etdirir? (Çəki: 1)

- ☒ pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini vergiləri, subsidiyaları
 - ☐ daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan
 - ☐ son məhsulun ölçüsü
 - ☐ mənfə saldoya malik pul daxilolmaları və xərcləri
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Diskontlaşdırma nədir? (Çəki: 1)

- ☒ bütün investisiyalaşdırılacaq vəsaitlərin gələcək dəyərini hesablanması prosesi
 - ☐ gələcəkdə hər hansı məbləği əldə etmək üçün investisiyalaşdırılacaq məbləğin hesablanması prosesi
 - ☐ pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
 - ☐ pul axınlarının orta kəmiyyətə gətirilməsi
 - ☐ pul axınlarının məcmu saldosunun hesablanması prosesi
-

Sual: Diskont norması (Çəki: 1)

- ☐ bank kreditlərinə görə faizlərdən asılıdır
 - ☐ gözlənilən inflyasiya səviyyəsindən asılıdır
 - ☒ verilmiş kəmiyyətdir
 - ☐ daxili gəlir normasından asılıdır
 - ☐ pul axınlarının məcmu saldosunun hesablanması prosesindən asılıdır
-

Sual: Xalis cari dəyər (NPV) hesablanması metodu – (Çəki: 1)

- ☐ pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır
 - ☒ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uqota alır
 - ☐ pul axının məcmu saldosunun hesablanmasına əsaslanır
 - ☐ gözlənilən inflyasiya səviyyəsindən asılıdır
 - ☐ kapitallaşdırma əmsallarının hesablanmasına əsaslanır
-

BÖLMƏ: 0703

Ad

0703

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiyanın rentabelliyyənin hesablanması metodu (Çəki: 1)

- ☒ investisiya xərclərinə aid edilən pul daxilolmalarının məbləğini müəyyən edir
- ☐ xalis cari dəyərin qarşılıqlı tərc kəmiyyətini müəyyən edir
- ☐ pul daxilolmaları və xərcləri arasından fərqi müəyyən edilməsinə əsaslanır
- ☐ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- ☐ pul axının məcmu saldosunun hesablanmasına əsaslanır

Sual: Daxili gəlir normasının hesablanması metodu – (Çəki: 1)

- ☐ investisiyanın ödənilməsinin daxili normasını müəyyən edir
- ☒ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir
- ☐ daxili gəlir normasını qoyuluşların standart kimi seçilən ödənilməsi dərəcəsi ilə müqayisə edir
- ☐ bu gün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərini hesbalamağa imkan verir
- ☐ xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliyyənin hesablanmasının kompleks metodudur

Sual: Daxili mənfəət norması göstəricisi əsasında layihənin reallaşdırılmasının məqsədəuyğunluğu barədə nəticə çıxarmaq olarmı? (Çəki: 1)

- ☐ Bəli
- ☒ Xeyr
- ☐ Həmişə yox
- ☐ Müstəsna hallarda
- ☐ Bu layihənin sahəvi mənsubiyyətindən asılıdır

Sual: İnvestisiyanın ödəmə müddətinin hesablanması metodu (Çəki: 1)

- ☒ ilkin investisiyaların ödənilməsi üçün lazım gələn müddəti müəyyən edir
- ☐ pul daxilolmalarının investisiyanın məbləğinə bərabərləşməsi vəziyyətini müəyyən edir
- ☐ bu gün investisiyalaşdırılan vəsaitlərin gələcək dəyərini müəyyən edir
- ☐ xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliyyənin hesablanmasının kompleks metodudur
- ☐ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir

Sual: İnvestisiya layihəsinin ödəmə müddəti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ investisiya qouuluşlarının və digər xərclərin məcmu nəticələrlə müqayisəsi əsasında
- ☒ xərclərin effektiv bölünməsi ilə

- ☐ investisiyanın ödənilməsinin daxili norması ilə
- ☐ investisiyanın rentabelliği əsasında
- ☐ bütün variantlar doğrudur

Sual: Layihələşdirilən müəssisə mövqeyindən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi nədir? (Çəki: 1)

- ☒ layihənin reallaşdırılmasında bir iştirakçının və kommersiya bankının iştirak etdiyi variant
- ☐ layihənin yüksək strukturların maraqlarına toxunduğu variant
- ☐ büdcə səmərəliliyinin qiymətləndirilməsi variantı
- ☐ layihənin reallaşdırılmasında qarşılıqlı əlaqəli iştirakçılar qrupunun iştirak etdiyi variant
- ☐ doğru variant yoxdur

Sual: Xüsusi səhmdar kapitalın səmərəliliyinin qiymətləndirilməsində nəzərə alınmır? (Çəki: 1)

- ☐ layihələşdirilən müəssisə mövqeyindən investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
- ☐ bütün kapital üzrə səmərəliliyinin müəyyən edilməsi
- ☐ cəlb olunmuş səhmdar kapital üzrə səmərəliliyinin müəyyən edilməsi
- ☒ müxtəlif səviyyəli büdcələr üçün layihənin reallaşdırılması nəticələri
- ☐ layihənin reallaşdırılmasında bir nəfərin iştirakı

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəlilik göstəriciləri hesablanan zaman aşağıdakılardan hansı haqqında əlavə informasiya zəruri deyil? (Çəki: 1)

- ☐ layihənin maliyyələşdirilməsi mənbələri haqqında
- ☐ layihənin maliyyələşdirilməsi sxemi haqqında
- ☒ kreditləşdirmə və vergiyə cəlb etmə sxemi haqqında
- ☐ xüsusi kapitalın cəlb edilməsi haqqında
- ☐ borcların alınması və ödənilməsi

Sual: İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəliliyinin müəyyən edilməsində əlavə olaraq uçota alınır - (səhv variantı seçin) (Çəki: 1)

- ☐ səhmdar kapitalın cəlb edilməsi
- ☐ maliyyə fəaliyyətindən pul axınları
- ☐ xüsusi kapitalın cəlb edilməsi haqqında

- ☐ layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
 - ☒ bütün variantlar yanlıştır
-

Sual: Kreditlərə görə faizlər aid edilir – (Çəki: 1)

- ☐ reallaşdırma xərclərinə
 - ☒ qeyri-reallaşdırma xərclərinə
 - ☐ mənfəətdən vergiyə
 - ☐ əlavə dəyər vergisinə
 - ☐ doğru variant yoxdur
-

Sual: Səmərəlilik hesablamalarının etibarlılığını yüksəltmək üçün nəyə diqqət yetirməlidir? (Çəki: 1)

- ☒ Hesablama addımları daxilində pul axının bölüşdürülməsinə
 - ☐ Reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - ☐ Layihənin kreditləşdirilməsi sxeminə
 - ☐ Qeyri-reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - ☐ Layihənin reallaşdırılmasının maliyyə mənbələrinə
-

Sual: Daxilolmaların və xərclərin bərabər bölgüsü zamanı pul axını çevrilməlidir? (Çəki: 1)

- ☐ məcmu soldoya
 - ☒ bölgü əmsalının uçuotu ilə
 - ☐ diskontlaşdırma əmsalının uçuotu ilə
 - ☐ kapitallaşdırma əmsalının uçuotu ilə
 - ☐ investordan xüsusi kapitalına
-

Sual: Layihənin maliyyə reallaşdırılması şərtləndirir. (Çəki: 1)

- ☐ bölgü əmsalının uçuotu zəruriliyini
 - ☐ pul axınlarının diskontlaşdırma əmsalı ilə çevrilməsini
 - ☒ ilkin formalaşmış axınlara təsbitlərin edilməsi
 - ☐ pul axınlarının kapitallaşdırma əmsalı ilə çevrilməsini
 - ☐ məcmu qeyri-reallaşdırma xərclərinin uçuotunu
-

Sual: Hər hansı dövrdə pul axınlarının mənfi kəmiyyətli olması nəyi əks etdirir? (Çəki: 1)

- ☐ layihənin maliyyə reallaşdırılmasını
 - ☐ pul axının müsbət məcmu saldosunu
 - ☐ maliyyələşdirmə mənbələrinin olmamasını
 - ☒ müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını
 - ☐ bütün variantlar doğrudur.
-

BÖLMƏ: 0802

Ad

0802

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil? (Çəki: 1)

- ☐ pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- ☐ pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi
- ☐ xüsusi kapitalın artırılması
- ☒ istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- ☐ pul axınlarının artırılması və xərclərin ixtisar olunması

Sual: Layihənin maliyyə reallaşdırılması son nəticədə gətirilir. (Çəki: 1)

- ☐ layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- ☐ qeyri-istehsal layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- ☒ bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərinin balanslaşdırılmasına
- ☐ ehtiyat fondların yaradılmasına
- ☐ kreditlər üzrə faizlərin ödənilməsinə

Sual: Bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərin balanslaşdırılmasının aşkar edilməsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ xərclərə xalis mənfəətdən dividendlərin daxil edilməsini
- ☐ ehtiyat fondların yaradılmasını
- ☐ investisiya layihəsi üzrə bütün xərclərin balanslaşdırılmasını
- ☐ kreditlər üzrə ödənişlərin məcburi olmasını
- ☐ bütün variantlar doğrudur.

Sual: Layihədə iştirak səmərəliliyinin qiymətləndirilməsi üçün zəruridir (Çəki: 1)

- ☐ növlər üzrə səhmlərin bölgüsünün əsaslandırılması
- ☒ “uç axının məcmu saldosu” maddəsi üzrə sərbəst pul vəsaitlərinin kəmiyyətinin formalaşdırılması
- ☐ büdcənin balanslılığının əsaslandırılması
- ☐ mümkün dividend siyasətinin işlənilməsi
- ☐ hər bir səhm növü üçün fərdi pul axınları əsasında büdcənin balanslılığının müəyyən edilməsi

Sual: Dividend siyasətinin mümkün variantlarında nəzərə alınmır (Çəki: 1)

- ☐ cəlb olunmuş səhmlərin gəlirliliyi
- ☐ cəlb olunmuş səhmlərin gəlirliliyinin adi səhmlərin gəlirliliyinə nisbəti
- ☐ dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölgüsü
- ☒ potensial investorların cəlb olunması imkanlarının qiymətləndirilməsi
- ☐ doğru variant yoxdur

Sual: Səmərəlilik göstəricilərinin hesablanması üçün pul axının ilkin kəmiyyəti necə hesablanır? (Çəki: 1)

- ☐ dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölüşdürülməsi qaydasında
- ☒ hesablama dövrünün hər bir addımında fəaliyyət sferalarından pul axınlarının soldosu kimi
- ☐ sərbəst pul vəsaitlərinin kəmiyyəti əsasında
- ☐ səhmdarların gəlir normaları əsasında
- ☐ dividendlərin pul vəsaitləri xərclərinə daxil edilməsi əsasında

Sual: Səhmdar kapitain səmərəliliyinin qiymətləndirilməsi üçün (yanlış variantı seçin) – (Çəki: 1)

- ☐ pul axınlarının məcmu saldosu təshih olunmalıdır.
- ☐ pul axınlarının məcmu saldosu layihənin reallaşdırılmasından əldə olunan xalis mənfəətə uyğun olmalıdır.
- ☐ pul axınlarının təshih olunması cari təsərrüfat mexanizminin tələblərinə cavab verməlidir.
- ☒ bütün pul axınları diskontlaşdırılmalıdır
- ☐ bütün variantlar doğrudur.

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Səhmdarların xalis gəlirinin tərkib elementi deyil – (Çəki: 1)

- ☐ əsas fondların amortizasiyası
- ☐ sərbəstləşdirilən aktivlər
- ☐ xalis mənfəət
- ☒ pul axınlarının diskontlaşdırılmış kəmiyyətə
- ☐ sərbəstləşdirilən dövrü vəsaitləri

Sual: İnflasiya hansı layihənin səmərəliliyinə əhəmiyyətli təsir göstərmir? (Çəki: 1)

- ☐ uzunmüddətli investisiya tsiklinə malik
- ☐ çoxlu miqdarda borc vəsaitləri tələb edən
- ☐ bir neçə valyutadan paralel istifadə etməklə reallaşdırılan
- ☒ nominal gəlirlərin real alıcılıq qabiliyyəti vaxt keçdikcə azalan
- ☐ Bütün variantlar doğrudur.

Sual: Mövcud qiymətlərdə səmərəlilik göstəricilərin hesablanması məqsədi deyil – (Çəki: 1)

- ☐ layihə ideyasını qiymətləndirilməsi
- ☐ layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi
- ☐ ictimai səmərəliliyin hesablanması
- ☐ ümumi səmərəliliyin hesablanması
- ☒ doğru variant yoxdur

Sual: Daxili gəlir norması müqayisə olunmalıdır – (Çəki: 1)

- ☐ layihənin kommersiya səmərəliliyi ilə
- ☐ layihənin ictimai səmərəliliyi ilə
- ☒ investor üçün məqbul gəlir norması ilə
- ☐ nominal gəlirlərin alıcılıq qabiliyyəti ilə
- ☐ bütün variantlar doğrudur

Sual: Praktiki elan olunmuş nominal bank faiz dərəcələri – (Çəki: 1)

- ☐ borcun verilməsi dövründə inflyasiya tempini uçota almır
- ☐ nominal gəlirlərin real alıcılıq qabiliyyətini uçota almır
- ☐ nominal gəlirlərin real alıcılıq qabiliyyətini mütləq uçota alır
- ☒ borcun verilməsi dövründə inflyasiya tempini uçota alır
- ☐ nominal gəlirlərin vaxt keçdikcə azalın kredit qabiliyyətini uçota alır.

Sual: Mövcud qiymətlərdən istifadə etməklə hesablanmış daxili gəlir norması ilə müqayisə olunması üçün (Çəki: 1)

- ☒ faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun real kəmiyyəti hesablanmalıdır
- ☐ faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun nominal kəmiyyəti hesablanmalıdır
- ☐ nominal gəlirlərin alıcılıq qabiliyyəti uçota alınmalıdır
- ☐ borcun verilməsi dövründə inflyasiya tempi uçota alınmalıdır
- ☐ bütün variantlar doğrudur.

Sual: Faiz dərəcəsinin nominal səviyyəsindən real səviyyəsinə keçirilir – (Çəki: 1)

- ☐ layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasından sonra
- ☐ layihənin ümumi səmərəliliyinin hesablanmasından sonra
- ☐ layihənin ictimai səmərəliliyinin hesablanmasından sonra
- ☒ inflyasiya tərkibinin ölçüsünün müəyyən edilməsindən sonra
- ☐ layihənin kommersiya səmərəliliyi müəyyən edildikdən sonra

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Proqnoz qiymətlərinin təyini aşağıdakılardan hansı üçün obyektiv zəmin deyil? (Çəki: 1)

- ☐ əsas kapitala yönəldilən investisiyanın hesablanması
 - ☐ borc vəsaitlərin tələbin əsaslandırılması
 - ☐ investisiya layihəsinin maliyyə reallaşdırılması şərtinin müəyyən edilməsi
 - ☒ daxili gəlir norması göstəricilərindən birinin interpretasiyası
 - ☐ borclara xidmət xərclərinin əsaslandırılması
-

Sual: İnflyasiyanı əks etdirən qiymətlərdə pul axınlarının formalaşdırılmasının nəticəsi nədir? (Çəki: 1)

- ☐ layihənin maliyyə reallaşdırılmasının təmin edilməsi
 - ☐ maliyyə-investisiya büdcəsinin (MİB) balanslaşdırılması üzrə prosedurların
 - ☒ təsəvvir edilmiş qiymətində qiymətləndirmə ilə müqayisədə MİB-nin dəyişməsi
 - ☐ investorların maraqları baxımından səmərəlilik göstəricilərinin interpretasiyası
 - ☐ inflyasiyanın uçuşu ilə gəlir normasının əsaslandırılması
-

Sual: İnflyasiya mükafatı nəyn əsasında müəyyən edilir? (Çəki: 1)

- ☐ məqbul gəlir normasının indeksləşdirilməsi
 - ☒ inflyasiyanın tempi
 - ☐ məcmu pul axının saldosu
 - ☐ pul vəsaitləri axınlarının qiymətləndirilməsi
 - ☐ bütün variantlar doğrudur.
-

Sual: Məhsulların və istehlak edilən resursların proqnoz qiymətidir – (Çəki: 1)

- ☐ məqbul gəlir normasının indeksləşdirilməsi əsasında müəyyən edilən qiymət
 - ☐ gözlənilən inflyasiyanın uçuşu ilə əsaslandırılmış gəlir norması
 - ☐ nominal gəlirləri alıcılıq qabiliyyəti
 - ☒ inflyasiyanın təsvirinin uçuşu ilə təshih olunmuş cari qiymət
 - ☐ investorun marağına uyğun olan səmərəlilik göstəricisi
-

Sual: Proqnoz qiymətlərdə hesablamalara keçid aşağıdakılardan hansı üzrə aparıla bilməz? (Çəki: 1)

- ☐ ümumi pul axını
 - ☐ investisiya layihəsi üzrə pul axınlarının ümumi məbləği
 - ☐ investisiya layihəsi üzrə pul məsrəflərinin ümumi məbləği
 - ☐ bütövlükdə layihə
 - ☒ məqbul gəlir norması
-

Sual: Pul axınlarını proqnoz qiymətlərdə yenidən qiymətləndirmək üçün – (Çəki: 1)

- ☒ pul axını inflyasiyanın ümumi bazis indeksinə görə təshih olunmalıdır
- ☐ pul axını inflyasiyanın ümumi zəncirvari indeksinə görə təshih olunmalıdır
- ☐ məqbul gəlir normasının indeksləşdirilməsi əsasında təshih olunmalıdır

- ☐ inflyasiya tempinə görə təshih olunmalıdır
- ☐ bütün variantlar doğrudur.

Sual: Mövcud qiymətlərdə pul axınlarını proqnoz qiymətlərdə ifadə etmək üçün – (Çəki: 1)

- ☐ mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə bölünür
- ☒ mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə vurulur
- ☐ mövcud qiymətlərdə pul axını diskontlaşdırma əmsalına vurulur
- ☐ mövcud qiymətlərdə pul axını kapitallaşdırma əmsalına bölünür
- ☐ mövcud qiymətlərdə pul axını variasiya əmsalına bölünür

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsinin xalis diskontlaşdırılmış gəliri hansı halda dəyişmir? (Çəki: 1)

- ☐ layihənin ödəmə müddəti dəyişərkən
- ☐ pul vəsaitləri axınlarında gəlirlilik indeksi uçota alınarkən
- ☒ pul axınlarında və gəlir normasında eyni inflyasiya tempi uçota alınarkən
- ☐ pul axınlarında gəlirlilik indeksi uçota alınan zaman
- ☐ proqnoz qiymətində daxili gəlir norması artan zaman

Sual: Hər bir məhsul, resurs və xidmət üçün həmcinslik əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- ☒ məhsulun, resursun qiymətinin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinə olan nisbətine
- ☐ pul axının diskontlaşdırılması əmsalı ilə inflyasiyanın ümumi bazis indeksinin fərqinə
- ☐ məhsulun, resursun qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinin hasilinə
- ☐ pul axınlarının diskontlaşdırılması əmsalının pul axınlarına görə törəməsinə
- ☐ pul axınlarının diskontlaşdırılması əmsalının gəlirlilik indeksinə nisbətine

Sual: Həmcinslik əmsalı nəyi xarakterisə edir? (Çəki: 1)

- ☐ məhsul növünə qiymət artımı
- ☐ inflyasiyanın artım tempini
- ☐ qiymətin orta səviyyəsinin onun orta səviyyəsinə nisbətini
- ☐ hesabat dövrünün qiymət səviyyəsinin bazis qiymətinə nisbətini

☒ məhsul növünün qiymətinin artımının qiymətini ümumi orta artımından kənarlaşmasını

Sual: Proqnoz qiymətləri necə hesablamaq olar? (Çəki: 1)

- ☐ pul axınlarının diskontlaşdırılması əmsalını cari qiymətlərdə pul axınlarına vurmaqla
 - ☒ məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə vurmaqla
 - ☐ məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə bölməklə
 - ☐ qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini vurmaqla
 - ☐ qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini bölməklə
-

Sual: Həmcinslik əmsalının tətbiqi ilə hesablamaların üstünlüyü nədir? (Çəki: 1)

- ☐ pul axınlarını izləmək imkanı verir
 - ☒ proqnoz qiymətlərin dəyişməsinə izləmək imkanı verir
 - ☐ qiymətin orta səviyyəsini müəyyən etmək imkanı verir
 - ☐ inflyasiya tempini izləmək imkanı verir
 - ☐ investisiya layihəsinin xalis diskontlaşdırılmış gəlirini hesablamaq imkanı verir
-

Sual: Kommersiya səmərəliliyi göstəricilərinə inflyasiyanın uçotu necə aparılmalıdır? (səhv variantı seçin) (Çəki: 1)

- ☒ hər bir məhsul, resurs üçün həmcinslik əmsalı hesablanmalıdır
 - ☐ layihə üzrə məcmu axın saldosu müəyyən edilməlidir
 - ☐ fəaliyyət sferaları üzrə axın saldosu müəyyən edilməlidir
 - ☐ əməliyyat fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesbalanmalıdır.
 - ☐ investisiya fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesbalanmalıdır.
-

Sual: Büdcənin formalaşdırılmasında amortizasiya (səhv variantı seçin) (Çəki: 1)

- ☒ büdcədə qalıq dəyəri vasitəsilə özünü biruzə verir
 - ☐ avtomatik olaraq xalis gəlirin tərkibinə daxil edilir
 - ☐ istehsal xərcləri kimi baxılır
 - ☐ büdcədə mənfəət vergisi vasitəsilə özünü büruzə verir.
 - ☐ maliyyələşdirmə mənbəyi kimi baxılır
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı maliyyə-investisiya büdcəsinin formalaşdırılmasından əvvəl yeinə yetirilir? (Çəki: 1)

- ☐ xalis mənfəətin hesablanması
 - ☐ ümumi mənfəətin hesablanması
 - ☐ vergi cəlb olunan mənfəətin hesablanması
 - ☐ mənfəət vergisinin hesablanması
 - ☒ maliyyə mənfəətinin hesablanması
-

Sual: Qalıq dəyər – (Çəki: 1)

- ☐ amortizasiyanın hesablanması bazasıdır
 - ☒ əmlak vergisinin hesablanması bazasıdır
 - ☐ maliyyələşdirmənin əsas elementi və mənbəyidir
 - ☐ maliyyə - investisiya büdcəsinin formalaşdırılmasının əsasıdır
 - ☐ likvid dəyərin hesablanması bazasıdır
-

Sual: Maliyyələşdirmə sxeminin işlənilməsi əhatə edir – (Çəki: 1)

- ☐ maliyyələşdirmə mənbələrinin seçilməsini
 - ☐ borc vəsaitlərinə tələbatın əsaslandırılmasını
 - ☒ kredit üzrə faizlərin ödənilməsi qrafikinə müəyyən edilməsini
 - ☐ nominal faiz dərəcəsinin müəyyən edilməsini
 - ☐ borcların müəyyən edilməsini
-

Sual: Kredit üzrə faiz ödənişlərinin ölçüsü hesablanır – (Çəki: 1)

- ☐ borc vəsaitlərinə olan tələbat əsasında
 - ☐ inflyasiya tempinin uçuşu əsasında
 - ☒ borc məbləğinin və nominal dərəcənin əsasında
 - ☐ pul axınlarının deflyasiyası əsasında
 - ☐ pul axınlarının diskontlaşdırılması əsasında
-

Sual: İnvestisiya layihəsinin işlənilməsi onunda kredit üzrə nominal faiz dərəcəsi kimi qəbul edilə bilər – (Çəki: 1)

- ☒ elan olunmuş bank faiz dərəcələrinə
 - ☐ inflyasiya tempinin uçuşu ilə proqnozlaşdırılan dərəcələr
 - ☐ kreditlər üzrə sürüşkən faiz dərəcələri
 - ☐ kreditlərə xidmət üzrə faizlər
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Borc vəsaitlər üzrə öhdəliklərin yerinə yetirilməsi – (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyətinin nəticələrindən asılı deyil
 - ☐ sahibkarlıq fəaliyyətinin nəticələrindən asılıdır
 - ☐ cəlb olunmuş səhmlər emissiyasını nəzərdə tutur
 - ☐ kənar investorların nizamnamə fonduna ödənişlərini nəzərdə tutur.
 - ☐ adi səhmlərin emissiyasını nəzərdə tutur.
-

Sual: Cəlb olunmuş vəsaitlər (yanlış variantı seçin) – (Çəki: 1)

- ☐ daxili maliyyələşdirmə mənbələrinə yaxındır

- ☐ dividendlərin ödənilməsini nəzərdə tutur
- ☐ sərbəst idarəolunandırlar
- ☐ daxili mənbələrlə, xüsusi kapitalla birləşdirilir
- ☒ uzunmüddətli bank kreditlərini nəzərdə tutur

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Yanlış variantı seçin (Çəki: 1)

- ☐ amortizasiya ən etibarlı maliyyələşdirmə mənbəyidir
- ☐ amortizasiyanın toplanması sahibkarlıq fəaliyyətinin nəticələrindən asılı deyil
- ☐ müssisə amortizasiyanın ehsalanmasının sürətli metodlarından istifadə edə bilər
- ☒ vergiyə cəlb etmə norması amortizasiya normasından bir neçə dəfə yüksəkdir
- ☐ amortizasiya ən ucuz maliyyələşdirmə mənbəyidir

Sual: Hansı mərhələdə xarici maliyyələşdirməyə tələbat daha yüksəkdir? (Çəki: 1)

- ☐ layihələşdirmə
- ☐ istehsalın artımı
- ☒ layihə güclərinin mənimsənilməsi
- ☐ istismar
- ☐ bütün variantlar doğrudur

Sual: İnvestisiyalara tələbatın və onların cəlb olunması mənbələrin nəzarət parametri hansıdır? (Çəki: 1)

- ☐ borc vəsaitlərinin məbləği
- ☐ nominal faiz dərəcəsi
- ☒ sərbəst pul vəsaitlərinin miqdarı
- ☐ real fəzi dərəcəsi
- ☐ inflyasiya səviyyəsi

Sual: Aşağıdakılardan hansı səhvdir? (Çəki: 1)

- ☒ hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği mənfəəti kəmiyyət olmalıdır
- ☐ investisiya mərhələsində sərbəst pul vəsaitləri olmamalıdır
- ☐ istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır
- ☐ istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği sıfıra bərabər olmalıdır

☐ hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır

Sual: Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyətdirsə (səh varinatı seçin) (Çəki: 1)

- ☐ müəssisə vəsait qıtlığı ilə üzləşəcək
 - ☐ müəssisə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməz
 - ☐ layihə həyat qabiliyyətli deyil
 - ☐ müəssisə faktiki olaraq müflisləşmişdir
 - ☒ layihə səmərəsizdir
-

Sual: Kreditlərin cəlb olunması imkanları aşağıdakılardan hansı ilə müəyyən edilmir? (Çəki: 1)

- ☐ gələcək müəssisənin xarakteri
 - ☐ bankın investisiya layihələri ilə iş təcrübəsi
 - ☐ müəssisədə istehsalın səmərəliliyi
 - ☒ borc vəsaitlərinin miqdarı
 - ☐ sərbəst pul vəsaitlərinin miqdarı
-

Sual: Kreditlər hansı məqsədə sərf oluna bilməz? (Çəki: 1)

- ☐ investisiya məqsədlərinə
 - ☐ təsərrüfat məqsədlərinə
 - ☒ istismar məqsədlərinə
 - ☐ dövrüyyə vəsaitlərini pulla tamamlanmasına
 - ☐ maddi resursların alınmasına, istehsal ehtiyatlarının tamamlanmasına
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya məqsədli kreditlər (səh varinatı seçin) (Çəki: 1)

- ☐ uzunmüddətli kreditlərdir
 - ☐ avadanlığın alınması xərcləri ilə bağlıdır
 - ☐ bina və qurğuların tikintisi xərcləri ilə bağlıdır
 - ☐ dövrüyyə vəsaitlərinin tamamlanması xərcləri ilə bağlıdır
 - ☒ bütün variantlar doğru deyil
-

Sual: Təsərrüfat məqsədli kreditlər (səh varinatı seçin) (Çəki: 1)

- ☐ material resurslarının tədarükü ilə bağlıdır

- ☐ istehsal ehtiyatlarının tamamlanması ilə bağlıdır
 - ☐ adətən qısamüddetlidirlər
 - ☒ bina və qurğuların tikintisi ilə bağlıdır
 - ☐ onlara görə faizlər məhsulun maya dəyərinə daxil edilir
-

Sual: Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin ölçüsü mənfi olarsa – (Çəki: 1)

- ☐ borc vəsaitlərinin ölçüsü müsbət olacaq
 - ☒ əlavə maliyyə resurslarının cəlb edilməsi variantlarını fikirləşmək lazımdır
 - ☐ cəlb olunmuş vəsaitlərin kəmiyyəti sıfıra bərabərdir
 - ☐ bütün variantlar doğrudur.
 - ☐ nominal fazi dərəcəsi real faiz dərəcəsinə bərabərdir
-

Sual: İnvestisiya fəaliyyəti çərçivəsində maliyyə alətlərinə və onların ekvivalentlərinə ad edilmir (Çəki: 1)

- ☐ pul
 - ☐ qiymətli kağızlar
 - ☐ veksellər, kreditlər və borclar
 - ☒ əmək xərcləri
 - ☐ doğru variant yoxdur
-

Sual: Özünümaliyyələşdirmə mexanizminin elementləri deyil – (Çəki: 1)

- ☒ borc vəsaitləri
 - ☐ amortizasiya fondu
 - ☐ mənfəətdən ayırmalar
 - ☐ sığorta ödənişləri
 - ☐ doğru variant yoxdur
-

Sual: Özüümaliyyələşdirmə axınına (daxilolmalarına) aid deyil (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ ehtiyat fondu
 - ☐ bölüşdürülməmiş mənfəət
 - ☒ kreditlər
 - ☐ səhmlər
-

Sual: Sürətli amortizasiya başlıca üstünlüyü nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsulun maya dəyərinin aşağı salınması
 - ☐ istehsalın rentabelliliyinin yüksəlməsi
 - ☒ müəssisənin investisiya imkanlarının genişlənməsi
 - ☐ kreditlərə görə faiz dərəcələrinin azalması
 - ☐ bütün variantlar doğrudur
-

BÖLMƏ: 1003

Ad

1003

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xüsusi kapitalın mənbəyi deyil – (Çəki: 1)

- ☐ amortizasiya ayrılmaları
- ☐ xalis mənfəət
- ☐ aktivlərin satışından vəsaitlər
- ☒ səhmlər, kreditlər
- ☐ bütün variantlar doğrudur

Sual: Borc vəsaitlərinin dəyəri – (Çəki: 1)

- ☐ cəlb olunmuş kreditlər üzrə effektiv faiz dərəcəsinə bərabərdir
- ☐ investorun tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir
- ☒ investorun tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir
- ☐ vəsait qoyuluşunun stajdan gəlir hesabına ödənilməsidir
- ☐ investisiyanın rentabelliğini təmin edən mənfəətə bərabərdir

Sual: İnvestisiya layihələşdirməsində dinamik modellər – (Çəki: 1)

- ☐ layihə iştirakçılarının maliyyə itkiləri ehtimalını azaldır
- ☒ hesablamaların dürüstlüyünü artırır
- ☐ pul axınlarının dinamikası üzrə qeyri-müəyyənliyi qiymətləndirməyə imkan verir
- ☐ investisiya layihəsi strategiyalarını (ssenarilərini) işləməyə imkan verir
- ☐ məqbul maliyyələşdirmə sxemini seçmək imkanı verir

Sual: Özünümaliyyələşdirmə nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ cəlb olunmuş vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını
- ☒ xüsusi vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını
- ☐ kredit vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını
- ☐ borc vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını
- ☐ şirkətin səhmləri hesabına investisiyalaşdırmanın aparılmasını

Sual: Emitent üçün səhm buraxılışının çatışmazlığıdır (səhv variantı seçin) (Çəki: 1)

- ☐ bu daha bahalı kapital mənbəyidir
- ☒ imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur
- ☐ səhmdarlar bank depozitləri ilə müqayisədə daha yüksək gəlir tələb edirlər
- ☐ səhmlərin hərəkərinə nəzarət imkanı zəifdir
- ☐ səhmlərin emissiyası və yerləşdirilməsi ilə bağlı xərclər yüksəkdir

Sual: Emitent üçün imtiyazlı səhmlərin üstünlüyü deyil – (Çəki: 1)

- ☐ dividendlərin ödənilməsi müddəti uzadıla bilər
- ☐ imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur

- ☐ imtiyazlı səhmlər müəssisənin ən aşağı riskli öhdəliklərindən biridir
- ☒ konkret ödəmə müddəti təyin edilməmişdir
- ☐ əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır

Sual: Adi səhmlərin emitent üçün üstün cəhəti deyil – (Çəki: 1)

- ☒ yüksək risklilik
- ☐ müvafiq zəmanət və girovun təqdim olunması zəruri deyil
- ☐ dividendlərin ödənilməsi mütləq deyil
- ☐ konkret ödəmə müddəti təyin edilməmişdir
- ☐ əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Adi səhmlər – (Çəki: 1)

- ☒ firmaların əksəriyyəri üçün ilkin vəsait mənbəyidir
- ☐ dividendlərin ödənilməsini nəzərdə tutur
- ☐ daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- ☐ təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- ☐ nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir

Sual: İstiqrazlar – (Çəki: 1)

- ☐ nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir
- ☐ firmaların əksəriyyəri üçün ilkin vəsait mənbəyidir
- ☒ təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- ☐ daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- ☐ dividendlərin ödənilməsini nəzərdə tutur

Sual: Aşağıdakılardan hansı kredit maliyyələşdirməsinin çatışmazlığı deyil? (Çəki: 1)

- ☐ cəlbətmənin və sənədləşmənin mürəkkəliyi
- ☐ müvafiq zəmanət və girovun təqdim olunmasının zəruriliyi
- ☐ səhmlərlə müqayisədə kredit borclarının yüksək riskliyini
- ☐ banklar qısamüddətli kreditlərə üstünlük verirlər
- ☒ onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur

Sual: Digər maliyyələşdirmə mənbələri ilə müqayisədə kreditlər hansı üstünlüyə malikdir? (səhv variantı seçin) (Çəki: 1)

- ☐ səhmlərin emissiyasına nisbətən daha qısa müddətə alınə bilərlər
- ☐ onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur
- ☒ kreditlər nisbətən ucuz və çox risklidir
- ☐ uzunmüddətli kreditlər kiçik müəssisələrin maliyyə vəsaitlərinə olan tələbatını ödəyir
- ☐ investisiya fəaliyyətinin səmərəliliyinə və onun yüksəldilməsinin daxili ehtiyatlarının reallaşdırılmasına çox yüksək xarici nəzarət həyata keçirilir

Sual: İnvestisiya layihəsinin hansı maliyyələşdirmə sxemi sahibkar üçün daha əhəmiyyətlidir? (Çəki: 1)

- ☐ özünümaliyyələşdirmə
- ☐ özünümaliyyələşdirmə və kreditin cəlb olunması
- ☒ xüsusi hesablamalarla əsaslanırlar
- ☐ xarici kapital qoyuluşu
- ☐ bütün variantlar doğrudur

Sual: Səhm nədir ? (Çəki: 1)

- ☒ sahibinin səhmdar cəmiyyətin idarə olunmasında iştirak hüququnu təsdiq edən qiymətli kağız
- ☐ sahibinin şirkətin mülkiyyətinə sərəncam vermək hüququ olmayan və illik faiz əldə etmək hüququ verən qiymətli kağız
- ☐ gələcəkdə hər hansı aktivin alınması hüququ
- ☐ pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
- ☐ pul axınlarının orta səviyyəyə gətirilməsi

Sual: İri səhm paketinin investisiya cəlbəediciliyi xırda səhm paketinin investisiya cəlbəediciliyindən nəyə görə yüksəkdir? (Çəki: 1)

- ☒ səhmdarın müəssisənin idarə olunmasında iştirakının daha yüksək səviyyəsinə görə
- ☐ investisiya riskinin aşağı olmasına görə
- ☐ bir səhmə düşən gəlirliyin yüksək səviyyəsinə görə
- ☐ istehsalın rentabelliğin yüksək olmasına görə
- ☐ müəssisənin investisiya imkanlarının artmasına görə

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qiymətli kağızların investisiya cəlbəciliyi onların qabiliyyəti ilə müəyyən olunur. (Çəki: 1)

- ☐ bir səhm üzrə daha çox mənfəət gətirmə
 - ☐ mülkiyyətin idarə olunmasında iştiraka zəmanət
 - ☐ kreditlərə görə faiz dərəcələrini azaltmaq
 - ☒ mənfəət gətirmək
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Ümumi tədiyyə qabiliyyətlilik əmsalı necə hesablanır (Çəki: 1)

- ☐ xarici borclar / məcmuu aktivlər
 - ☐ daxili borclar / məcmuu aktivlər
 - ☐ ümumi borclar / likvid aktivlər
 - ☒ ümumi borclar / məcmuu aktivlər
 - ☐ ümumi borclar x likvid aktivlər əmsalı
-

Sual: Ümumi tədiyyə qabiliyyətlilik əmsalının optimal kəmiyyəti hansıdır? (Çəki: 1)

- ☒ 0,2 – 0,3
 - ☐ 0,1 – 0,3
 - ☐ 0,2 – 0,5
 - ☐ 0,3 – 0,5
 - ☐ Layihənin tipindən asılıdır
-

Sual: Ümumi likvidlik əmsalı necə hesablanır (Çəki: 1)

- ☐ Cari aktivlər / uzunmüddətli öhdəliklər
 - ☒ Cari aktivlər / qısamüddətli öhdəliklər
 - ☐ Ümumi aktivlər / uzunmüddətli öhdəliklər
 - ☐ Cari aktivlər – qısamüddətli öhdəliklər
 - ☐ Likvid aktivlər / uzunmüddətli öhdəliklər
-

Sual: Təcili likvidlik əmsalı necə hesablanır (Çəki: 1)

- ☒ asan reallaşdırılan aktivlər / cari passivlər
 - ☐ məcmu aktivlər / cari passivlər
 - ☐ cari aktivlər – qısamüddətli öhdəliklər
 - ☐ cari aktivlər / qısamüddətli öhdəliklər
 - ☐ likvid aktivlər / cari passivlər
-

Sual: Təcili likvidlik əmsalının yol verilən həddini göstərin (Çəki: 1)

- ☐ 0,3 -1,0
 - ☒ 0,5-1,2
 - ☐ 0,5 – 1,0
 - ☐ 0,8 – 1,2
 - ☐ 1 – 1,2
-

BÖLMƏ: 1503 (SÜRƏT 19.05.2014 13:59:18)

Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Layihənin yüksək səmərəliliyindən asılı olaraq ödəmə qabiliyyəti aşağıdursa ? (Çəki: 1)

- ☐ Bütün hallarda müəssisəyə yüksək gəlir təmin edir
- ☒ Bu müəssisə üçün müflisləşmə deməkdir
- ☐ İnvestor üçün yüksək mənfəət norması deməkdir
- ☐ Layihənin ictimai səmərəliliyindən xəbər verir
- ☐ Layihəyə yenidən baxılmalıdır

Sual: İnvestisiya layihəsinin maliyyə təhlili əsas element sayılır ; (Çəki: 1)

- ☐ İnvestor üçün
- ☒ Menecer üçün
- ☐ Banklar üçün
- ☐ Dövlət üçün
- ☐ Kommersiya bankları üçün

Sual: Kreditorlar çalışırlar . . . ? (Çəki: 1)

- ☐ Yüksək gəlir götürməyə
- ☐ Maliyyə dayanıqlılığını təmin etməyə
- ☒ Öz risklərini minimumlaşdırmağa
- ☐ Sabitliyi təmin etməyə
- ☐ Layihəni zərərsiz başa vurmağa

Sual: İnvestisiya layihəsinin maliyyə vəziyyətinin qiymətləndirilməsi baxımından vacibdir ; (Çəki: 1)

- ☒ Balans haqqında məlumatların alınması
- ☐ Vergilərin vaxtında ödənilməsi
- ☐ Stabilitənin təmin edilməsi
- ☐ Səmərəliliyin əldə olunması
- ☐ Hesabatların aparılması

Sual: Maliyyə dayanıqlılığının vəziyyətini əks etdirən informasiyalar hansı hansı informasiyalarla üst – üstə düşür ? (Çəki: 1)

- ☐ Müəssisə haqqında informasiyalarla
- ☐ Vergilərin ödənilməsi haqqında informasiyalarla
- ☒ İnvestisiya layihəsinin iqtisadi səmərəliliyinin müəyyən edilməsində istifadə olunan informasiyalarla
- ☐ Xərclərin miqdarını əks etdirən informasiyalarla
- ☐ Gəliri müəyyən edən informasiyalarla

Sual: Layihənin maliyyə göstəricilərinin əsasını təşkil edir ; (Çəki: 1)

- ☐ Səmərəliliyin əldə olunması
 - ☒ Maliyyə-investisiya büdcəsi
 - ☐ Maliyyə dayanıqlığı
 - ☐ Cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi
 - ☐ Kreditlər
-

Sual: Layihənin maliyyə dayanıqlılığının qənaətbəxş olması şərtləndirir ; (Çəki: 1)

- ☐ Layihənin səmərəliliyini
 - ☐ Vergilərin vaxtında ödənilməsini
 - ☒ İnvestorun səmərəli fəaliyyətini
 - ☐ Maliyyə imkanlarının kasadlığını
 - ☐ Birmənəli olaraq dövlət layihəni dəstəkləməlidir
-

Sual: Müəssisənin balansı daha çox maraqlandırır ; (Çəki: 1)

- ☐ Dövləti
 - ☐ İnvestorları
 - ☒ Vergi orqanlarını
 - ☐ Meneceri
 - ☐ Layihə iştirakçıları
-

Sual: Balansın qənaətbəxş müsbət saldosu zamanı (Çəki: 1)

- ☐ Kapital qoyuluşu səmərəsizdir .
 - ☒ Layihənin icrası üçün əlavə pul resursu lazım deyil
 - ☐ Təsisçilərin reputasiyası şübhə altındadır
 - ☐ Layihə səmərəsizdir
 - ☐ Layihə səmərəlidir
-

Sual: Balansın qənaətbəxş mənfi saldosu zamanı: (Çəki: 1)

- ☐ Layihənin icrası üçün pul resursu lazımdır .
 - ☐ Layihənin icrası qismən səmərəlidir
 - ☒ Təsisçilərin reputasiyası şübhə altındadır
 - ☐ Layihə artıq ləğv edilmişdir
 - ☐ Layihəyə yenidən baxılmalıdır
-

Sual: Balans hansı tarixə görə müəyyən edilir ? (Çəki: 1)

- ☐ Layihənin reallaşdığı tarixdə
 - ☒ Planlaşdırma intervalının əvvəlinə görə
 - ☐ Tədqiqat işlərinin aparılması mərhələsində
 - ☐ Planlaşdırma intervalının sonuna görə
 - ☐ Planlaşdırma intervalında
-

Sual: Maliyyə cəlbəediciliyinin göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ Rentabellilik
- ☐ Səmərəlilik
- ☒ Likvidlilik
- ☐ Mənfəətlilik
- ☐ Gəlirlilik

Sual: Aşağıdakılardan yalnız olanı seçin- (Çəki: 1)

- ☐ Müəssisənin balansının həlli daha çox xarici iştirakçıları maraqlandırır
- ☐ Balans müəyyən tarixə görə tərtib edilir
- ☐ Maliyyə cəlbəediciliyinin qiymətləndirilməsi likvidliliklə əks olunur
- ☒ Layihənin ödəmə qabiliyyəti aşağıdırsa artıq bu müəssisə üçün səmərə deməkdir
- ☐ Maliyyə cəlbəediciliyinin qiymətləndirilməsi vacibdir

Sual: Layihənin ödəmə qabiliyyətli olması özündə əks etdirir ; (Çəki: 1)

- ☐ Layihənin səmərəsizliyini
- ☐ Layihənin ictimai dəyərinin aşağı səviyyəsini
- ☒ Borcların bütöv həcmnin vaxtında silinməsinə
- ☐ Kapital qoyuluşunun qeyri-rasionallığını
- ☐ Layihənin səmərəli olması şübhə altındadır

BÖLMƏ: 1502 (SÜRƏT 19.05.2014 13:59:45)

Ad	1502 (Sürət 19.05.2014 13:59:45)
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kapital elementi kimi ifadə olunmur ; (Çəki: 1)

- ☐ İmtiyazlı səhmlərin dəyəri
- ☒ Kreditlərin dəyəri
- ☐ Adi səhmlərin dəyəri
- ☐ Bilavasitə gəlir dəyəri
- ☐ Heç biri

Sual: Layihələrin maliyyələşməsi probleminin tədqiqini subyekt səmərəli həyata keçirilə bilər ? (Çəki: 1)

- ☐ Müəssisə rəhbəri
- ☐ İnvestor
- ☐ Menecer
- ☒ Dövlət
- ☐ Xarici vətəndaşlar

Sual: Cəlb edilmiş vəsaitlərin borclardan əsas fərqinə aid deyil ; (Çəki: 1)

- ☒ Dividentlərin ödənilməsini nəzərdə tutur
 - ☐ Onların ödənilməsi məcburi deyil
 - ☐ Onlar daxili mənbələrə daha yaxındırlar
 - ☐ Onları asanlıqla idarə etmək olar
 - ☐ Daxili mənbələrə yaxın deyillər
-

Sual: Layihənin dəstəklənməsi məsələsinə baxılarkən dövlət orqanları və kommersiya bankları hansı şərti mütləq irli sürürlər ; (Çəki: 1)

- ☐ Vəsaitlərin maksimal həcmnin müəyyən edilməsi
 - ☐ Gəlirlərin minimal həcmnin müəyyən edilməsi
 - ☐ Risklərin öncədən müəyyən edilməsi
 - ☒ Vəsaitlərin minimal həcmnin müəyyən edilməsi
 - ☐ Gəlirlərin maksimal səviyyəsinin müəyyən edilməsi
-

Sual: Əgər layihə fəaliyyətdə olan müəssisə çərçivəsində həyata keçirilərsə onda bu vəsaitlər ; (Çəki: 1)

- ☐ Cəlb edilmiş vəsait mənbəbləridir
 - ☐ Uzunmüddətli kreditlərdir
 - ☒ Şəxsi vəsait mənbəbləridir
 - ☐ M üxtəlif səviyyəli büdcə vəsaitləridir
 - ☐ Müxtəlif səviyyəli kreditlərdir
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ İnvestisiya obyektı layihənin gələcək inkişafını yenidən maliyyələşdirə bilmir .
 - ☒ İnvestisiya obyektı özü vəsaitlərin mənbələrini generasiya edir
 - ☐ Şəxsi vəsaitlər firma üçün olduqca əhəmiyyətsizdir
 - ☐ Borclar şəxsi capital anlayışı ilə eyniləşdirilir .
 - ☐ İnvestisiya obyektı birmənalı olaraq dövlətdir
-

Sual: Maliyyələşmənin daxili mənbələrinə aiddir ; (Çəki: 1)

- ☐ İnvestisiya lizinqi
 - ☐ Büdcə vəsaitləri
 - ☐ İmtiyazlı və adi aksiyaların emissiyası
 - ☒ Sigorta fondlarında toplanan vəsaitlər
 - ☐ Adi aksiyaların emissiyası
-

Sual: Hansi ifadə yalnışdır ? (Çəki: 1)

- ☐ Səhmlər risksiz maliyyə vəsaitidir .
 - ☐ Xalis gəlirin dəyəri məcmu gəlirə bərabərdir
 - ☐ Maliyyə krediti ən riskli vəsaitdir
 - ☒ Amortizasiya ən etibarlı və ucuz mənbədir
 - ☐ Amortizasiya ən etibarlı mənbədir
-

Sual: Daxili maliyyələşmə mənbələrinin çatışmazlığı hansidir ? (Çəki: 1)

- ☐ Xüsusi fondlardan toplaması maliyyədir
 - ☒ Həcmi məhduddur
 - ☐ İnvestisiya fəaliyyətini kifayət qədər əks etdirir
 - ☐ Tamamilə vergilərin ödənilməsinə sərf olunur
 - ☐ Etibarlıdır
-

Sual: Sərbəst pul vəsaitlərinin miqdarı nə zaman mübət kəmiyyət olamlıdır ? (Çəki: 1)

- ☐ Avadanlıq və materialların alınmasında
 - ☐ Əmək haqqının verilməsində
 - ☐ Layihənin reallaşmasında
 - ☒ Əmək haqqı verilmədikdə
 - ☐ Materialların alınmasında
-

Sual: Sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyət olarsa ; (Çəki: 1)

- ☐ Müəssisə yalnız özünün maliyyə öhdəliklərini ödəyə biləcək
 - ☒ Vəsait çatışmazlığı ilə qarşılaşacaq
 - ☐ Avadanlıqların alınmasını təmin edəcək
 - ☐ Materialların alınmasını təmin edəcək
 - ☐ Vəsait artıqlığı yaranacaq
-

Sual: Kreditlər hansı istiqamətlərdə işləyə bilməz ? (Çəki: 1)

- ☐ Təsərrüfat məqsədlərinə
 - ☐ İnvestisiya məqsədlərinə
 - ☒ İstehsalat ehtiyatlarının azaldılmasına
 - ☐ Məqsədli kreditlərin alınmasına
 - ☐ Təsərrüfat və investisiya məqsədlərinə
-

Sual: Kreditlərdən istifadəyə görə faiz ; (Çəki: 1)

- ☐ Xalis gəlirə daxil edilir
 - ☒ Birbaşa xərclərə daxil edilir
 - ☐ Maya dəyərinə daxil edilir
 - ☐ Cari xərclərə daxil edilir
 - ☐ Maya dəyərinə daxil edilməsi
-

Sual: Kreditin silinməsi hansı istiqamətlərdə aparılır ? (Çəki: 1)

- ☐ Əsas borcun müəyyən müddətə silinməsi
 - ☒ Əsas borcun müəyyən hissələrlə silinməsi
 - ☐ Əsas borcun hissələrlə silinməsi
 - ☐ Əsas borcun müəyyən dövrlərdə silinməsi
 - ☐ Əsas borc silinmədikdə
-

Sual: Kreditlər vaxtında ödənilməyəndə ; (Çəki: 1)

- ☐ Yeni vəsait mənbələri cəlb edilir .

- ☒ İflasa aparir
- ☐ Yenidən kredit tələb edir .
- ☐ Xüsusi vəsait hesabına ödənilir
- ☐ Yeni layihə hazırlanır

Sual: Firmanın ilkin maliyyə mənbəyidir ; (Çəki: 1)

- ☐ Cəlb olunmuş vəsaitlər
- ☐ Uzunmüddətli kreditlər
- ☐ Amortizasiya
- ☒ Adi səhmlər
- ☐ İstiqrazlar

BÖLMƏ: 1501 (SÜRƏT 19.05.2014 14:01:13)

Ad	1501 (Sürət 19.05.2014 14:01:13)
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Amortizasiyanın ölçülərinin artımına mane olan vergi növü ; (Çəki: 1)

- ☐ ƏDV
- ☒ Əmlak vergisi
- ☐ Aksizlər
- ☐ Sövdələşdirilmiş vergi
- ☐ Gəlir vergisi

Sual: Nə üçün əsas fondların ölçüləri iqtisadi cəhətdən məqsədə uyğundur ? (Çəki: 1)

- ☒ Vergi norması amortizasiya normasından azdır
- ☐ Amortizasiya norması vergi normasından azdır
- ☐ Amortizasiya norması vergi normasına bərabərdir
- ☐ Vergi norması amortizasiya normasından çoxdur
- ☐ Amortizasiya norması daha çoxdur

Sual: Kreditin işlənməsinin birinci istiqamətinə aiddir ; (Çəki: 1)

- ☐ Material resursunun alınması
- ☐ İstehsal resursunun təmir edilməsi
- ☒ Tikintinin aparılması
- ☐ Əmək haqqının ödənilməsi
- ☐ Əmtəələrin bilavasitə yadışi

Sual: Kreditlərin işlənməsinin ikinci istiqamətinə aiddir ; (Çəki: 1)

- ☐ Yeni texnikanın alınması

- ☒ Material resurslarının alınması
 - ☐ Tikintinin aparılması
 - ☐ Quruculuq planlaşdırma işləri
 - ☐ Tikintini yekunlaşdırmaq
-

Sual: Kreditlərdən başqa maliyyə mənbələrindən hansı üstünlüyə malikdir? (Çəki: 1)

- ☐ Müəssisənin kapital bazarlarının fəsadlarından qoruyur
 - ☒ Kreditlər uzun müddət əldə edilə bilər
 - ☐ Uzun müddətli kreditlər müəssisəyə maliyyə təminatı verə bilər
 - ☐ Uzunmüddətli kreditlər kiçik kompaniyaların maliyyə vəsaitlərinə olan tələbatını müəyyən edir
 - ☐ Müəssisəni xarici təsirlərdən tamamilə qoruyur
-

Sual: Kreditlə maliyyələşmənin çatışmazlıqlarına aid deyil (Çəki: 1)

- ☐ Cəlb edilmə və rəsmiləşdirmədə çətinlik
 - ☐ Mülkiyyət girovunun verilməsi ehtiyacının olması
 - ☐ Onların qısa müddətə əldə edilə bilinməsi
 - ☒ Kredit borcunun daha çox riskli olması
 - ☐ Qaytarılması qısa müddətə tələb olunur
-

Sual: Təsbit edilmiş gəlirə malik olan uzunmüddətli maliyyə kredit öhdəlikləridir (Çəki: 1)

- ☐ Səhmlər
 - ☒ İstiqrazlar
 - ☐ Kreditlər
 - ☐ Bütün qiymətli kağızlar
 - ☐ İyanələr
-

Sual: Müəssisə üçün müvafiq olaraq ən ucuz daxili və xarici maliyyələşmə mənbəyi - (Çəki: 1)

- ☐ İstiqrazlar ; amortizasiya
 - ☐ Kreditlər ; istiqrazlar
 - ☒ Amortizasiya ; istiqrazlar
 - ☐ Səhmlər ; kreditlər
 - ☐ Səhmlər , istiqrazlar
-

Sual: Firmanın səhmdarlar qarşısında ömürlük öhdəlikləridir ; (Çəki: 1)

- ☐ İmtiyazlı səhmlər
 - ☒ Adi səhmlər
 - ☐ Kreditlər
 - ☐ Vergilər
 - ☐ İyanələr
-

Sual: Adi səhmlərin emitent üçün öhdəliklərinə aid deyil ; (Çəki: 1)

- ☐ Dəqiq təyin edilmiş ödəniş müddəti yoxdur .
 - ☐ Divident ödənişi vacib deyil
 - ☒ Hec bir riskə məruz qalmir
 - ☐ Əlverişli şəraitdə səhmlərin məzənnəsi artır
 - ☐ Təyin edilmiş ödəniş müddəti yoxdur
-

Sual: İnvestisiya maliyyələşmə metodlarına aid deyil ; (Çəki: 1)

- ☒ Səhm emissiyası
 - ☐ İstiqrazlaşma
 - ☐ Kredit maliyyələşməsi
 - ☐ Maliyyə lizinqi
 - ☐ Operativ lizinq
-

Sual: Bütün metodların kombinasiyalarına əsaslanır- (Çəki: 1)

- ☐ Kredit maliyyələşməsi
 - ☐ Maliyyə lizinqi
 - ☒ Qarışıq maliyyələşmə
 - ☐ Özünü maliyyələşmə
 - ☐ İstiqrazlaşma
-

Sual: $AK_{GN} = D/Q$ düsturu ilə ifadə olunur- (Çəki: 1)

- ☒ İmtiyazlı səhmlərin dəyərinin qiymətləndirilməsi
 - ☐ Adi səhmlərin dəyəri
 - ☐ Amortizasiya dəyəri
 - ☐ Bilavasitə gəlir dəyəri
 - ☐ İstiqrazların dəyərinin qiymətləndirilməsi
-

Sual: Aşağıdakılardan hansı yalnışdır ? (Çəki: 1)

- ☐ Özünü maliyyələşdirmə öz vəsaiti hesabına həyata keçirilir
 - ☒ Səhmdarlaşma kiçik miqyaslı layihələrin reallaşmasında istifadə olunur
 - ☐ Maliyyə krediti tez reallaşan layihələrdə istifadə edilir
 - ☐ Qarışıq maliyyə metodu bütün mütdolərin sintezi kimi əks olunur
 - ☐ Amortizasiya ən etibarlı mənbədir
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ Adi səhmlər dövriyyəyə buraxılanda firma üzən dəyəri ödəməməlidir
 - ☒ Adi səhmlər dividend gətirməyə bilər
 - ☐ İmtiyazlı səhmlərin dəyəri təkrar təşhid edilməyə daxildir
 - ☐ İstiqrazlar ən riskli maliyyə vəsaitidir
 - ☐ Adi səhmlər daimi dividend gətirməlidir
-

BÖLMƏ: 1403 (SÜRƏT 19.05.2014 14:02:16)

Ad

1403 (Sürət 19.05.2014 14:02:16)

Suallardan

10

Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansi halda investisiyanın tərkibi alternative dəyər kimi qiymətləndirilir ? (Çəki: 1)

- ☐ Birinci mərhələdə səmərə əldə edilməyib ikinci mərhələyə keçilsə
- ☒ İstismarda olan mülkiyyət yeni layihədə istifadə edilibsə
- ☐ Layihədə istifadə edilən mülkiyyət icarəyə verilibsə
- ☐ Xərclər və nəticələrin nisbəti gözləniləndirsə
- ☐ Birincidə səmərəlilik əldə edilibsə

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☒ Göstəricilər sisteminin hesablanan alqoritmi bütün hallarda eyni olamlidir
- ☐ Layihənin səmərəliliyinin qiymətləndirilməsi 3 etapda aparılır
- ☐ İnvestisiya fəaliyyəti 2 mərhələni əhatə edir .
- ☐ İctimai təminatından asılı olmayaraq hesablamalar aparılır
- ☐ İctimai təyinatından asılı olaraq hesablamalar eyni cür aparılır

Sual: Layihənin səmərəliliyinin qiymətləndirilməsi bu məqsədə xidmət etmir (Çəki: 1)

- ☐ Layihənin investorlar üçün cəlbəediciyi müəyyən edilməsi .
- ☐ Reallaşmanın iqtisadi nəticələrinin səviyyəsi
- ☐ Layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
- ☒ Layihənin reallaşdırılma imkanlarının yoxlanılması
- ☐ Layihənin gəlirliyinin qiymətləndirilməsi

Sual: Yalnız variant göstərin: (Çəki: 1)

- ☐ Məsərəflərin çeşidi birbaşa material məsərəflərinin dinamikasına aiddir ;
- ☐ Aylıq inflyasiya tempi əmtəələrin qiymətləndirilməsinə dinamikasına aiddir ;
- ☒ Əmtəələrin çeşidi material məsərəflərinin qiymət dinamikasına aiddir;
- ☐ Aktivlərin növü aktivlərin qiymət dinamikasına aiddir
- ☐ Əmtəələrin çeşidi əmtəə məsərəflərinin qiymət dinamikasına aiddir

Sual: Ətraf mühit göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ Mərkəzi bankın uçot dərəcəsi;
- ☐ Valyuta mübadiləsi kursu;
- ☐ Maliyyə bazarında ümumi inflyasiya dinamikası;
- ☐ Valyuta məzənnəsi
- ☒ Həmişə

Sual: Aktivlərin qiymət dinamikasına aid deyil ; (Çəki: 1)

- ☐ Aylıq inflyasiya tempi

- ☐ Aktivlərin növü
- ☐ İllik temp;
- ☒ Əmtəələrin növü ;
- ☐ Aktivlərin çeşidi

Sual: Alternativ dəyərin qiymətləndirilməsində nəzərə alınmır ; (Çəki: 1)

- ☒ Satış
- ☐ İcarə
- ☐ Alış
- ☐ Başqa layihəyə sərmayə
- ☐ İcarə haqqı

Sual: layihəni işləyənlərin maliyyə mənbələri haqqında informasiyaları olmadığı halda müəyyən edirlər ; (Çəki: 1)

- ☐ Layihənin qiymətləndirilməsinin ictimai dəyəri ;
- ☒ Kommersiya səmərəliliyinin qiymətləndirilməsi ;
- ☐ Bütövlükdə layihənin səmərəliliyinin qiymətləndirilməsi .
- ☐ Xərclərin hesablanması
- ☐ Gəlirlərin qiymətləndirilməsi

Sual: Hansi bölgü prinsipi kifayət qədər sadədir ? (Çəki: 1)

- ☐ Qaytarılmaq şərtlə təqdim olunan büdcə vəsaitləri
- ☒ Borc vəsaitləri üzrə öhdəliklərin yerinə yetirilməsi
- ☐ Müəssisənin istiqrazlarının emissiyası
- ☐ Artıq aktivlərin satışının reallaşdırmaq
- ☐ Qaytarılmamaq şərtlə təqdim olunan büdcə vəsaitləri

Sual: Hansi maliyyə imkanlarının olması müəssisəyə müqayisədə üstünlük gətirər ? (Çəki: 1)

- ☐ Gəlir
- ☒ Amortizasiya
- ☐ Kreditlər
- ☐ Öhdəliklər
- ☐ Borclar

BÖLMƏ: 1402 (SÜRƏT 19.05.2014 14:02:52)

Ad	1402 (Sürət 19.05.2014 14:02:52)
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Səmərəliliyin dəyər göstəricilərini infilyasiyani nəzərə almadan hansı qiymətlərlə hesablamaq olar ? (Çəki: 1)

- ☐ Proqnoz qiymətlərlə.
 - ☐ Defilyasiya olunmuş qiymətlərdən
 - ☒ Cari qiymətlərlə
 - ☐ Pərakəndə satış qiymətlərlə
 - ☐ Funksional qiymətlərlə
-

Sual: Deflyasiya qiymətlər necə hesablanır ? (Çəki: 1)

- ☒ Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi ilə
 - ☐ İnfilyasiya indeksi bazisinin qiymət səviyyəsinə hasili ilə
 - ☐ Əmtəə üçün bazis indeksinin işlək qiymətə nisbəti ilə
 - ☐ Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə hasili ilə
 - ☐ Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə nisbəti ilə
-

Sual: Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi yolu ilə hesablanan qiymətlər ; (Çəki: 1)

- ☐ Cari qiymətlər
 - ☐ Topdansatış qiymətlər
 - ☒ Deflyasiya qiymətlər
 - ☐ Proqnoz qiymətlər
 - ☐ Pərakəndə qiymətlər
-

Sual: İnfilyasiya dinamikasını belə proqnozlaşdırmaq olar ; (Çəki: 1)

- ☐ Bank faiz dərəcələrinə görə
 - ☐ Valyuta mübadiləsi kursuna görə
 - ☐ Mərkəzi bankın uçot dərəcələrinə görə
 - ☒ İnfilyasiya xərc elementlərinə görə
 - ☐ İnfilyasiya gəlir elementlərinə görə
-

Sual: Aktivlərin qiymətləndirilməsi dinamikasına aiddir ; (Çəki: 1)

- ☐ Əmtəələrin çeşidi
 - ☐ Kreditlərin növü
 - ☒ Aktivlərin növü
 - ☐ Məsrəflərin çeşidi
 - ☐ Borcların növü
-

Sual: Əmək haqqının qiymətləndirilməsi dinamikasına aiddir ; (Çəki: 1)

- ☐ Aktivlərin növü
 - ☐ Əmtəələrin çeşidi
 - ☐ Aylıq infilyasiya tempi
 - ☒ Məsrəflərin çeşidi
 - ☐ Borcların növü
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ İnflyasiya nəzərə alınan qiymətlər cari qiymətlərdir
- ☒ Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini seçiyyələndirir .
- ☐ Proqnoz qiymətlərdə inflyasiya nəzərə alınır
- ☐ Hazır məhsulların topdansa satış qiymətləri mütləq ƏDV –yə cəlb edilməlidir
- ☐ Proqnoz qiymətlərdə bəzən inflyasiya nəzərə alına bilər

Sual: İnvestisiyanın ilkin istiqamətində hansı xərclər göstərilir ? (Çəki: 1)

- ☐ İnvestisiya layihəsi mühitində capital xərcləri
- ☐ Bütün material məsrəfləri
- ☒ İnvestisiya məsrəfləri
- ☐ Əlavə istehsal xərcləri
- ☐ Cari xərclər

Sual: Aşağıdakılardan hansı yalnışdır ? (Çəki: 1)

- ☐ İnvestisiya layihəsinin reallaşmasında prosesin subyektləri çıxış edir
- ☐ Layihə reallaşan zaman hər bir qrupun xüsusiyyətlərini nəzərə almaq lazımdır
- ☐ Qeyri-qənaət bəxş layihələr dövlət dəstəyi görmür.
- ☒ Birinci mərhələ səmərəli deyilsə ikinci mərhələyə keçməli
- ☐ Qənaət-bəxş layihələr dövlət dəstəyi görür

Sual: Hansı yalnışdır? (Çəki: 1)

- ☐ Layihənin məğzini müəyyən edən informasiyalara marketing texniki-texnoloji innovasiyalara və s aiddir ;
- ☐ Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini seçiyyələndirir
- ☐ Cari qiymətlər layihənin işlənilməsi aktına qədər olan qiymətlərdir .
- ☒ Birbaşa material məsrəflərini qiymət dinamikasını aktivlərin növü əmtəələrin çeşidi və s aiddir
- ☐ Kreditlər uzunmüddətli və qısamüddətli

BÖLMƏ: 1401 (SÜRƏT 19.05.2014 14:03:23)

Ad	1401 (Sürət 19.05.2014 14:03:23)
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hansı halda 2 ci mərhələyə keçirilir ? (Çəki: 1)

- ☐ Layihə səmərəliliyidir
- ☐ Səmərəliliyin iqtisadi qiymətləndirilməsi mümkün deyilsə .
- ☐ Bütün pul vəsaitləri tükənib
- ☒ 1 ci mərhələdə heç bir nəticə əldə olunmayıbsa

☐ Layihə səmərəsizdirsə

Sual: Layihənin səmərəliliyinin qiymətləndirilməsi zamanı başlıca prioritet nədir ?
(Çəki: 1)

- ☐ Dövlətin bu prosesə maksimum cəlb olunması
 - ☐ Pul vəsaitlərini tamamilə , sonunadək xərcləmək .[yeni cavab]
 - ☐ İstehsal xərcinin həcmi müəyyən etmək
 - ☒ Səmərəliliyin əldə olunması
 - ☐ Külli miqdarda pul vəsaiti əldə etmək
-

Sual: Səmərəliliyin qiymətləndirilməsində hansı mərhələdə heç bir kənar kredit resursu olmadan işlərin aparılması guman edilir (Çəki: 1)

- ☐ 2 - ci mərhələdə .
 - ☒ 1 - ci mərhələdə
 - ☐ konkret şəraitdə baş tutmuş sövdələşmə nəticəsində mülkiyyətə (əmlak) görə pul vəsaitlərinin ödənildiyini bildirən faktiki göstəricidir
 - ☐ Hec bir mərhələdə kredit resursundan istifadə edilmir .
 - ☐ Hər iki mərhələdə
-

Sual: Hansi layihələr dövlət dəstəyi görmür ? (Çəki: 1)

- ☐ Cəlb edilmiş vəsait hesabına reallaşan
 - ☐ Yüksək xərc tələb edən
 - ☒ İctimai səmərəliliyi aşağı olan
 - ☐ İnvestora daha çox gəlir gətirən
 - ☐ Xarici vətəndaşlar tərəfindən təklif edilən
-

Sual: Kommersiya səmərəliliyi nə zaman öz həllini tapır ? (Çəki: 1)

- ☐ İnvestorun tələbi müəyyənləşib
 - ☐ Məcmu nəticələr məcmu xərclərdən üstündür
 - ☒ Layihənin ictimai səmərəliliyi kifayət edirsə
 - ☐ Kommersiya əməliyyatları başa çatıbsa
 - ☐ İnvestorun tələbi müəyyənləşməyib
-

Sual: Nə zaman kommersiya səmərəliliyin layihə hesabatlarını tərtibdən çıxarmaq mümkündür ? (Çəki: 1)

- ☒ Layihənin maliyyə mənbələri bəllidirsə
 - ☐ Kommersiya əməliyyatları yekunlaşıbsa
 - ☐ Layihədən göstərilən mənfəət əldə edilməyib
 - ☐ Layihəni reallaşdırmaq mümkün deyilsə
 - ☐ Layihədən səmərəlilik gözlənilmirsə
-

Sual: Layihənin ümumiləşdirilməsi zamanı vacib hesab edilir: (Çəki: 1)

- ☐ Gəlirlərin bərabər bölgüsünü təmin etmək
- ☐ Qiymətləndirmənin sahələr üzrə ardıcılığı

- ☒ Metodik işlərin aparılması
 - ☐ Xərclər və məsrəflərə ümumi baxış
 - ☐ Yalnız xərclərə ümumi baxış
-

Sual: Hansi informasiya layihənin maliyyə etibarliliyinə və iqtisadi göstəricilərinin səmərəliliyinə xidmət edir ? (Çəki: 1)

- ☐ Layihənin məğzini müəyyən edən informasiya
 - ☐ Makroiqtisadi çevrə haqqında informasiya
 - ☐ Vergilərin ödənilməsi haqqında informasiya
 - ☒ Real pul kütləsinin axını haqqında informasiya
 - ☐ Kommersiya fəaliyyəti haqqında informasiya
-

Sual: Layihənin makroiqtisadi parametrlərinin funksionallığını xarakterizə edir ; (Çəki: 1)

- ☐ Maliyyə bazarında ümumi inflyasiyanın tempi
 - ☒ Ətraf mühitin bütün göstəriciləri
 - ☐ Bank faiz dərəcələri
 - ☐ Layihənin ayı-ayrı xərc və gəlir elementləri
 - ☐ Təbii makroiqtisadi göstəricilər
-

Sual: Hansi vergi növünün layihənin səmərəliliyinin qiymətləndirilməsinə aidiyyəti yoxdur ? (Çəki: 1)

- ☐ Aksiz vergisinin
 - ☒ Əlavə dəyər vergisinin
 - ☐ Əmlak vergisinin
 - ☐ Gəlir vergisinin
 - ☐ Sadələşdirilmiş vergi
-

Sual: Maliyyə öhdəliyi layihənin icrası ilə bağlı özündə əks etdirmir ? (Çəki: 1)

- ☐ Hesabların ödənilməsi
 - ☐ Kreditin silinməsi
 - ☒ Verilən vəsaitin cəlb olunması
 - ☐ Vergilərin hesablanması
 - ☐ Borcların silinməsi
-

Sual: Lizing obyektinə aiddir ; (Çəki: 1)

- ☐ Azad dövriyyəsinə icarə verilməyən əmlak növləri
 - ☒ Müxtəlif daşınan və daşınmaz əmlak növləri
 - ☐ Yalnız avadanlıqlar
 - ☐ Hamısı
 - ☐ Heç biri
-

Sual: Dəyərin ödənilməsinə görə lizing bölünür ; (Çəki: 1)

- ☐ Operativ və qaytarılmayan

- ☐ Maliyyə və qarışıq
- ☒ Operativ və maliyyə
- ☐ Hamisi
- ☐ Heç biri

Sual: Operativ lizinq - (Çəki: 1)

- ☐ Tam ödənilməyən lizinqdir
- ☐ Sövdələşmə şərti , qısa müddətə bağlanır
- ☐ Avadanlıq bütünlüklə amortizasiya olunmur
- ☐ Avadanlıq lizinq alanın mülkiyyətinə keçmir
- ☒ Bütün variantlar doğrudur

Sual: Maliyyə lizinqinin tətbiqi zamanı- (Çəki: 1)

- ☐ Mülkiyyətin dəyəri tam ödənilir
- ☐ Avadanlıq tam amortizasiya olunur
- ☐ Avadanlıq lizinq alanın mülkiyyətinə keçir
- ☐ Müqavilə uzunmüddətə bağlanılır
- ☒ Hamisi doğrudur

Sual: İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində alternativ variant kimi aşağıdakılardan hansına diqqət yetirmək lazımdır ? (Çəki: 1)

- ☐ Az vəsait hesabına alışlar
- ☐ Kredit hesabına alışlar
- ☐ Lizinq
- ☐ Faktoring
- ☒ Hamisi

BÖLMƏ: 1301 (SÜRƏT 19.05.2014 14:04:15)

Ad	1301 (Sürət 19.05.2014 14:04:15)
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Xalis cari dəyərə görə hesablamaların müsbət cəhətləri: (Çəki: 1)

- ☐ xalis pul axınlarının gələcəkdəki dəyərlərini müəyyən etmək çətinidir
- ☐ iqtisadi ömürləri fərqli olan layihələrin qiymətləndirilməsində doğru nəticə almaq olmur
- ☒ layihələrdə zaman amili nəzərə alınır
- ☐ layihələrdə zaman amili nəzərə alınmır
- ☐ doğru variant yoxdur

Sual: Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsinin pul axınlarının diskontlaşdırılması metodu ilə qiymətləndirilməsinə aid olmayan xarakteristika hansıdır? (Çəki: 1)

- ☒ qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və xüsusilə kommersiya təyinatlı olmaması
 - ☐ qiymətləndirmə obyektinin kommersiya təyinatlılığı, onun fəaliyyət istiqamətlərinin genişliyi
 - ☐ qiymətləndirmə obyektindən gözlənilən pul axının həcmnin əsaslandırılmasına imkan verən göstəricilərin olması
 - ☐ Gələcək pul axınlarının cari göstəricilərdən əsaslı surətdə artıq olacağı barədə dəqiq informasiyaların mövcudluğu
 - ☐ qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və Obyektin istifadəyə verilmə tarixi və onun yaşı
-

Sual: Pul axınlarının diskontlaşdırılması metodunun harada və necə tətbiq edilməsi məsələsi qiymətləndiricinin qarşısında duran vəzifələrdən biridir. Bu vəzifələrə hansı aiddir? (Çəki: 1)

- ☐ gələcək pul axınlarının cari göstəricilərdən kəskin fərqlənməsini
 - ☐ qiymətləndirmə obyektindən gözlənilən gələcək gəlirlərin həcmnin əsaslandırılması barədə informasiya təminatını
 - ☐ gözlənilən gəlir və xərclərin qeyri sabitliyi (məsələn, mövsümliliyi)
 - ☐ qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və xüsusilə kommersiya təyinatlı olması
 - ☒ hamısı düzdür
-

Sual: Pul axınlarının diskontlaşdırılması metodunun tətbiqinin əlverişliliyi amilləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ obyektin istifadəyə verilmə tarixi və onun yaşı
 - ☐ qiymətləndirmə obyektinin kommersiya təyinatlılığı, onun fəaliyyət istiqamətlərinin genişliyi
 - ☐ pul axını və xərclərin qeyri-sabitliyi (mövsümliliyi)
 - ☐ qiymətləndirmə obyektindən gözlənilən pul axının həcmnin əsaslandırılmasına imkan verən göstəricilərin olması
 - ☒ hamısı düzdür
-

Sual: Real fəzi dərəcəsi (Çəki: 1)

- ☒ İnfilyasiyadan azad olmuş nominal dərəcədir
 - ☐ İnfilyasiyadan azad olmuş real dərəcədir
 - ☐ İnfilyasiyanın azad olunduğu nominal dərəcədir
 - ☐ İnfilyasiyanın azad olunduğu real dərəcədir
 - ☐ Nominal dərəcədir
-

Sual: Real fəzi dərəcəsinin müəyyən edən düstur hansidir ? (Çəki: 1)

- ☒ $R = N - I$
- ☐ $R = N + I$
- ☐ $N = R + I + r$
- ☐ $R = N + I - r$

☐ N = R- İ

Sual: Risklər istinad mənbəyinə görə bölünür ? (Çəki: 1)

- ☐ Daxili
 - ☐ Spesifik
 - ☐ Diversifikasiya
 - ☐ Xarici
 - ☒ Hamisi
-

Sual: Layihəyə siraət etmə qabiliyyətinə görə risklər bölünür ; (Çəki: 1)

- ☐ Mümkün
 - ☐ Kritik
 - ☐ Katostrafik
 - ☐ Yalnız mümkün olan
 - ☒ Hamisi
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ Mümkün olan risklərin təsviri gözlənilən gəlirin olmasına gətirib çıxarır
 - ☐ Kritik risk məhsulun reallaşması nəticəsində gözlənilən gəlirin itkisinə gətirib çıxarır
 - ☐ Katostrafik investisiya qoyuluşu və əmlakın itirilməsinə gətirib çıxarır
 - ☐ Risklərin istinad mənbəyinə görə dörd yerə bölünür
 - ☒ Hamisi düzdür
-

Sual: Təsir dairəsinə görə risklər nə qrupa bölünür ? (Çəki: 1)

- ☐ Bölünmür
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Klassik lizinq münasibətlərində aşağıdakılardan hansı lizinq müqaviləsinin subyektlərinə daxildir ? (Çəki: 1)

- ☐ Lizinq verən
 - ☐ Lizinq alan
 - ☐ Satıcı
 - ☒ Hamisi
 - ☐ Heç biri
-

BÖLMƏ: 1302 (SÜRƏT 19.05.2014 14:04:50)

Ad	1302 (Sürət 19.05.2014 14:04:50)
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒

Sual: Pul axınlarının diskontlaşdırılması proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir? (Çəki: 1)

- ☒ cari dəyər
- ☐ bazar dəyəri
- ☐ satış dəyəri
- ☐ investisiya dəyəri
- ☐ mübadilə dəyəri

Sual: Pul axınlarının diskontlaşdırılması metodu vasitəsilə hesablamaların aparılması üçün aşağıdakılardan hansı lazımdır? (Çəki: 1)

- ☐ proqnoz dövrünün uzunluğu müddəti
- ☐ reversiya (son satışın dəyəri) da daxil olmaqla
- ☐ pul axınının proqnoz artımı
- ☐ diskontlaşdırma dərəcəsi göstəricilərinin olması labüddür
- ☒ hamısı düzdür

Sual: Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsi zamanı Reversiya dedikdə nə başa düşülür ? (Çəki: 1)

- ☒ investisiya dövrünün sonuna investisiyaların qaytarılması barədə səlist məlumat nəzərdə tutulur
- ☐ investisiya dövrünün əvvəlinə investisiyaların qaytarılması barədə səlist məlumat nəzərdə tutulur
- ☐ pul gəlirləri axını nəzərdə tutulur
- ☐ pul gəlirlərinin diskontlaşdırılmış dəyəri başa düşülür
- ☐ hamısı səhvdir

Sual: Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsi zamanı müəssisənin maliyyə vəziyyətinə əsaslı təsir göstərən amillər hansılardır? (Çəki: 1)

- ☐ gəlirlərin və xərclərin səviyyəsi,
- ☐ bazarda rəqabət, idarəetmə səriştəsi
- ☐ maliyyə riski, likvidlik göstəriciləri
- ☐ borcların və öhdəliklərin kəmiyyəti iqtisadi fəaliyyətə təsir göstərir
- ☒ hamısı düzdür

Sual: Pul axınlarının diskontlaşdırılması metodu proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir? (Çəki: 1)

- ☒ qalıq dəyəri
- ☐ bazar dəyəri
- ☐ satış dəyəri
- ☐ investisiya dəyəri
- ☐ mübadilə dəyəri

Sual: Lizing əməliyyatları kimlər tərəfindən maliyyələşdirilir ? (Çəki: 1)

- ☐ Banklar
 - ☐ Firmalar
 - ☒ Banklar , lizing şirkətləri, avadanlıq istehsalı və satışı ilə məşğul olan şirkətlər
 - ☐ Lizing şirkətləri
 - ☐ Heç biri
-

Sual: Lizing əməliyyatlarının neçə faizi kreditlər hesabına maliyyələşdirir ? (Çəki: 1)

- ☐ 70 %
 - ☒ 80 %
 - ☐ 90 %
 - ☐ 95 %
 - ☐ 100 %
-

Sual: İEO – də lizing şirkətləri necə maliyyələşdirilir ? (dolğun variantı qeyd edin) (Çəki: 1)

- ☐ Depozitlər hesabına
 - ☐ Veksellər hesabına
 - ☒ Açıq bazarda depozitlər hesabına
 - ☐ Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
 - ☐ Banklar hesabına
-

Sual: İEOÖ – də isə lizing əməliyyatları necə maliyyələşdirilir ? (dolğun variantı qeyd edin) (Çəki: 1)

- ☐ Banklar tərəfindən lizing şirkətlərinə verilən kreditlər hesabına
 - ☐ Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
 - ☒ Bankların və beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
 - ☐ Depozitlər hesabına
 - ☐ Heç biri
-

Sual: Aşağıdakı variantlardan hansı doğrudur ? (Çəki: 1)

- ☒ Lizing əməliyyatlarında pul və maliyyə kapitalına toxunulmur
 - ☐ Lizing əməliyyatlarında kredit xətləri istifadəsiz saxlanılır
 - ☐ Aylıq ödənişlər avadanlıqdan dərhal istifadəyə imkan vermir
 - ☐ Lizing 100 % maliyyələşdirmə deyil
 - ☐ Hamisi
-

BÖLMƏ: 1203 (SÜRƏT 19.05.2014 14:05:27)

Ad	1203 (Sürət 19.05.2014 14:05:27)
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti, bu amillərdən hansı səhmlərin gəlirliliyinə təsir göstərir (Çəki: 1)

- ☒ Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti
 - ☐ yalnız inflyasiya səviyyəsi
 - ☐ inflyasiya səviyyəsi, vergi güzəşti,
 - ☐ Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi
 - ☐ Inflyasiya səviyyəsi istisna olmaqla qalan digərləri təsir göstərir
-

Sual: Səhmə görə əldə edilən dividendlərin onun bazar qiymətinə oplan nisbətinə - (Çəki: 1)

- ☒ Səhmin cari gəlirliliyi deyilir
 - ☐ Səhmin tam gəlirliliyi deyilir
 - ☐ Səhmə görə ödənilən dividendin həcmi deyilir
 - ☐ Səhmlərin cari bazar qiyməti deyilir
 - ☐ İstiqrazların tam gəlirliliyi deyilir.
-

Sual: İstiqraza görə əldə olunan illik gəlirin onun alınmasına çəkilən xərclərə nisbəti nədir? (Çəki: 1)

- ☐ Səhmin cari gəlirliliyi
 - ☒ istiqrazın cari gəlirliliyi
 - ☐ İstiqrazın tam gəlirliliyi
 - ☐ istiqrazların alındığı bazar qiyməti
 - ☐ Səhmin tam gəlirliliyi
-

Sual: İstiqrazın nominalına görə müəyyən edilərək, istiqraz sahibinə hər il əlavə edilmiş gəliri göstərən göstərici hansıdır? (Çəki: 1)

- ☒ Kupon gəliri
 - ☐ istiqrazın cari gəlirliliyi
 - ☐ İstiqrazın tam gəlirliliyi
 - ☐ istiqrazların alındığı bazar qiyməti
 - ☐ Səhmə görə ödənilən dividendin həcmi deyilir
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☒ Səhmə görə əldə edilən dividendlərin onun bazar qiymətinə oplan nisbətinə - Səhmə görə ödənilən dividendin həcmi deyilir
- ☐ İstiqraza görə əldə olunan illik gəlirin onun alınmasına çəkilən xərclərə nisbəti istiqrazın cari gəlirliliyi adlanır
- ☐ Kupon gəliri – İstiqrazın nominalına görə müəyyən edilərək, istiqraz sahibinə hər il əlavə edilmiş gəliri göstərən göstəricidir
- ☐ Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti amilləri səhmlərin gəlirliliyinə təsir göstərir

☐ Nominal dəyər – səhm kağızı üzərində yazılmış dəyərdir

Sual: Gəlir normasi hansı hissələrdən ibarətdir ? (Çəki: 1)

- ☒ Ümumi gəlir və xalis gəlir
 - ☐ Şəxsi gəlir və ümumi gəlir
 - ☐ Müəssisə gəliri və dövlət gəliri
 - ☐ Şəxsi gəlir və xalis gəlir
 - ☐ Xüsusi və ümumi gəlir
-

Sual: İnvestisiya layihəsi çərçivəsində idarəetmə qərarları qəbul edən mülkiyyətçi üçün hasni gəlirlər istiqamətverici rolunu oynayır ? (Çəki: 1)

- ☐ Kapital avansına aid edilən vergilərdən azad gəlirlər
 - ☐ Digər məcburi ödənişlərdən azad gəlirlər
 - ☒ Kapital avansına aid edilən vergilərdən və digər məcburi ödənişlərdən azad gəlirlər
 - ☐ Yalnız digər mücburi ödənişlərdən azad gəlirlər
 - ☐ Heç biri
-

Sual: Gəlir normasi metodiki aspektdən necə tədqiq edilir ? (Çəki: 1)

- ☒ Onun səviyyəsinin əsas prinsiplərinə diqqət yetirilir
 - ☐ Burada göstərilirki , investorun iqtisadi marağı hansı iqtisadi kateqoriya ilə müəyyən edilməlidir
 - ☐ Tədqiq edilmir
 - ☐ Gəlir indeksindən
 - ☐ Hamisi
-

Sual: Kapital artımı nə üçün kifayət qədər olamlıdır ? (Çəki: 1)

- ☐ İnflyasiya ilə əlaqədar pul vəsaitlərinin qiymətdən düşməsinin kompensasiyasını ödəməyə
 - ☐ İtkilərin sığortalanması üçün
 - ☐ Məhdud imkanları kompensasiya etməlidir
 - ☒ Hamisi
 - ☐ Heç biri
-

Sual: Real iqtisadiyyatda kapitalin rentabelliği necə təəəddud edir ? (Çəki: 1)

- ☐ 10 % - 50 %
 - ☒ 5 % - 100 %
 - ☐ 5 % - 50 %
 - ☐ 15 % - 100 %
 - ☐ 5% - 10 %
-

Sual: Layihənin səmərəliliği hansı qiymət yanaşması vasitəsilə müəyyən edilir ? (Çəki: 1)

- ☐ Optimal
- ☐ Proqnoz

- ☒ Cari və proqnoz
- ☐ Cari
- ☐ Hamisi

BÖLMƏ: 1202 (SÜRƏT 19.05.2014 14:06:14)

Ad	1202 (Sürət 19.05.2014 14:06:14)
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Birja kotirovkası hansı qiymətlər əsasında müəyyən edilir (Çəki: 1)

- ☒ Tələb qiyməti, təklif qiyməti,
 - ☐ Real qiymət, nominal qiymət
 - ☐ Real qiymət, təklif qiyməti
 - ☐ Tələb qiyməti, nominal qiymət,
 - ☐ Təklif qiyməti, nominal qiymət
-

Sual: Alıcının səhm almaq istədiyi qiymət hansı qiymətdir? (Çəki: 1)

- ☒ Tələb qiyməti
 - ☐ təklif qiyməti
 - ☐ Real qiymət
 - ☐ Nominal qiymət
 - ☐ Açılış qiyməti
-

Sual: Səhm sahiblərinin onları satmaq istədiyi qiymət hansı qiymətdir? (Çəki: 1)

- ☒ Təklif qiyməti
 - ☐ Real qiymət
 - ☐ Tələb qiyməti
 - ☐ Nominal qiymət
 - ☐ Bağlanma qiyməti
-

Sual: İnvestorun səhmlərə görə əldə etdikləri gəlirlər bölünür: (Çəki: 1)

- ☒ Cari gəlirlər və tam gəlirlər
 - ☐ Tam gəlirlər və Xalis gəlir
 - ☐ Ümumi gəlir və xalis gəlir
 - ☐ cari gəlir və xalis gəlir
 - ☐ aylıq gəlir və illik gəlir
-

Sual: Gəlir norması necə hesablanır ? (Çəki: 1)

- ☒ Gəlir /İnvestisiya
- ☐ Mənfəət / İnvestisiya

- ☐ Gəlir /Xərclər
 - ☐ Investisiya /Gəlir
 - ☐ Xərclər / investisiya
-

Sual: Səmərəlilik hansı göstəricilər vasitəsilə qiymətləndirilir ; (Çəki: 1)

- ☐ İnteqral effekt
 - ☐ Xalis gəlir
 - ☐ Maliyyə dayanıqlığı
 - ☒ Hamisi
 - ☐ Heç biri
-

Sual: Səmərəlilik hansı göstəricilər vasitəsilə qiymətləndirilmir ? (Çəki: 1)

- ☒ Gəlir indeksi
 - ☐ Xalis mənfəət
 - ☐ Mənfəət indeksi
 - ☐ Daxili gəlirin olması
 - ☐ Heç biri
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ Səmərəliliyin qiymətləndirilməsində inteqral effektdən istifadə olunur
 - ☐ Layihənin reallaşmasında bir sıra subyektlər iştirak edir
 - ☒ Səmərəliliyin qiymətləndirilməsində inteqral effektdən istifadə olunur və Layihənin reallaşmasında bir sıra subyektlər iştirak edir
 - ☐ İnvestorun əsas məqsədi mənfəətin əldə edilməsi
 - ☐ Heç biri
-

Sual: Nə zaman investisiya layihəsi cəlbedici hesab edilmir ? (Çəki: 1)

- ☐ Arzu olunan gəlir normasını gətirərsə
 - ☐ Arzu olunan gəlir normasından çox gəlir gətirərsə
 - ☒ Arzu olunan gəlir normasından az gəlir gətirərsə
 - ☐ Səmərəli olduqda
 - ☐ Hamisi
-

Sual: İnvestor öz investisiyalarını konkret layihəyə hansı şərtlə qoyur ? (Çəki: 1)

- ☒ Onun əldə edəcəyi gəlir gözlənilən normasından az olmasın
 - ☐ Əldə edəcəyi gəlir gözlənilən normasına yaxın olsun
 - ☐ Onun əldə edəcəyi gəlir gözlənilən normasından çox olmasın
 - ☐ Onun əldə etdiyi gəlir normasından az olsun
 - ☐ Heç biri
-

Sual: Gəlir normasının müəyyən edilməsinə hansı aspektlərdən yanaşılır ? (Çəki: 1)

- ☐ Konseptual
- ☐ Metodoloji və təcrübi
- ☒ Konseptual və metodoloji

- ☐ Nəzəri və metodiki
☐ Yalnız metodoloji

BÖLMƏ: 1201 (SÜRƏT 19.05.2014 14:06:44)

Ad	1201 (Sürət 19.05.2014 14:06:44)
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Təcrübədə əsasən səhmlərin dəyərinin hansı növləri fərqləndirilmişdir (Çəki: 1)

- ☒ Nominal dəyəri ,Mühasibat dəyəri, Bazar dəyəri
☐ Qırıntıların dəyəri, Balans dəyəri, Nominal dəyəri
☐ İnvestisiya dəyəri,Sığorta dəyəri, Util dəyəri,
☐ Mühasibat dəyəri, Bazar dəyəri, Tam bərpa dəyəri
☐ Əvəzetmə dəyəri, Util dəyəri, Mühasibat dəyəri

Sual: Nominal dəyər – (Çəki: 1)

- ☒ səhm kağızı üzərində yazılmış dəyərdir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.
☐ Səhmlərin təkrar bazarda alınib-satıldığı qiymətə deyilir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir

Sual: Mühasibat dəyəri – (Çəki: 1)

- ☒ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.
☐ Səhmlərin təkrar bazarda alınib-satıldığı qiymətə deyilir
☐ səhm kağızı üzərində yazılmış dəyərdir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.

Sual: Bazar dəyəri – (Çəki: 1)

- ☒ Səhmlərin təkrar bazarda alınib-satıldığı qiymətə deyilir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir
☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir

- ☐ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir
 - ☐ səhm kağızı üzərində yazılmış dəyərdir
-

Sual: Aşağıdakı cavablardan hansı yalnışdır ? (Çəki: 1)

- ☐ Nəticə və xərclərin müxtəlifliyi iqtisadi səmərəliliyi formasıdır
 - ☐ Səmərəlilik investorun layihədən nə qədər qazanc götürəcəyini bəlli edir
 - ☐ Səmərəlilik sintetik kateqoriyadır
 - ☒ Hamısı
 - ☐ Heç biri
-

Sual: Aşağıdakı cavablardan hansı yalnışdır ? (Çəki: 1)

- ☐ Nəticə və xərclərin müxtəlifliyi iqtisadi səmərəliliyi formasıdır
 - ☐ Səmərəlilik investorun layihədən nə qədər qazanc götürəcəyini bəlli edir
 - ☐ Səmərəlilik sintetik kateqoriyadır
 - ☒ Hamısı
 - ☐ Heç biri
-

Sual: . . . qarşıya qoyulan məqsədlərin nəyə başa gəldiyini səciyyələndirir- (Çəki: 1)

- ☐ Mənfəət
 - ☐ Xərclər
 - ☒ Səmərəlilik
 - ☐ Hamısı
 - ☐ Xalis gəlir
-

Sual: İqtisadçılar gəlirin hansı funksiyalarını qeyd edirlər ? (Çəki: 1)

- ☐ İqtisadi fəaliyyətin nəticələrini ümumiləşdirən funksiya
 - ☐ Təkrar istehsal funksiyası
 - ☐ Stimullaşdırıcı funksiya
 - ☒ Hamısı
 - ☐ Heç biri
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☒ Gəlir sahibkarlıq fəaliyyətinin əsas məqsədidir
 - ☐ Gəlir qısamüddətli strateji inkişafa istiqamətlənir
 - ☐ Gəlir 2 funksiyası mövcuddur
 - ☐ Hamısı
 - ☐ Heç biri
-

Sual: İqtisadi səmərəlilik təcrübəyə birbaşa müdaxilə edir və bu da müəyyən konseptual prinsiplərin işlənməsini tələb edir . Bu prinsiplər aşağıdakılardır ? (Çəki: 1)

- ☐ Layihədə öz əksini tapmış investorun iqtisadi maraqları və məqsədlərinin uzlaşdırılması
- ☐ İnvestor üçün münasib olan gəlirin olmasının əsaslandırılması

- ☐ Real pul vəsaitlərini axininin modelləşdirilməsi
- ☒ Yuxarıda sadalanan cavablar
- ☐ Doğru cavab yoxdur

Sual: İnvestisiya layihələrinin səmərəliliyinin göstəricilərinə nələr adiddir ? (Çəki: 1)

- ☐ İnvestisiya həcmi
- ☐ Cari istahsal xərcləri
- ☐ Əmtəənin reallaşması qiyməti
- ☒ Yuxarıda sadalanan cavablar
- ☐ Heç biri

Sual: İnvestisiyani özünü doğrultma müddəti necə hesablanır ? (Çəki: 1)

- ☐ Gəlir/İnvestisiya
- ☐ İnvestisiya /Mənfəət
- ☒ İnvestisiya /Gəlir
- ☐ Gəlir /İnvestisiya
- ☐ İnvestisiya /nominal gəlir

BÖLMƏ: 0401 (SÜRƏT 19.05.2014 14:09:52)

Ad	0401 (Sürət 19.05.2014 14:09:52)
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində ilk addım ibarətdir ? (Çəki: 1)

- ☐ istehsalın rentabelliyyənin müəyyən edilməsi
- ☐ gəlirin daxili normasının əsaslandırılması
- ☒ investor üçün məqbul gəlir normasının əsaslandırılması
- ☐ diskontlaşdırılmış xalis gəlirin müəyyən edilməsi
- ☐ doğru variant yoxdur

Sual: Əgər investisiya layihəsi arzu olunan gəlir normasından az gəlir gətirirsə onda - (Çəki: 1)

- ☐ bu layihə cəlbedici deyil
- ☐ investor onu maliyyələşdirməyəcək
- ☐ bu layihə səmərəli deyil
- ☒ bütün variantlar doğrudur
- ☐ bütün variantlar yanlışdır

Sual: Investor üçün gəlir normasının müəyyən edilməsi probleminə baxılır - (Çəki: 1)

- ☐ konseptual cəhətdən
 - ☐ metodik cəhətdən
 - ☐ ilkin nəzəri prinsiplər nöqteyi-nəzərindən
 - ☐ onun səviyyəsinin əsaslandırılmasının əsas prinsipləri nöqteyi nəzərindən
 - ☒ bütün variantlar doğrudur.
-

Sual: Konseptual nöqteyi-nəzərdən investor üçün gəlir norması müəyyən edilərkən - (Çəki: 1)

- ☒ investorun iqtisadi marağının ifadə olunduğu iqtisadi-kateqoriya seçilir
 - ☐ onun səviyyəsinin əsaslandırılmasının metodoloji prinsipləri şərh olunur
 - ☐ layihənin iqtisadi səmərəliliyi meyarları müəyyən edilir
 - ☐ kapitalın artımı müəyyən edilir
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Investorun marağı nə ilə əsaslandırılmalıdır ? (Çəki: 1)

- ☐ sahibkarlıq fəaiyyətinin məqsəd və vəzifələri
 - ☐ gəlir norması ilə
 - ☐ mənfəətin artımı ilə
 - ☐ xalis mənfəət norması ilə
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Investor üçün məqbul gəlir norması nədir? (Çəki: 1)

- ☐ mənfəət və real pul axınlarının nisbəti
 - ☒ mənfəət və investisiya olunmuş vəsaitlərin nisbəti
 - ☐ daxili gəlir norması
 - ☐ xalis diskontlaşdırılmış mənfəət
 - ☐ bütün variantlar doğrudur
-

Sual: İdarəetmə qərarlarının qəbulu üçün zəmin nədən ibarətdir? (Çəki: 1)

- ☐ mənfəət
 - ☒ vergilərdən və mütləq ödənişlərdən sonrakı qalır mənfəət
 - ☐ ümumi gəlir
 - ☐ xalis gəlir norması
 - ☐ xalis diskontlaşdırılmış gəlir
-

Sual: Gəlir norması haqqında məsələnin metodik cəhətlərinə baxarkən nə şərh olunmalıdır? (Çəki: 1)

- ☐ Ümumi və xalis mənfəətin nisbəti
 - ☒ onun səviyyəsini müəyyən edən prinsiplərin məzmunu
 - ☐ xalis mənfəətin artımı
 - ☐ vəsait qoyuluşunun həcmi
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Nominal gəlir norması neçə müəyyən olunur? (Çəki: 1)

- ☐ gəlir normasının və ödəmə müddətinin cəmi kimi
 - ☐ gəlir normasının və ödəmə müddətinin cəmi kimi
 - ☒ minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin cəmi kimi.
 - ☐ minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin fərq kimi.
 - ☐ real gəlir normasının törəməsi kimi
-

Sual: Gəlir normasına daxil edilən elementlərin tərkibi və onun səviyyəsi nədən asılıdır ? (Çəki: 1)

- ☐ cari qiymətlərdən
 - ☐ investisiya xərclərindən
 - ☐ investisiya riski əmsalından
 - ☒ tətbiq sferasından
 - ☐ inflyasiyanın sürətindən
-

Sual: Hansı gəlir norması real adlanır? (Çəki: 1)

- ☐ ondan layihənin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə
 - ☒ ondan layihənin səmərəliliyinin cari qiymətlərlə qiymətləndirilməsi üçün istifadə olunursa
 - ☐ o gəlir aşağı həddini ifadə edirsə
 - ☐ o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin cəmi kimi müəyyən edilirsə
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlir norması hansı halda nominal deyil? (Çəki: 1)

- ☐ o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin cəmi kimi müəyyən edilirsə
 - ☐ ondan layihənin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə
 - ☐ o gəlir aşağı həddini ifadə edirsə
 - ☒ ondan layihənin səmərəliliyinin cari qiymətlərlə qiymətləndirilməsi üçün istifadə olunursa
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlirin kapitalaşdırılması metodu ilə riskin gəlir normasına daxil edilməsi nəyə səbəb olur? (Çəki: 1)

- ☐ gəlir normasının azalmasına
 - ☒ gəlir normasının yüksəlməsinə
 - ☐ xalis diskontlaşdırılmış gəlirin artmasına
 - ☐ xalis mənfəətin səviyyəsinin azalmasına
 - ☐ mənfəətin artmasına
-

Sual: Investisiyanın səmərəliliyinin təhlilində aşağıdakı normalar tətbiq olunmur - (Çəki: 1)

- ☐ kapitalın ortalaşdırılmış dəyəri
- ☐ kredit dərəcələri

- ☐ subyektiv qiymətləndirmə
 - ☐ kapitalın növləri üzrə ortalasdırılmış ödənişlər
 - ☒ bütün variantlar
-

Sual: Investor hansı şərtlə vəsait qoyuluşunu həyata keçirir? (Çəki: 1)

- ☐ onun gəlirliliyi gəlirin daxili normasına yaxın olduqda
 - ☐ onun gəlirliliyi xalis diskontlaşdırılmış gəlirə yaxın olduqda
 - ☒ onun gəlirliliyi gəlir normasının yuxarı həddinə yaxın olduqda
 - ☐ onun gəlirliliyi inflyasiya səviyyəsini və riski uçota aldıqda
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Investorların gəlirliliyin gəlirlərin yuxarı həddinə yaxın olduğu layihələr hansılardır? (Çəki: 1)

- ☐ innovasiya qərarları reallaşdırılan layihələr
 - ☐ yüksək səviyyəsi ilə xarakterizə olunan layihələr
 - ☐ gəlir normasının səviyyəsinə yüksək tələb göstərən layihələr
 - ☒ bütün variantlar doğrudur
 - ☐ bütün variantlar səhvdir
-

Sual: Aşağıdakılardan hansı doğru deyil? Gəlir norması - (Çəki: 1)

- ☐ investisiyanın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir
 - ☐ istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir
 - ☐ risk səviyyəsinin yüksəldilməsinin mühüm alətidir
 - ☐ iqtisadiyyatın real sektorunun yüksəldilməsinin mühüm alətidir
 - ☒ maliyyələşdirmə mənbələrinə tələbatın yüksəldilməsinin mühüm alətidir
-

Sual: Layihələrin səmərəliliyinin qiymətləndirilməsi aparılır - (Çəki: 1)

- ☐ inflyasiyanın uçotu ilə
 - ☐ inflyasiya uçota alınmadan
 - ☐ cari qiymətlərlə
 - ☐ proqnoz qiymətlərlə
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Nominal faiz dərəcəsi necə hesablanır? (Çəki: 1)

- ☐ investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
 - ☒ real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
 - ☐ investisiya riski əmsalının törəməsi kimi
 - ☐ real faiz dərəcəsinin törəməsi kimi
 - ☐ doğru variant yoxdur
-

Sual: Real faiz dərəcəsi necə hesablanır? (Çəki: 1)

- ☐ real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
- ☐ investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
- ☐ real faiz dərəcəsinin törəməsi kimi

- ☒ nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin fərqi kimi
 - ☐ nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
-

Sual: Real faiz dərəcəsi nədir? (Çəki: 1)

- ☐ investisiya riskinin uçuğu ilə nominal faiz dərəcəsi
 - ☒ inflyasiyadan təmizlənmiş nominal dərəcə
 - ☐ investorun əlavə gəliri
 - ☐ investisiya layihəsinin səmərəliliyi göstəricisi
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Layihənin investisiya cəlbediciliyi nə ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ mənfəətin proqnozlaşdırılan həcmi ilə
 - ☐ kapital vahidinə proqnozlaşdırılan mənfəətin kəmiyyəti ilə
 - ☒ xalis cari dəyərin (NPV) kəmiyyəti ilə
 - ☐ firma üçün məqbul müddətdə investisiyanın ödənilməsi ilə
 - ☐ mənfəətin ayrımlar və sosial ödənişlərlə
-

Sual: Layihənin səmərəliliyi nədən asılıdır? (Çəki: 1)

- ☒ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
 - ☐ əmlak vergisinin dərəcəsindən
 - ☐ layihənin sahəvi məhsubiyyətindən
 - ☐ maliyyələşdirmə mənbələrindən
 - ☐ pul axınlarının məcmu saldosundan
-

Sual: Pul axını nədir? (Çəki: 1)

- ☐ məhsulların (xidmətlərin) reallaşdırılmasından əldə olunan məbləğ
 - ☐ mənfəət
 - ☒ mənfəət + amortizasiya – vergilər və faizlərin ödənilməsi xərcləri
 - ☐ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Pul axını nədən ibarətdir? (Çəki: 1)

- ☐ məhsul buraxılışı həcmindən
 - ☐ maliyyə fəaliyyəti göstəricilərindən
 - ☒ əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan
 - ☐ kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
 - ☐ xarici kapital qoyuluşlarından
-

Sual: Pul axını nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ müsbət balansla
 - ☐ istehsal fəaliyyətinin effekti (zərəri) ilə
 - ☒ pul daxilolmalarının və xərcərinin saldosu ilə
 - ☐ maliyyə fəaliyyəti göstəriciləri ilə
 - ☐ obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə
-

Sual: Transfert ödənişləri nəyi əks etdirir? (Çəki: 1)

- ☒ pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini
- ☐ vergiləri, subsidiyaları
- ☐ daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan son məhsulun ölçüsü
- ☐ mənfi saldoya malik pul daxilolmaları və xərcləri
- ☐ bütün variantlar doğrudur

Sual: Diskontlaşdırma nədir? (Çəki: 1)

- ☒ bütün investisiyalaşdırılacaq vəsaitlərin gələcək dəyərinin hesablanması prosesi
- ☐ gələcəkdə hər hansı məbləği əldə etmək üçün investisiyalaşdırılacaq məbləğin hesablanması prosesi
- ☐ pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
- ☐ pul axınlarının orta kəmiyyətə gətirilməsi
- ☐ pul axınlarının məcmu saldusunun hesablanması prosesi

BÖLMƏ: 0402 (SÜRƏT 19.05.2014 14:10:19)

Ad	0402 (Sürət 19.05.2014 14:10:19)
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya səmərəliliyinin hesablanması üçün istifadə olunan gəlir norması nədir? (Çəki: 1)

- ☐ cəmiyyətin milli maraqlarının ifadəsi
- ☒ kapital sahibinin maraqlarının təmərküzləşmiş ifadəsi
- ☐ potensial gəlirlərin ölçüsü
- ☐ bütün variantlar doğrudur
- ☐ doğru variant yoxdur

Sual: İctimai səmərəliliyin hesablanması üçün gəlir norması - (Çəki: 1)

- ☐ milli parametrdir
- ☐ mərkəzi iqtisadi idarəetmə orqanı tərəfindən müəyyən edilir.
- ☒ kapital sahibinin maraqlarının təmərküzləşmiş ifadəsidir
- ☐ investorun potensial gəlirlərini ifadə edir
- ☐ investisiyanın qaytarılması göstəricisidir

Sual: Investisiya layihəsinin əsaslandırılmasında aşağıdakı gəlir norması müəyyən edilmir - (Çəki: 1)

- ☐ real
- ☐ nominal

- ☐ orta inflyasiya ilə nominal
 - ☐ dəyişən inflyasiya ilə nominal
 - ☒ bütün variantlar doğrudur
-

Sual: İnvestisiya layihəsinin pul axını nədir? (Çəki: 1)

- ☐ fərdi kapitalın dövriyyəsi modeli
 - ☐ real pul vəsaitlərinin hərəkəti
 - ☐ pul daxilolmaları və ödənişlər
 - ☒ bütün variantlar doğrudur
 - ☐ doğru variant yoxdur
-

Sual: Aşağıdakılardan hansı hesablamada dövrü deyil? (Çəki: 1)

- ☐ layihənin işlənməsindən reallaşdırılmasına qədər olan vaxt müddəti
 - ☐ pul axınlarının izləndiyi uzunmüddətli vaxt müddəti
 - ☐ layihənin həyat tsikli
 - ☐ vəsait qoyuluşu tarixindən layihənin başa çatmasına qədər olan vaxt intervalı
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Aşağıdakı hansı layihənin reallaşdırılmasının dayandırılması səbəbi deyil? (Çəki: 1)

- ☐ xammal ehtiyatlarının və digər resursların tükənməsi
 - ☐ istehsalın dayandırılması
 - ☐ əsas fondların aşınması
 - ☐ texnoloji avadanlığın mənəvi köhnəlməsi
 - ☒ maliyyələşdirmə mənbələrinin axtarılması
-

Sual: Planlaşdırma addımının uzunluğu nədən asılıdır? (Çəki: 1)

- ☒ İlk məlumatların hazırlanması və hesablamaların aparılması imkanlarından
 - ☐ layihənin həyat tsiklindən
 - ☐ texnoloji avadanlığın mənəvi aşınmasından
 - ☐ maliyyələşdirmə mənbələrinin axtarışından
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Planlaşdırmanın illik intervalından hansı mərhələdə istifadə oluna bilər? (Çəki: 1)

- ☒ layihənin ilkin işlənməsi mərhələsində.
 - ☐ yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
 - ☐ yeni istehsalın mənimsənilməsi mərhələsində
 - ☐ layihənin bütün həyat tsiklində
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Planlaşdırmanın qısa intervalı hansı mərhələ üçün məqbuldur? (Çəki: 1)

- ☒ layihənin bütün həyat tsiklində
- ☐ yekun texniki-iqtisadi əsaslandırma mərhələsində

- ☐ layihənin ilkin işlənilməsi mərhələsində.
 - ☐ yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
 - ☐ bütün variantlar yanlışdır
-

Sual: Hesabat dövrünün hər bir addımında pul vəsaitlərinin hərəkəti neçə əks olunur? (Çəki: 1)

- ☐ pul axınları üzrə
 - ☐ xərclərə bərabər pul məsrəfləri üzrə
 - ☐ addımda olan ödənişlər üzrə
 - ☒ bütün variantlar doğrudur
 - ☐ doğru variant yoxdur
-

Sual: Saldo nədir? (Çəki: 1)

- ☐ pul daxilolmalarının və pul axınlarının cəmi
 - ☒ pul daxilolmalarının və pul axınlarının fərqi
 - ☐ pul daxilolmalarının və pul axınlarının arasında olan nisbət
 - ☐ pul daxilolmalarının və pul axınlarının törəməsi
 - ☐ doğru variant yoxdur
-

Sual: Saldo aşağıdakılardan hansını əks etdirmir? (Çəki: 1)

- ☐ aktiv balans
 - ☐ səmərəni
 - ☐ pul daxilolmalarının və axınlarının fərqi
 - ☒ gəlirin daxili norması və xalis diskontlaşdırılmış mənfəət arasındakı fərqi
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Real pul axınları hansı fəaliyyət sferası üzrə qurplaşdırılır? (Çəki: 1)

- ☐ investisiya
 - ☐ maliyyə
 - ☐ əməliyyat
 - ☒ istismar
 - ☐ doğru variant yoxdur
-

Sual: Bölgü əmsalları nəyə xidmət edir? (Çəki: 1)

- ☐ pul axınlarını fəaliyyət sferaları üzrə bölünürlər
 - ☒ pul axınının mütləq kəmiyyətini təşih edirlər
 - ☐ pul axınlarının bütün növlərini xarakterizə edirlər
 - ☐ məcmu pul məsrəflərini təşih edirlər
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Real pul axınları formalaşdırılan zaman hansı metodoloji prinsiplər gözlənilməlidir? (Çəki: 1)

- ☐ pul axınları investorların iqtisadi maraqlarını əks etdirilməlidir

- ☐ pul axınının hesablanması metodikası mövcud təsərrüfat mexanizminin tələblərinin tələblərini əks etdirməlidir.
 - ☐ Pul axınının hər bir elementinin hesablanması müəyyən vaxt anına gətirilməlidir.
 - ☒ bütün variantlar doğrudur
 - ☐ doğru variant yoxdur
-

Sual: Maliyyə – investisiya büdcəsində pul axınlarının qruplaşdırılması hansı vəzifəyə xidmət edir? (Çəki: 1)

- ☒ strateji məqsədlərin əsaslandırılması
 - ☐ faktiki məqsədlərin əsaslandırılması
 - ☐ investorların subyekt məqsədlərinin əsaslandırılması
 - ☐ pul axınlarının səmərəliliyinin müəyyən edilməsi
 - ☐ layihə üzrə məcmu büdcənin işlənilməsi
-

Sual: Fəaliyyət sferaları üzrə bütün axınların ümumiləşdirilməsi nəyi xarakterizə etmir? (Çəki: 1)

- ☐ layihənin reallaşdırılması nəticələrini
 - ☐ fəaliyyət sferası üzrə pul axınlarının toplanılmasını
 - ☐ xalis gəlirin ölçüsünü
 - ☒ cari maliyyə resursları xərclərini
 - ☐ doğru variant yoxdur
-

Sual: Pul axınlarının cari dövrə gətirilməsi proseduru necə adlanır? (Çəki: 1)

- ☐ differensiallaşdırma
 - ☒ diskontlaşdırma
 - ☐ kodlaşdırma
 - ☐ təshihə
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Dəyişən gəlir normasından nəyin qiymətləndirilməsində istifadə olunur? (Çəki: 1)

- ☒ proqnoz qiymətlərdə səmərəliliyin
 - ☐ daxili gəlir normasının
 - ☐ faktiki qiymətlərdə səmərəliliyin
 - ☐ xalis diskontlaşdırılmış gəlirin
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlirin ortalaşdırılmış nomrasından nəyin qiymətləndirilməsində istifadə olunur? (Çəki: 1)

- ☐ cari qiymətlərdə səmərəliliyin
 - ☐ faktiki qiymətlərdə səmərəliliyin
 - ☐ xalis diskontlaşdırılmış gəlirin
 - ☒ daxili gəlir normasının
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlir normasının dinamikası nə ilə müəyyən edilir . (Çəki: 1)

- ☒ daxili gəlir norması
 - ☐ diskontlaşdırma əmsalı
 - ☐ inflyasiyanın sürəti
 - ☐ differensiallaşdırma əmsalı
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Vaxt üzrə pul vəsaitlərinin qeyri-bərabərliyini uçota almaq üçün illik xalis gəlir göstəriciləri (Çəki: 1)

- ☐ differensiallaşdırılmalıdır
 - ☐ inflyasiyanın sürətinə görə təshih olunmalıdır
 - ☒ diskontlaşdırma əmsalına görə təshih olunmalıdır
 - ☐ artım kəmiyyətinə görə təshih olunmalıdır
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Xalis diskontlaşdırılmış gəlir (XDY), gəlir norması və gətirilmə dövrü qarşılıqlı asılılıq mövcuddur? (Çəki: 1)

- ☐ investorun səmərəlilik üzrə tələbləri yüksəldikcə XDU azalır
 - ☐ investorun səmərəlilik üzrə tələbləri azaldıqca XDU artır
 - ☐ gətirilmə dövrü artdıqca XDY azalır
 - ☒ bütün variantlar doğrudur
 - ☐ doğru variant yoxdur
-

Sual: Diskontlaşdırma dərəcəsi nəyin əsasında müəyyən edilir? (Çəki: 1)

- ☐ inflyasiya rədsinin
 - ☒ Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsinin
 - ☐ pul axınlarının artım sürətinin
 - ☐ mənfəət vergisinin dərəcəsinin
 - ☐ daxili gəlir normasının
-

Sual: Diskont norması (Çəki: 1)

- ☐ bank kreditlərinə görə faizlərdən asılıdır
 - ☐ gözlənilən inflyasiya səviyyəsindən asılıdır
 - ☒ verilmiş kəmiyyətdir
 - ☐ daxili gəlir normasından asılıdır
 - ☐ pul axınlarının məcmu saldosunun hesablanması prosesindən asılıdır
-

Sual: Xalis cari dəyərin (NPV) hesablanması metodu – (Çəki: 1)

- ☐ pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır
 - ☒ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
 - ☐ pul axının məcmu saldosunun hesablanmasına əsaslanır
 - ☐ gözlənilən inflyasiya səviyyəsindən asılıdır
 - ☐ kapitallaşdırma əmsallarının hesablanmasına əsaslanır
-

Sual: İnvestisiyanın rentabelliyyənin hesablanması metodu (Çəki: 1)

- ☒ inestisiya xərclərinə aid edilən pul daxilolmalarının məbləğini müəyyən edir
- ☐ xalis cari dəyərin qarşılıqlı tərc kəmiyyətini müəyyən edir
- ☐ pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır
- ☐ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- ☐ pul axının məcmu saldosunun hesablanmasına əsaslanır

BÖLMƏ: 0403 (SÜRƏT 19.05.2014 14:10:53)

Ad	0403 (Sürət 19.05.2014 14:10:53)
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Xalis diskontlaşdırılmış gəlir necə müəyyən edilir? (Çəki: 1)

- ☐ Hesabat dövrünün hər bir addımında xalis gəlirlərin cəmi kimi
- ☐ xalis gəlirin diskontlaşdırma əmsalına nisbəti kimi
- ☒ xalis gəlirin və diskontlaşdırma əmsalının törəməsi kimi
- ☐ pul axınlarının və diskontlaşdırma əmsalının fərqi kimi
- ☐ pul daxilolmalarının və axınlarının fərqi kimi

Sual: Gəlir normasının sabitliyi şəraitində xalis diskontlaşdırılmış gəlirin dinamikası necədir? (Çəki: 1)

- ☐ xalis gəlirin dinamikasına uyğundur
- ☐ mənfi kəmiyyətlə ölçülür
- ☐ tədricən azalır
- ☐ müəyyən mərhələdə müsbət kəmiyyət alır
- ☒ bütün variantlar doğrudur

Sual: Səhv variantı göstərin: əgər XDU müsbət kəmiyyətlə ölçülürsə onda - (Çəki: 1)

- ☒ layihə səmərəsiz hesab olunmalıdır
- ☐ layihə səmərəli hesab olunmalıdır
- ☐ layihə məqbuldur
- ☐ xalis gəlirin dinamikası XDU-nin dinamikasına uyğundur
- ☐ doğru variant yoxdur

Sual: XDU-nin müsbət kəmiyyəti nəyi ifadə etmir? (Çəki: 1)

- ☐ investor layihə üzrə xərclərini ödəyir
- ☐ investor əlavə gəlir əldə edir
- ☒ investor gəlir əldə etmir
- ☐ əldə olunan əlavə gəlir kəmiyyətə XDG-də reallaşdırılır
- ☐ bütün variantlar doğrudur

Sual: Ödəmə müddəti nə qədər aşağıdırsa - (Çəki: 1)

- ☐ layihə bir o qədər aşağı səmərəliliyə malikdir.
 - ☒ layihə bir o qədər səmərəlidir
 - ☐ bir o qədər tez layihədən imtina olunmalıdır
 - ☐ layihənin investor üçün cəlbədiciyi bir o qədər aşağıdır.
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Yanlış variantı göstərin. Ödəmə müddəti göstəricisi (Çəki: 1)

- ☐ Səmərəlilik haqqında təsəvvürləri təhrif edir.
 - ☐ xalis gəlirin kəmiyyətini müəyyən etmir
 - ☐ ikinci dərəcəli göstəricidir
 - ☒ xalis gəlirin kəmiyyətini xarakterizə edir.
 - ☐ doğru variant yoxdur
-

Sual: Layihəyə qoyulmuş xərclərə görə nisbi uduşu və xarakterizə edir? (Çəki: 1)

- ☐ diskontlaşdırma indeksləri
 - ☒ gəlirlilik indeksləri
 - ☐ qiymət indeksləri
 - ☐ səmərəlilik indeksləri
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Layihəyə qoyulan xərclərdən asılı olaraq aşağıdakılardan hansını müəyyən etmək olmaz? (Çəki: 1)

- ☐ investisiya gəliri indeksi
 - ☐ bütün xərclərin gəlirliliyi indeksi
 - ☐ diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi
 - ☐ real cari xərclərin gəlirliliyi indeksi
 - ☒ kapital artımının gəlirliliyi indeksi
-

Sual: Diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi nədir? (Çəki: 1)

- ☒ vahid vaxt anına gətirilmiş gəlirlərin investisiya xərclərinə nisbəti
 - ☐ investisiya xərclərinin gəlirlərə nisbəti
 - ☐ real cari xərclərin xalis diskontlaşdırılmış gəlirə nisbəti
 - ☐ xalis investisiya gəlirinin diskontlaşdırma əmsalına nisbəti
 - ☐ real pul axınlarının diskontlaşdırma əmsalına görə törəməsi
-

Sual: Əgər gəlirlilik indeksi vahiddən kiçikdirsə, onda - (Çəki: 1)

- ☐ layihə səmərəlidir
 - ☐ xalis diskontlaşdırılmış gəlir müsbətdir
 - ☒ layihə səmərəsizdir
 - ☐ layihə investor üçün məqbuldur
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Daxili gəlir norması nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ real cari xərclərin gəlirliliyini
 - ☐ investisiya qoyuluşlarının kəmiyyətini
 - ☐ investisiya qoyuluşlarının ödəmə müddətini
 - ☒ investisiyaların gəlirliliyi səviyyəsini
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Investor üçün gəlir norması və layihə üzrə daxili gəlir norması - (Çəki: 1)

- ☐ oxşardır
 - ☐ gəlirlərin kapitallaşdırılması səviyyəsini xarakterizə edirlər
 - ☐ xərc və nəticələrin nisbətləri əsasında formalaşırlar
 - ☐ layihənin daxili xassələri əsasında formalaşırlar
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Daxili gəlir norması necə müəyyən edilir? (Çəki: 1)

- ☐ istehsalın həcmindən asılı olmayaraq
 - ☐ gətirilmiş gəlirlərin kəmiyyəti əsasında
 - ☐ investorun tələb və şərtlərindən asılı olmayaraq
 - ☐ investisiyanın həcmindən asılı olmayaraq
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Daxili gəlir normasının məqbul həddi necə müəyyən edilir? (Çəki: 1)

- ☒ onun seçilmiş gəlir norması ilə müqayisəsi əsasında
 - ☐ gətirilən gəlirlərin izlənməsi ilə
 - ☐ birdəfəlik xərclərin uçotu ilə
 - ☐ diskontlaşdırılmış gəlirlərin və xərclərin kəmiyyətinin müəyyən edilməsi ilə
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Əgər daxili gəlir norması seçilmiş gəlir normasından yüksəkdirsə (yanlış variantı göstərin) - (Çəki: 1)

- ☐ layihənin reallaşdırılması tövsiyyə oluna bilər
 - ☒ layihəyə investisiya qoyuluşu məqsədəuyğun deyil
 - ☐ layihəni səmərəli hesab etmək olar
 - ☐ layihə investor üçün məqbuldur
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Alternativ layihələrdən hansına üstünlük verilir? (Çəki: 1)

- ☒ daha yüksək xalis diskontlaşdırılmış gəlir səviyyəsinə malik olan layihəyə
 - ☐ daha aşağı xalis gəlir səviyyəsinə malik olan
 - ☐ daxili gəlir nomrası vahiddən kiçik olan layihəyə
 - ☐ ödəmə müddəti yüksək olan layihəyə
 - ☐ gəlirlilik indeksi vahiddən kiçik olan layihəyə
-

Sual: Gəlir normasının əsaslandırılması metodu hansıdır? (Çəki: 1)

- ☐ dialektik
 - ☐ dinamik
 - ☒ konseptual və metodiki
 - ☐ qrafik təsvir
 - ☐ marjinal mənfəət
-

Sual: Müxtəlif müddətli pul axınlarını hansı metodla müqayisəli şəkllə gətirmək olar? (Çəki: 1)

- ☐ differensiallaşdırma
 - ☐ korrelyasiya
 - ☒ diskontlaşdırma
 - ☐ özünüməliyyələşdirmə
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Investor üçün məqbul gəlir normasına nə daxil edilməlidir? (Çəki: 1)

- ☐ avans kapitalı vahidinə düşən minimum risksiz gəliri
 - ☒ avans kapitalı vahidinə düşən minimum risksiz gəliri və inflyasiyaya görə kompensasiyanı.
 - ☐ kreditlərə görə faiz dərəcələrini
 - ☐ risk dərəcəsinə görə mükafatın məbləğini
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Investor üçün real və nominal gəlir normaları nə vaxt bərabər olur? (Çəki: 1)

- ☒ inflyasiya sürəti sıfır bərabər olan zaman
 - ☐ variantlar üzrə gəlir normaları fərqlənən zaman
 - ☐ riskə görə mükafat uçota alınmadığı halda
 - ☐ gəlirlilik indeksi sıfır bərabər olan zaman
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Xalis diskontlaşdırılmış gəlirin (XDG) səviyyəsi nə zaman investor üçün məqbuldur? (Çəki: 1)

- ☒ $XDG \geq 0$
 - ☐ $XDG < 0$
 - ☐ $XDG = 0$
 - ☐ XDG müəyyən olunmuş normativə uyğun olan zaman.
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Daxili gəlir normasının (DGN) səviyyəsi nə zaman investor üçün məqbuldur? (Çəki: 1)

- ☒ $DGN \geq E$
 - ☐ $DGN \geq 1$
 - ☐ $DGN = 0$
 - ☐ $DGN < 0$
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlirlilik indeksi (I_g) nə zaman investor üçün məqbuldur? (Çəki: 1)

- ☒ $I_g > 1$
 - ☐ $I_g < 1$
 - ☐ $I_g = 1$
 - ☐ $I_g = DGN$
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Gəlir normasının hansı kəmiyyətində xalis gəlir xalis diskontlaşdırılmış gəlirə bərabər ola bilər? (Çəki: 1)

- ☐ $E=0$
 - ☐ $E=DGN$
 - ☐ $E > 1$
 - ☐ $E < 1$
 - ☒ $E = 1$
-

Sual: Əgər $XDG = 0$ olarsa layihə reallaşdırma üçün qəbul oluna bilməz? (Çəki: 1)

- ☐ Hə
 - ☐ yox
 - ☐ layihə tamamlanmalıdır
 - ☒ layihəyə investisiya qoyuluşu məqsədəuyğun deyil.
 - ☐ Doğru variant yoxdur
-

Sual: Müxtəlif müddətli pul axınlarının diskontlaşdırılması nə deməkdir? (Çəki: 1)

- ☐ diskontlaşdırma əmsalının hesablanması
 - ☒ onların müqayisəli şəkllə və vaxt anına gətirilməsi
 - ☐ onların artırılması imkanlarının müəyyən edilməsi
 - ☐ real və nominal pul gəlirlərinin müqayisəsi
 - ☐ doğru variant yoxdur
-

Sual: Daxili gəlir normasının hesablanması metodu – (Çəki: 1)

- ☐ investisiyanın ödənilməsinin daxili normasını müəyyən edir
 - ☒ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir
 - ☐ daxili gəlir normasını qoyuluşların standart kimi seçilən ödənilməsi dərəcəsi ilə müqayisə edir
 - ☐ bu gün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərini hesablamağa imkan verir
 - ☐ xalis cari dəyər (NOV) və investisiyaların rentabelliyyənin hesablanması kompleks metodudur
-

Sual: Daxili mənfəət norması göstəricisi əsasında layihənin reallaşdırılmasının məqsədəuyğunluğu barədə nəticə çıxarmaq olarmı? (Çəki: 1)

- ☐ Bəli
- ☒ Xeyr

- ☐ Həmişə yox
- ☐ Müstəsna hallarda
- ☐ Bu layihənin sahəvi mənsubiyyətindən asılıdır

Sual: İnvestisiyanın ödəmə müddətinin hesablanması metodu (Çəki: 1)

- ☒ ilkin investisiyaların ödənilməsi üçün lazım gələn müddəti müəyyən edir
- ☐ pul daxilolmalarının investisiyanın məbləğinə bərabərləşməsi vəziyyətini müəyyən edir
- ☐ bu gün investisiyalaşdırılan vəsaitlərin gələcək dəyərini müəyyən edir
- ☐ xalis cari dəyər (NOV) və investisiyaların rentabelliyyənin hesablanması kompleks metodudur
- ☐ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir

Sual: İnvestisiya layihəsinin ödəmə müddəti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ investisiya qouluşlarının və digər xərclərin məcmu nəticələrlə müqayisəsi əsasında
- ☒ xərclərin effektiv bölünməsi ilə
- ☐ investisiyanın ödənilməsinin daxili norması ilə
- ☐ investisiyanın rentabelliyi əsasında
- ☐ bütün variantlar doğrudur

BÖLMƏ: 0501 (SÜRƏT 19.05.2014 14:14:00)

Ad	0501 (Sürət 19.05.2014 14:14:00)
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Layihənin səmərəliliyinin qiymətləndirilməsi metodu deyil – (Çəki: 1)

- ☐ bütövlükdə layihənin səmərəliliyinin müəyyən edilməsi
- ☐ layihədə iştirakın səmərəliliyinin müəyyən edilməsi
- ☐ maliyyələşdirmə mənbələrinin qiymətləndirilməsi
- ☐ layihənin ictimai və kommersiya səmərəliliyinin qiymətləndirilməsi
- ☒ ilkin informasiyanın hazırlanması

Sual: Bütövlükdə layihənin səmərəliliyinin qiymətləndirilməsi nədir? (yanlış variantı seçin) (Çəki: 1)

- ☐ layihənin ictimai səmərəliliyinin qiymətləndirilməsi
- ☐ layihənin kommersiya səmərəliliyinin qiymətləndirilməsi
- ☐ layihənin ictimai əhəmiyyətinin qiymətləndirilməsi
- ☒ layihənin hər bir iştirakçı üçün səmərəliliyinin qiymətləndirilməsi
- ☐ layihəyə himayədarlıq variantlarının qiymətləndirilməsi

Sual: Layihədə iştirakın səmərəliliyinin qiymətləndirilməsi nədir? (yanlış variantı seçin) (Çəki: 1)

- ☐ layihənin reallaşdırılmasının təşkilati-iqtisadi mexanizminin işlənilməsi
 - ☐ maliyyələşdirmə sxeminin işlənilməsi
 - ☒ layihəyə himayədarlıq variantlarının qiymətləndirilməsi
 - ☐ layihənin hər bir iştirakçı üçün səmərəliliyinin qiymətləndirilməsi
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Texniki-iqtisadi əsaslandırma məqsədləri üçün ilkin informasiya növü deyil - (Çəki: 1)

- ☐ layihənin məzmunu ilə müəyyən edilən informasiya
 - ☐ marketinq və texnoloji informasiya
 - ☐ makroiqtisadi mühiti səciyyələndirən informasiya
 - ☐ vergi mühitini səciyyələndirən informasiya
 - ☒ real pul axınlarının iqtisadi məzmununu ifadə edən informasiya
-

Sual: Xarici mühit göstəriciləri nəyi xarakterizə etmir? (Çəki: 1)

- ☐ layihənin fəaliyyətinin makroiqtisadi parametrlərini
 - ☐ inflyasiyanın tempini və layihə xərclərini
 - ☐ bank faiz dərəcələrini
 - ☐ valyuta məzənnəsini
 - ☒ heç birini
-

Sual: Aşağıdakılardan hansı cari qiymət deyil? (Çəki: 1)

- ☐ layihənin işlənilməsi anına formalaşan qiymətlər
 - ☐ inflyasiya gözləmələri uçota alınmayan qiymətlər
 - ☐ bazis qiymətlər
 - ☒ inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər
 - ☐ sadalananların heç biri
-

Sual: Proqnoz qiymətlər nədir? (Çəki: 1)

- ☐ bazis qiymətlər
 - ☐ layihənin işlənilməsi anına formalaşan qiymətlər
 - ☐ inflyasiya gözləmələri uçota alınmayan qiymətlər
 - ☒ inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər
 - ☐ sadalanların hamısı
-

Sual: Proqnoz qiymətlər necə müəyyən edilir? (Çəki: 1)

- ☐ Cari qiymətləri və bazis inflyasiya indeksini toplamaqla
 - ☒ cari qiymətlərin və bazis inflyasiya indekslərinin hasili kimi
 - ☐ cari qiymətlərin bazis inflyasiya indeksinə nisbəti kimi
 - ☐ pul axınlarının bazis inflyasiya indeksinə nisbəti kimi
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Layihənin işlənilməsinin ilkin mərhələlərində səmərəliliyin hesablanması bu qiymətlərdə aparılır - (Çəki: 1)

- ☐ cari
 - ☐ sabit
 - ☐ faktiki
 - ☒ proqnoz
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Bütövlükdə layihənin səmərəliliyinin hesablanması hansı qiymətlərdə tövsiyə olunur (Çəki: 1)

- ☐ proqnoz
 - ☐ faktiki
 - ☐ sabit
 - ☐ cari
 - ☒ bütün variantlar doğrudur
-

Sual: Məcmu borcların məcmu aktivlərə nisbətini hansı əmsal əks etdirir (Çəki: 1)

- ☐ Kreditin bağlanması əmsali
 - ☒ Ümumi ödəmə qabiliyyətli əmsali,
 - ☐ Likvidlik əmsali
 - ☐ Səmərəlilik əmsali
 - ☐ Rentabellik əmsali
-

Sual: Aşağıdakılardan yalnız olanı seçin- (Çəki: 1)

- ☐ Layihənin maliyyə təhlili maliyyə menecmentinin əsas elementi sayılır
 - ☐ Balans layihənin aktivləri ilə passivlərini özündə ehtiva edir
 - ☒ Balansın mənfi saldosu layihənin icrası üçün pul tələb edir
 - ☐ Maliyyə imkanlarının kasadlığı müəssisənin müflisləşməsi ilə şərtlənir
 - ☐ Layihə səmərəlidirsə yüksək gəlir təmin edə bilər
-

Sual: Maliyyə gərginliyini və layihənin riskini göstərən əmsal- (Çəki: 1)

- ☐ Ümumi ödəmə qabiliyyətli əmsali
 - ☐ Likvidlik əmsali
 - ☒ Kreditin bağlanması əmsali
 - ☐ Səmərəlilik əmsali
 - ☐ Rentabellik əmsali
-

Sual: Ümumi ödəmə qabiliyyətli əmsali əks etdirir ; (Çəki: 1)

- ☐ Maliyyə gərginliyini və layihənin riskini
 - ☒ Məcmu borcların məcmu aktivlərə nisbətini ,
 - ☐ Cari aktivlərin cari passivlərə nisbətini
 - ☐ Cari passivlərin cari aktivlərə nisbətini
 - ☐ Cəm aktivlərin cəm borclara nisbətini
-

BÖLMƏ: 0502 (SÜRƏT 19.05.2014 14:14:24)

Ad	0502 (Sürət 19.05.2014 14:14:24)
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Investisiya layihəsinin maliyyələşdirilməsi sxeminin işlənilməsi aparılır - (Çəki: 1)

- ☐ cari qiymətlərdə
- ☒ proqnoz qiymətlərdə
- ☐ təsbit olunmuş qiymətlərdə
- ☐ bazar qiymətləri ilə
- ☐ doğru variant yoxdur

Sual: Investisiya layihəsində iştirakın səmərəliliyinin qiymətləndirilməsi hansı qiymətlərdə aparmaq lazımdır (Çəki: 1)

- ☐ müqavilə
- ☐ təsbit olunmuş
- ☐ cari
- ☒ proqnoz
- ☐ bütün variantlar doğrudur

Sual: Maliyyə bazarında inflyasiyanın ümumi dinamikası necə müəyyən edilir (Çəki: 1)

- ☒ rəsmi nəşr olunan inflyasiya göstəriciləri əsasında
- ☐ maliyyə bazarının fəaliyyəti xüsusiyyətləri əsasında
- ☐ qiymətlərin dəyişməsi dinamikası əsasında
- ☐ kredit dərəcələrinin dəyişməsi dinamikası əsasında
- ☐ bütün variantlar doğrudur

Sual: Maliyyə bazarında inflyasiyanın ümumi dinamikası necə müəyyən olunur (Çəki: 1)

- ☒ rəsmi dərc olunan inflyasiya göstəriciləri əsasında
- ☐ maliyyə bazarının fəaliyyət xüsusiyyətləri əsasında
- ☐ maliyyə bazarında qiymətlərin dinamikası əsasında
- ☐ kredit və faiz dərəcələrinin dinamikası əsasında
- ☐ bütün variantlar doğrudur

Sual: Doğru variantı seçin- (Çəki: 1)

- ☐ Balansin passivində maddələr normativ təyinatına görə qruplaşdırılır
- ☒ Layihənin davamlı olması üçün kifayət qədər pul kütləsi lazımdır

- ☐ Kapital mülkiyyətçiləri riskləri minimumlaşdırmağa çalışmırlar
 - ☐ Kreditorlar maliyyə dayanaqlılığının təminatına çalışırlar
 - ☐ Balansda gəlirlər və xərclər əks olunur
-

Sual: Likvidlik əmsali əks etdirir ; (Çəki: 1)

- ☐ Cari passivlərin cari aktivlərə nisbəti ,
 - ☒ Məcmu borclarin məcmu aktivlərə nisbəti ,
 - ☐ Cari aktivlərin cari passivlərə nisbəti ,
 - ☐ Cəm aktivlərin cəm borclara nisbəti
 - ☐ Cəm borclarin cari passivlərə nisbəti
-

Sual: Cari aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal ; (Çəki: 1)

- ☐ Ümumi ödəmə qabiliyyətlik əmsali ,
 - ☒ Likvidlik əmsali
 - ☐ Səmərəlilik əmsali
 - ☐ Kreditin bağlanması əmsali
 - ☐ Ümumi rentabellilik əmsali
-

Sual: Cari aktivlərlə cari passivlər arasındakı fərq təşkil edir . (Çəki: 1)

- ☐ Müəssisənin əsas kapitalını
 - ☒ Müəssisənin dövriyyə kapitalını
 - ☐ Müəssisə üçün maliyyə dayanaqlılığını
 - ☐ Ümumi ödəmə qabiliyyətliliyi
 - ☐ Müəssisənin xüsusi vəsaitlərini
-

Sual: Asan reallaşan aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal- (Çəki: 1)

- ☐ Ümumi likvidlik əmsali
 - ☒ Dərhal likvidlik əmsali
 - ☐ Səmərəlilik əmsali
 - ☐ Ödəmə qabiliyyətlik əmsali
 - ☐ Cari likvidlik əmsali
-

Sual: Balans (Çəki: 1)

- ☐ Müəssisənin aktivlərini özündə əks etdirən hesabatdır
 - ☐ Passivləri özündə əks etdirən hesabatdır
 - ☒ Layihənin aktivləri ilə passivlərini özündə əks etdirən hesabatdır
 - ☐ Maliyyə mənbələrinin cəmini özündə əks etdirən hesabatdır
 - ☐ Gəlirlərin və xərclərin əks olunduğu hesabat formasıdır
-

Sual: Əgər layihə fəaliyyətdə olan müəssisənin çərçivəsində həyata keçirilirsə onda ; (Çəki: 1)

- ☐ İnvestisiya obyektini özü maliyyə vəsaitlərini generasiya edir
- ☒ Bu vəsaitlər şəxsi vəsaitlərin mənbəyidir
- ☐ Layihə səmərəsizdir

- ☐ Layihə ləğv edilməlidir
- ☐ Layihə elementlərinə yenidən baxılmalıdır

Sual: Kənardan maliyyələşməyə tələbat layihənin hansı mərhələsində daha çox hiss olunmağa başlayır ? (Çəki: 1)

- ☐ Qərarların qəbul edilməsi mərhələsində
- ☒ İstismara başlanması mərhələsində
- ☐ Layihənin yekunlaşdığı mərhələdə
- ☐ Kənardan maliyyələşməyə ehtiyac yoxdur
- ☐ Layihələşdirmənin 1 ci və 2 ci mərhələlərində

Sual: Ödəmə qabiliyyətliliyini göstərmək üçün hansı göstəricilərdən istifadə edilmir ? (Çəki: 1)

- ☐ Ümumi ödəmə qabiliyyətlilik əmsali
- ☒ Aktivlərin dayanıqlılığı əmsali
- ☐ Dərhal likvidlik əmsali
- ☐ Ümumi likvidlik əmsali
- ☐ Cari aktivlərin dayanıqlığı əmsali

Sual: Dividentlərin ödənilməsi göstərir ki ; (Çəki: 1)

- ☐ Kreditlərin hansı hissəsi dividendlərin ödənilməsinə istiqamətlənir
- ☒ Xalis gəlirin hansı hissəsi dividendlərin ödənilməsinə istiqamətlənir
- ☐ Borcların hansı hissəsi dividendlərin ödənilməsinə istiqamətlənir
- ☐ Səhmlərin hansı hissəsi dividendlərin ödənilməsinə istiqamətlənir
- ☐ İstiqrazların hansı hissəsi dividendlərin ödənilməsinə istiqamətlənir

BÖLMƏ: 0503 (SÜRƏT 19.05.2014 14:14:53)

Ad	0503 (Sürət 19.05.2014 14:14:53)
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bərabər paylarla əsas borcun seçilməsi sxemi daha yüksək maliyyə xərcləri daşısa da müəssisə üçün daha az yüklüdür -səbəb nədir ? (Çəki: 1)

- ☐ Borcun ödənilməsinin ilkin mənbələri daha çoxdur
- ☐ Borcun ödənilməsinə ehtiyac yoxdur
- ☒ Borcun ödənilməsinin ilkin məbləğləri daha azdır
- ☐ Ümumi ödəmənin kifayət qədər çox məbləği tələb olunur
- ☐ Borcların ödənilməsi mümkün deyil

Sual: Səhmdar kapitalı nə hesabına alına bilər ? (Çəki: 1)

- ☐ Kredit götürməsi hesabına
 - ☒ Sadə və imtiyazlı səhmlərin emissiyası hesabına
 - ☐ Səhmdar kapitalın almaq mümkün deyil
 - ☐ Auksionda iştirak etməklə
 - ☐ Şəxsi kapital hesabına
-

Sual: Səhmlərlə müqayisədə kredit borcu daha . . . (Çəki: 1)

- ☐ Etibarlıdır
 - ☒ Risklidir
 - ☐ Qısa müddətli
 - ☐ Sərfəlidir
 - ☐ Uzunmüddətli
-

Sual: Səhmlərdən fərqli olaraq istiqrazlar . . . (Çəki: 1)

- ☒ Emitent müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq ödənilir
 - ☐ Ən riskli vəsait qoyuluşudur
 - ☐ Ən bahalı maliyyələşmə növüdür
 - ☐ Divident ödənişi vacibdir
 - ☐ Daha uzun müddətə verilir
-

Sual: İmtiyazlı səhmlərin emitent üçün üstünlüklərinə aid deyil - (Çəki: 1)

- ☐ Divident ödəmələrinin vaxtı uzadıla bilər
 - ☐ Bu imtiyazlı səhmlər – firmanın ən risksiz öhdəliyindən biridir
 - ☒ Səhmlərin hərəkətinə nəzarət etmək çətinidir
 - ☐ Xərclərin dəyəri aşağıdır
 - ☐ Səhmlərin hərəkətinə nəzarət etmək mümkündür
-

Sual: İnvestisiya nədir- (Çəki: 1)

- ☐ Gəlir əldə etməyə yönəldilmiş hər cür sahibkarlıq fəaliyyətidir
 - ☐ İnvestisiya layihələrinin tərtib olunmasına yönəldilmiş siyasətdir
 - ☒ Mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşudur
 - ☐ Ən riskli vəsait qoyuluşudur
 - ☐ Daha uzun müddətə verilir
-

Sual: İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər (Çəki: 1)

- ☐ İnvestorlar , podratçılar
 - ☐ Banklar , investisiya kompaniyaları
 - ☐ Ölkə və xarici ölkə vətəndaşları
 - ☐ İnvestisiya kompaniyaları
 - ☒ Həmisi
-

Sual: İnvestisiya fəaliyyəti tipindən asılı olaraq neçə cür olur ; (Çəki: 1)

- ☐ real maliyyə

- ☒ real , maaliyyə , intellektual
 - ☐ real , maaliyyə , intellektual , potensial
 - ☐ real , maaliyyə , intellektual , potensial, maddi
 - ☐ Hamısı doğrudur
-

Sual: Real investisiyalara aiddir- (Çəki: 1)

- ☒ Bina,avadanlıq,qurğular,əşya ehtiyatlarına qoyulan vəsaitlər
 - ☐ İntellektual mülkiyyətə qoyulan investisiyalar
 - ☐ İxtira və patent hüququna yönələn investisiyalar
 - ☐ Qiymətli kağızlar,məqsədli bank qoyuluşları
 - ☐ Yalnız bina və avadanlıqlara qoyulan
-

Sual: Qiymətli kağızlar,məqsədli bank qoyuluşları, depozitlər hansı investisiyalara aiddir. (Çəki: 1)

- ☒ Maliyyə investisiyaları
 - ☐ Real investisiyalar
 - ☐ Vençur investisiyaları
 - ☐ Potensial investisiyalar
 - ☐ Hamisi
-

Sual: Real investisiya neçə yerə ayrılır- (Çəki: 1)

- ☐ onun təsnifatı yoxdur
 - ☒ 2 (maddi və qeyri-maddi)
 - ☐ 3 (maddi , qeyri-maddi , intellektual)
 - ☐ 4 (maddi , qeyri-maddi ,vençur , maliyyə)
 - ☐ Hamisi
-

Sual: "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib ? (Çəki: 1)

- ☐ 12 noyabr 1996 ci il
 - ☐ 19 mart 2000 ci il
 - ☐ 20 iyun 1999 cu il
 - ☒ 15 yanvar 1995 ci il
 - ☐ 15 sentyabr 1998 ci il
-

Sual: İnvestisiya fəaliyyətinin hərəkətverici qüvvəsi nədir ? (Çəki: 1)

- ☒ Mənfəət
 - ☐ Nominal gəlir
 - ☐ Real gəlir
 - ☐ Xərclər
 - ☐ Hamisi
-

Sual: Aşağıdakılardan hansı doğrudur ? (Çəki: 1)

- ☐ Real investisiyalar 3 yerə ayrılır

- ☒ Maliyyə investisiyaları qiymətli kağızlar , məqsədli bank qoyuluşları və s sahələrlə fərqlənir
- ☐ İntellektual mülkiyyətə qoyulan investisiyalar real investisiyalara aiddir
- ☐ İnvestorun vəzifəsi investisiya layihəsinin tərtib olunmasını özündə ehtiva edir ;
- ☐ Hamısı

Sual: İnvestisiya fəaliyyətinin subyektlərinə aiddir ; (Çəki: 1)

- ☐ Kommersiya və qeyri-kommersiya borcları
- ☐ Sahibkarlar,investorlar,xarici ölkə vətəndaşları
- ☒ İnvestorlar,podratçılar ,banklar ,investisiya kompaniyaları ,ölkə və xarici ölkə vətəndaşları
- ☐ Yalnız investorlar
- ☐ Fiziki və ya hüquqi şəxslər

BÖLMƏ: 0602 (SÜRƏT 19.05.2014 14:15:55)

Ad	0602 (Sürət 19.05.2014 14:15:55)
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Layihədə iştirak səmərəliliyi hansı halda qiymətləndirilir? (Çəki: 1)

- ☐ layihənin maliyyə reallaşdırılması müəyyən edilmişdir
- ☒ layihənin ictimai və kommersiya səmərəliliyi müəyyən edilmişdir
- ☐ layihənin rəsmi iştirakçılar müəyyən edilmişdir
- ☐ layihədə səmərəli iştirak səmərəliliyi müəyyən edilmişdir
- ☐ bütün variantlar doğrudur

Sual: Layihələşdirilən müəssisə mövqeyindən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi nədir? (Çəki: 1)

- ☒ layihənin reallaşdırılmasında bir iştirakçının və kommersiya bankının iştirak etdiyi variant
- ☐ layihənin yüksək strukturların maraqlarına toxunduğu variant
- ☐ büdcə səmərəliliyinin qiymətləndirilməsi variantı
- ☐ layihənin reallaşdırılmasında qarşılıqlı əlaqəli iştirakçılar qrupunun iştirak etdiyi variant
- ☐ doğru variant yoxdur

Sual: Xüsusi səhmdar kapitalın səmərəliliyinin qiymətləndirilməsində nəzərə alınmır? (Çəki: 1)

- ☐ layihələşdirilən müəssisə mövqeyindən investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
- ☐ bütün kapital üzrə səmərəliliyinin müəyyən edilməsi

- ☐ cəlb olunmuş səhmdar kapital üzrə səmərəliliyin müəyyən edilməsi
 - ☒ müxtəlif səviyyəli büdcələr üçün layihənin reallaşdırılması nəticələri
 - ☐ layihənin reallaşdırılmasında bir nəfərin iştirakı
-

Sual: İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəlilik göstəriciləri hesablanan zaman aşağıdakılardan hansı haqqında əlavə informasiya zəruri deyil? (Çəki: 1)

- ☐ layihənin maliyyələşdirilməsi mənbələri haqqında
 - ☐ layihənin maliyyələşdirilməsi sxemi haqqında
 - ☒ kreditləşdirmə və vergiyə cəlb etmə sxemi haqqında
 - ☐ xüsusi kapitalın cəlb edilməsi haqqında
 - ☐ borcların alınması və ödənilməsi
-

Sual: İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəliliyin müəyyən edilməsində əlavə olraaq uçota alınır - (səhv varinatı seçin) (Çəki: 1)

- ☐ səhmdar kapitalın cəlb edilməsi
 - ☐ maliyyə fəaliyyətindən pul axınları
 - ☐ xüsusi kapitalın cəlb edilməsi haqqında
 - ☐ layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
 - ☒ bütün varinatlar yanlıştır
-

Sual: Kreditlərə görə faizlər aid edilir – (Çəki: 1)

- ☐ reallaşdırma xərclərinə
 - ☒ qeyri-reallaşdırma xərclərinə
 - ☐ mənfəətdən vergiyə
 - ☐ əlavə dəyər vergisinə
 - ☐ doğru varinat yoxdur
-

Sual: Səmərəlilik hesablamalarının etibarlılığını yüksəltmək üçün nəyə diqqət yetirməlidir? (Çəki: 1)

- ☒ Hesablama addımları daxilində pul axının bölüşdürülməsinə
 - ☐ Reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - ☐ Layihənin kreditləşdirilməsi sxemində
 - ☐ Qeyri-reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - ☐ Layihənin reallaşdırılmasının maliyyə mənbələrinə
-

Sual: Daxilolmaların və xərclərin bərabər bölgüsü zamanı pul axını çevrilməlidir? (Çəki: 1)

- ☐ məcmu soldoya
 - ☒ bölgü əmsalının uçotu ilə
 - ☐ diskontlaşdırma əmsalının uçotu ilə
 - ☐ kapitallaşdırma əmsalının uçotu ilə
 - ☐ investorun xüsusi kapitalına
-

Sual: Layihənin maliyyə reallaşdırılması şərtləndirir. (Çəki: 1)

- ☐ bölgü əmsalının uçuotu zəruriliyini
- ☐ pul axınlarının diskontlaşdırma əmsalı ilə çevrilməsini
- ☒ ilkin formalaşmış axınlara təsbitlərin edilməsi
- ☐ pul axınlarının kapitallaşdırma əmsalı ilə çevrilməsini
- ☐ məcmu qeyri-reallaşdırma xərclərinin uçuotunu

Sual: Hər hansı dövrdə pul axınlarının mənfi kəmiyyətli olması nəyi əks etdirir? (Çəki: 1)

- ☐ layihənin maliyyə reallaşdırılmasını
- ☐ pul axının müsbət məcmu saldossunu
- ☐ maliyyələşdirmə mənbələrinin olmamasını
- ☒ müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını
- ☐ bütün variantlar doğrudur.

BÖLMƏ: 0603 (SÜRƏT 19.05.2014 14:16:57)

Ad	0603 (Sürət 19.05.2014 14:16:57)
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil? (Çəki: 1)

- ☐ pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- ☐ pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi
- ☐ xüsusi kapitalın artırılması
- ☒ istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- ☐ pul axınlarının artırılması və xərclərin ixtisar olunması

Sual: Layihənin maliyyə reallaşdırılması son nəticədə gətirilir. (Çəki: 1)

- ☐ layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- ☐ qeyri-istehsal layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- ☒ bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərinin balanslaşdırılmasına
- ☐ ehtiyat fondların yaradılmasına
- ☐ kreditlər üzrə faizlərin ödənilməsinə

Sual: Bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərin balanslaşdırılmasının aşkar edilməsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☒ xərclərə xalis mənfəətdən dividendlərin daxil edilməsini
- ☐ ehtiyat fondların yaradılmasını
- ☐ investisiya layihəsi üzrə bütün xərclərin balanslaşdırılmasını
- ☐ kreditlər üzrə ödənişlərin məcburi olmasını

☐ bütün variantlar doğrudur.

Sual: Layihədə iştirak səmərəliliyinin qiymətləndirilməsi üçün zəruridir (Çəki: 1)

- ☐ növlər üzrə səhmlərin bölgüsünün əsaslandırılması
 - ☒ “üç axının məcmu saldosu” maddəsi üzrə sərbəst pul vəsaitlərinin kəmiyyətinin formalaşdırılması
 - ☐ büdcənin balanslılığının əsaslandırılması
 - ☐ mümkün dividend siyasətinin işlənilməsi
 - ☐ hər bir səhm növü üçün fərdi pul axınları əsasında büdcənin balanslılığının müəyyən edilməsi
-

Sual: Dividend siyasətinin mümkün variantlarında nəzərə alınmır (Çəki: 1)

- ☐ cəlb olunmuş səhmlərin gəlirliliyi
 - ☐ cəlb olunmuş səhmlərin gəlirliliyinin adi səhmlərin gəlirliliyinə nisbəti
 - ☐ dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölgüsü
 - ☒ potensial investorların cəlb olunması imkanlarının qiymətləndirilməsi
 - ☐ doğru variant yoxdur
-

Sual: Səmərəlilik göstəricilərinin hesablanması üçün pul axının ilkin kəmiyyəti necə hesablanır? (Çəki: 1)

- ☐ dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölüşdürülməsi qaydasında
 - ☒ hesablama dövrünün hər bir addımında fəaliyyət sferalarından pul axınlarının soldosu kimi
 - ☐ sərbəst pul vəsaitlərinin kəmiyyəti əsasında
 - ☐ səhmdarların gəlir normaları əsasında
 - ☐ dividendlərin pul vəsaitləri xərclərinə daxil edilməsi əsasında
-

Sual: Səhmdar kapitain səmərəliliyinin qiymətləndirilməsi üçün (yanlış variantı seçin) – (Çəki: 1)

- ☐ pul axınlarının məcmu saldosu təshih olunmalıdır
 - ☐ pul axınlarının məcmu saldosu layihənin reallaşdırılmasından əldə olunan xalis mənfəətə uyğun olmalıdır
 - ☐ pul axınlarının təshih olunması cari təsərrüfat mexanizminin tələblərinə cavab verməlidir
 - ☒ bütün pul axınları diskontlaşdırılmalıdır
 - ☐ bütün variantlar doğrudur
-

Sual: Səhmdarların xalis gəlirinin tərkib elementi deyil – (Çəki: 1)

- ☐ əsas fondların amortizasiyası
 - ☐ sərbəstləşdirilən aktivlər
 - ☐ xalis mənfəət
 - ☒ pul axınlarının diskontlaşdırılmış kəmiyyətə
 - ☐ sərbəstləşdirilən dövriyyə vəsaitləri
-

